


AZƏRBAYCAN DİLİ



altun kitab

Rafiq İsmayılov
Gülşən Orucova
Dilruba Cəfərova
Zahid Xəlilov

AZƏRBAYCAN DİLİ

3

Ümumtəhsil məktəblərinin
3-cü sinfi üçün dərslik

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
05.07.2010-cu il tarixli, 973 №-li əmri ilə
təsdiq edilmişdir.

MÜNDƏRİCAT


MƏTNLƏR	səhifə	QAYDALAR	səhifə
BÖLMƏ 1. SİLƏ VƏ MƏKTƏB		9-34	
• Məktəbdə bir gün	12-13	• Ünsiyyət nədir?	10-11
• Balaban	16	• Danışiq səsləri	14
• Otuz altı, altı	18-19	• Dinləmə bacarığı	15
• Eşitmək və dinləmək	21-22	• Danışiq üzvləri	17
• Beş bacının qardaşı	24	• Saitlər	20
• İki alma	26-27	• Qalın və incə saitlər	23
• Tam məxfi	29-30	• Dodaqlanan və dodaqlanmayan saitlər	25
• Uşaqların nağılı	30	• Samitlər	28
• Yaşıl karandaş	31	• Kar və cingiltili samitlər	32
• Qələm	33	• Dil qaydaları üzrə təkrar	34
BÖLMƏ 2. MƏNƏVİ DƏYƏRLƏR		35-60	
• Qənaətcillik	36-37	• Əsərin mövzusu və ideyası	38
• Təkərin tarixi	41	• Sözlərin deyilişi və yazılışı	39
• Qartalın təşəkkürü	44	• Mətnlərin növləri	40
• Hamidan qəşəng	47	• Nəsr və nəzm	42
• Tənha qu quşu	48-49	• Saitlərin orfoqrafiyası	43
• Üç oğlan	50	• Qoşasaitli sözlər	45
• Şar	52	• Hadisələrin ardıcılılığı	46
• Ballı və Xallı	54	• Vurğulu heca	51
• Yaxşılığa yaxşılıq	56	• Qoşasamitli sözlər	53
• Nəbi və Tahir	58	• Mətnin hissələri	55
• Çoban və keçilər	60	• Söz sonunda bəzi samitlərin tələffüzü	57
		• Dil qaydaları üzrə təkrar	59

MƏTNLƏR	səhifə	QAYDALAR	səhifə
BÖLMƏ 3. SİRLİ DÜNYA		61-84	
● Sərçə	62	● Eynimənalı və yaxınmənalı sözlər	63
● Ayınitməsi	64-65	● Danışma bacarığı	66
● Ağac	67	● Əksmənalı sözlər	68
● Leylək və Bülbül	69	● Nitq etiketləri	70-71
● Telefon söhbəti	71	● Sözün məcazi mənası	72
● Qarağacın kölgəsi	73	● Mövzu ilə bağlı danışma	74
● İki gül	75	● Çoxmənalı sözlər	76
● Gözlər	77	● Terminlər	79
● «Hə», yoxsa «bəli»?	78	● Sözün mənasını necə izah etməli	84
● Çox sevirəm	80-81		
● Qar dənəsi	82-83		
BÖLMƏ 4. SEVİMLİ QƏHRƏMANLARIM		85-110	
● Fitnə	86-87	● Oxu bacarığı	88
● Şahzadə və dilənçi	90-91	● Kök və şəkilçi	89
● Göyçək Fatma	94-96	● Hekayə xəritəsi	92
● Alı kişinin qisası	98-99	● Sözdəyişdirici və sözdüzəldici şəkilçilər	93
● Qaraca Çoban	101-102	● Düzəltmə sözlər	97
● Balaca və Karlson	104-105	● Eyniköklü sözlər	100
● Qazanın ölməyi	107	● Mürəkkəb sözlər	103
● Qavroş	108-110	● Mürəkkəb sözlərin yazılışı	106

MƏTNLƏR	səhifə	QAYDALAR	səhifə
BÖLMƏ 5. TARİXİ ŞƏXSİYYƏTLƏR		111-134	
● Müdrik rəhbər	112	● Nitq hissələri	114
● Atatürk niyə ağladı?	113	● İsim – ad bildirən söz	116
● Müəllimdən hədiyyə	115	● Xüsusi isimlərin böyük hərflə yazılışı	119
● Şah İsmayıł	117	● Sadə, düzəltmə və mürəkkəb isimlər	122
● Əmir Teymur	118	● Sifət – əlamət və keyfiyyət bildirən sözlər	126
● Hacı Zeynalabdin	120-121	● Sadə, düzəltmə və mürəkkəb sifətlər	128
● Bahalı xalça	123	● Say – miqdar və sıra bildirən söz	130
● Makedoniyalı Əsgəndər	124-125	● Dil qaydaları üzrə təkrar	132
● Sabirin ilk uşaq şeiri	127		
● İstedadlı şagird	129		
● Onluq say sistemi	131		
● Rəqəmlərin tarixi	133		
● Cəfər Cabbarlı	134		
BÖLMƏ 6. BAYRAMLAR VƏ TARİXİ GÜNLƏR		135-158	
● 18 oktyabr – Müstəqillik Günü	136-137	● Fel – hərəkət bildirən söz	139
● Yaşasın hüquqlarımız!	138	● Felin zamana görə dəyişməsi	143
● Bayram payı	140-141	● Felin şəxsə görə dəyişməsi	145
● İlaxır çərşənbələr	142	● Felin quruluşca növləri	147
● Dini bayramlarımız	144	● Zərf – hərəkəti izah edən söz	149
● Milli Musiqi Günü	146	● Əvəzlik – nitq hissələrini əvəz edən söz	153
● 10 mart – Milli Teatr Günü	148	● Şəxs, işaret, sual əvəzlikləri	156
● Qorxulu yanvar gecəsi	150-151	● Dil qaydaları üzrə təkrar	158
● Azərbaycanda ilk qəzet	152		
● Çərpələng	154-155		
● Gülüş Günü	157		

MƏTNLƏR	səhifə	QAYDALAR	səhifə
BÖLMƏ 7. HİKMƏT XƏZİNƏSİ		159-184	
● Kərpickəsən qocanın hekayəti	160	● Söz birləşməsi	161
● Güc birlikdədir	162-163	● Söz birləşməsinin növləri	165
● Əkinçi və oğlu	164	● Səbəb-nəticə əlaqəsi	166-167
● Tamahkar ağa ilə çoban	168	● Cümlə və onun növləri	169
● Ata sözünün qiyməti	170	● Cümlə üzvləri	171
● Dəniz qorxusu	172	● Cümlənin baş üzvləri – mübtəda, xəber	173
● Qarabatdaq və xərçəng	174-175	● Cümlənin ikinci dərəcəli üzvləri	176
● Siçan və dəvə	177	● Dialoq. Xitab	178
● Köhnə dərs	179	● Durğu işarələri	182
● Tacir və dostu	180-181	● Dil qaydaları üzrə təkrar	183
● Daha mənə ehtiyac yoxdur	184		
BÖLMƏ 8. MƏDƏNİ İRSİMİZ		185-208	
● Peşələr necə yaranıb?	186	● Səs və hərf	187
● Ayaqdöymə	188	● Sözlərin deyilişi və yazılışı	189
● Qobustan	190-191	● Sözün mənası	193
● "Yallı" rəqsi	192	● Sözün tərkibi	196
● Gəncə darvazası	194-195	● Nitq hissələri	200
● Şirvanşahlar sarayı	197	● Söz birləşmələri	203
● 2500 yaşlı xalça	198	● Cümlə	205
● Buta	199		
● Qədim kitablar	201		
● Kitab	202		
● Hop-hop	204		
● Xalqın malını xalqa satmazlar	206-207		

AİLƏ VƏ MƏKTƏB



ÜNSİYYƏT NƏDİR?

Biz evdə ailə üzvlərimizlə, məktəbdə müəllim və sinif yoldaşlarımla ünsiyyətdə oluruq. Başqalarından məlumat alırıq, öz hiss və düşüncələrimizi onlara çatdırırıq.

Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyirik, onların yazdığını oxuyuruq, öz fikirlərimizi yazmaqla və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.

Dinləmək və oxumaq bacarığı başqalarını anlamamaq, məlumat almaq üçündür.

Danışmaq və yazmaq bacarığı bildiklərimizi və düşündük-lərimizi başqalarına anlatmaq üçündür.

Dinləyərkən və danışarkən istifadə etdiyimiz söz və cümlələr səs-lərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.

Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki, yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.

Biz hər bir dərsdə nitq bacarıqlarımızdan istifadə etməli oluruq: müəllimi dinləyirik, dərsi danışırıq, kitab oxuyuruq, düşündüklərimizi yazmaqla ifadə edirik. Azərbaycan dili dərslərin-də isə biz nitq bacarıqlarına da-ha dərindən yiylənirik.

Dil qaydaları nitqimizi ədəbi dilin normallarına uyğun qurmağa kömək edir. Beləliklə, biz sözləri düzgün yazmayı və tələf-füz etməyi öyrənir, onları cümlələrdə öz mənasına uyğun işlədirik.

Sən özün öz yazdığını
başa düşürsən?



Söz ehtiyatı

1 Uyğunluğu müəyyən et.

- 1) dinləmək A) başa düşmək
2) anlamaq B) başa salmaq
3) anlatmaq C) qulaq asmaq

2 «Oxumaq» sözünün hansı mənası mətnindəki mənaya uyğun gəlir?

- A) mahni ifa etmək
B) mütaliə etmək
C) təhsil almaq

«Oxumaq» sözünü müxtəlif mənalarda işlətməklə cümlələr qur.

3 «Yaz» sözü hansı cümlədə mətnindəki mənaya uyğun işlənilib?

- A) Yazda qaranquşlar uçub gəlir.
B) «Vətən» mövzusunda inşa yaz.

4 Bunlardan biri nitq bacarığı deyil.

- A) yazmaq B) dinləmək C) düşünmək

Danış

5 Sxemi şərh et.



6 Ciidlərlə iş. Təsəvvür edin ki, sinfinizə yeni şagird gəlib və siz onunla ünsiyyət qurmağa çalışırsınız. Beləliklə, «İlk tanışlıq» mövzusunda təqdimat (səhnəcik) hazırlayıñ. Bir neçə təqdimati qiymətləndirin.

MƏKTƏBDƏ BİR GÜN

O gün İlkin dərsə hazırlıqsız gəlmışdı. Çox qorxurdu ki, müəllim ondan ev tapşırığını soruşar. Məktəbə yaxınlaşanda həyəcandan ayağını güclə sürüyürdü. Öz-özünə düşündü: «Nə olaydı, görünməz olaydım, müəllim məndən dərs soruşmayaydı».

Dərs başlandı. Müəllim bir-bir uşaqların adını çəkib gəlməyənləri jurnalda qeyd edirdi. Öz adını eşidəndə İlkin yavaşça «Buradayam», – deyə dilləndi. Uşaqlar ətrafa boylandılar. Müəllim də bir az susub sinfə göz gəzdirdi. «Müəllim, mən buradayam», – deyə İlkin bərkdən qışqırdı.

– Görəsən, İlkinə nə olub ki, dərsə gəlməyib? – deyə müəllim jurnalda nə isə qeyd etdi.

İlkin sevincindən dik atıldı: «Oho! Deyəsən, mən, doğrudan da, görünməz olmuşam». O, sinifdə gəzib qızlardan birinin saçını dartdı, başqa birinin qələmini yerə atdı. Sinifdə çaxnaşma düşdü. Hami bir-birini günahlandırıb müəllime şikayət edirdi. İlkin o ki var əyləndi. Onu nə görür, nə də eşidirlər.



Bəli, indi İlkin tam azad idi, istədiyini edə bilərdi. O, məktəbdən çıxbı yaxındakı dükana getdi. Dükandakı soyuducudan bir dondurma götürüb satıcıya yaxınlaşdı. Pulu ona uzadıb dedi:

– Zəhmət olmasa, dondurmanın pulunu çıxın.

Satıcı ona fikir vermirdi, öz işində idi. İlkin özünü itirdi. Bilmirdi nə etsin? Öz-özünə düşündü: "Dondurmani götürüb pulunu ödəmədən gedim? Yox, yaxşı deyil. Axi bu, oğurluq sayılır. Nə olsun ki, məni heç kim görmür". O, dondurmani yerinə qoyub dükandan çıxdı.

Dərslər qurtarana yaxın İlkin məktəbə qayıtdı. Sinifdən çıxan uşaqlara yaxınlaşışb söhbət etmək istədi. Ancaq onun bütün cəhdləri hədər idi. Heç kim İlkinin görmür, eşitmirdi.

İlkin evə qayıtdı. Mətbəxdə anasına yaxınlaşdı:

– Ana, mən gəldim.

Ancaq anası ona fikir vermədən yemək bisirirdi:

– İndi İlkin balam gələcək. Mənim yeməyim isə hələ hazır deyil.

İlkin qonaq otağına gedib üzü üstə divana uzandı və ağlamağa başladı: «Mən daha görünməz olmaq istəmirəm. İstəyirəm ki, anam məni görsün, yoldaşlarım mənimlə oynasın, müəllim məndən dərsi sorusun...»

Düşün və cavab ver

- 1 Göy rənglə verilmiş abzaslarda İlkinin xarakterindəki hansı cəhətlər açılır?
- 2 İnsan üçün görünməz olmağın mənfi və müsbət cəhətlərini sadala.
- 3 Mavi boşluğun yerinə hansı söz uyğun gəlmir?
A) hönkür-hönkür B) mat-mat C) iç-in-için

Yazı

- 4 Səncə, İlkinin taleyi necə olacaq? Hekayəni davam etdir və bitir.
- 5 İlkinə məktub yaz. Onun hərəkətlərinə öz münasibətini bildir.

DANIŞIQ SƏSLƏRİ

Bir çox səslər əşyaların bir-birinə toxunmasından yaranır: qab-qacaq səsi, ayaq tappiltisi və s.

Amma elə səslər də var ki, hava axını vasitəsilə yaranır. Məsələn, doldurulmuş şar deşiləndə içindəki hava partlayış səsi yaradır. Balaban, tütək və digər nəfəs alətləri də hava axını vasitəsilə səsləndirilir.

İnsan danışarkən yaranan səslər *danişiq səsləri* adlanır. Danışiq səslərini də yaradan hava axınıdır.

Danışiq səsləri yazında **hərflərlə** işaret olunur.

1 Sxemi şərh et.



2 Hansı səs söz kimi işlənərək məna bildirir?

- A) ö B) o C) d

3 Saitlərin və samitlərin tələffüzü nə ilə fərqlənir?

4 Uyğunluğu müəyyən et.

səslər	bitmiş fikir bildirir.
sözlər	birləşib söz yaradır.
cümlə	müəyyən məna bildirir.

5 “Bal” sözünün ilk hərfini hansı hərflə əvəz etsək, hərəkət bildirən söz yaranar?

- A) ş B) f C) q

DİNLEMƏ BACARIĞI

Biliklərimizin bir çoxunu dinləməklə əldə edirik. Məktəbdə müəllimi və yoldaşlarımızı dinləyirik. Evdə ailə üzvlərimizin dediklərinə qulaq asır, televiziya və radionu dinləməklə bir çox məlumat alırıq. Deməli, nə qədər yaxşı dinləyici olsaq, biliyimiz də bir o qədər artar.

Dərs zamanı hər hansı mətni dinləyərkən daha diqqətli olmaliyiq. Çünkü dinlədikdən sonra mətnlə bağlı suallara cavab verməli, tapşırıqları yerinə yetirməliyik.

Mətni dinləyərkən:

1. Fikrimizi kənara yayındırmamalıyıq.
2. Danışanın sözünü kəsməməli, onun diqqətini yayındıracaq hərəkətlərə yol verməməliyik.
3. Dinlədiklərimizi təsəvvürümüzdə canlandırmalıyıq.
4. Anlamadığımız söz və ya fikir olarsa, onu qeyd etməli, imkan düşən kimi mənasını soruşmalıyıq.

Yaxşı dinləyici olmağın bir çox faydası var:

- danışanın hörmətini qazanmış oluruq;
- dinlədiklərimiz yadımızda yaxşı qalır;
- biliyimizi və dünyagörüşümüzü artırmış oluruq;
- danışma və yazı bacarıqlarımız da inkişaf edir, çünkü dinlədikdən sonra danışmaq və yazmaqla mətni anladığımızı nümayiş etdirməli oluruq.

Düşün və cavab ver

1 Yaxşı dinləyici olmaq üçün nə etməliyik?

- A) Sözləri düzgün tələffüz etməliyik.
- B) Hərfləri tanımlayıq.
- C) Danışana diqqətlə qulaq asmalıyıq.

2 Bunlardan biri nitq bacarığı deyil:

- A) məktub yazmaq
- B) mahnı oxumaq
- C) məruzə ilə çıxış etmək

BALABAN

Azərbaycan nəfəs alətlərindən biri də balabandır. Bu alətin adı «bala» (kiçik) və «ban» (xoruz səsi) sözləri ilə bağlıdır və «kiçik, erkən ban» mənasına uyğun gəlir.

Balabanın əsas hissəsi (korpusu) ərik, qoz, tut və ya armud ağacından hazırlanır. Onun uzunluğu 28-30 sm olur. Alətin üst hissəsində səkkiz dəlik açılır. Korpusun baş hissəsinə qarğıdan hazırlanmış müştük taxılır. Müştüyün üzərinə keçirilmiş xamit vasitəsilə alətin səs ucalığı nizamlanır.

Ifaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq **havanı** müştüyün içərisinə üfürür. Beləliklə, balaban səslənir. Ona görə də müştuyə “səs oyadıcısı” da deyirlər. Əslində, müştüyü balabandan ayırib ayrıca da səsləndirmək olar. Lakin bu hələ melodiya deyil. Melodiyani səsləndirmək üçün ifaçı barmaqları ilə balabandakı dəlikləri açıb-yumur. Beləliklə, müştükdən gələn avaz müxtəlif maneələrə rast gələrək melodiyani – musiqi səslərinin ahəngini yaradır.

Balabanda çox zaman aşiq **havalanı** müşayiət olunur. Balabancı bəzən uzun müddət fasilə vermədən balabani səsləndirir. Deməli, ifaçının ağız boşluğununda həmişə **hava** olmalıdır. Buna görə də balaban çalmaq ifaçıdan xüsusi ustalık tələb edir.

(Məcnun KƏRİMOVUN «Azərbaycan musiqi alətləri» kitabından)

Sözlük

Qarğı — rütubətli yerlərdə bitən, içi boş gövdəli, bugumlu bitki, qamış

Şüurlu oxu

Mətnində hansı məlumat yoxdur?


- A) Balabanın hazırlanma texnologiyası
- B) Balabanın yaranma tarixi
- C) Balabanda ifa tərzi



DANIŞIQ ÜZVLƏRİ

İnsanın boğaz *nahiyəsində* səs telləri var. Səs telləri balabandakı müştüyün *funksiyasını* yerinə yetirir, yəni havanı səsə çevirir.

Boğazda yaranan səs hələ danışiq səsi deyil. Onu, sadəcə, avaz adlandırmaq olar. Avazı danışiq səslərinə çevirən ağız boşluğunundakı danışiq üzvləridir: *dil, dodaqlar, dişlər*.



Sözlük

Nahiyə – insanların bədənində hər hansı sahə, hissə, yer: *bel nahiyyəsi, diz nahiyyəsi*

Funksiya – vəzifə, rol

Tətbiq et

- 1 Hansı səsin yaranmasında dodaqların rolü daha böyükdür?
 - A) ş
 - B) e
 - C) p
- 2 Verilmiş cümlələrdə nöqtələrin yerinə aşağıdakı hərflər-dən hansı uyğun gəlir? (Deyilənləri yerinə yetirməklə öz üzərində sına).

l u v ə

1. Alt dodaq üst dişlərə toxunaraq hava axınına mane olduqda ... səsi yaranır.
2. Ağız geniş açılaraq hava axınının sərbəst çıxmasına imkan yaratdıqda ... səsi yaranır.
3. Dil üst dişlərə toxunaraq hava axınına mane olduqda ... səsi yaranır.
4. Dodaqlar büzülüb irəli uzanmaqla hava axınına azacıq maneə yaratdıqda ... səsi yaranır.

OTUZ ALTI, ALTI

Ay uşaqlar, işlərim
Yaman düşübdür tərsə.
Hazırlaşa bilmədim,
Düzü, sabahkı dərsə.

Barı xəstələnəydim,
Qalxayıdı hərarətim.
Qurtarayıdı canımı
Sabahkı dərsdən mənim.

Təlaşla, həyəcanla
Termometrə baxıram.
Hani mənim qızdırımm?
Niyə azarlamıram?

Qarnım da heç ağrımıır,
Sağlamam, nə bəladır?
Yenə də hərarətim
Otuz altı, altıdır.

Demək, səhər səkgizdə
Məktəbə getməliyəm.
Nahara qədər orda
Gör nələr etməliyəm.

Lövhə önungdə susub
Pörtüb qızarmalıyam.
Heç nə bilmirəm axı,
Nədən danışmalıyam?

Yenə də hərarətim
Otuz altı, altıdır...

İsticə nəfəsimi
Mən **ona** üfləyirəm.
Şirin dillə yalvarıb
Yavaşça söyləyirəm:



— Əzizim, canım civə,
Yüksəl, yüksəl bir qədər.
Məktəbdən qalmaq üçün
Otuz yeddi bəs edər.

Ah, nə gözəl! Nəhayət!
Otuz yeddi və iki!
Sevincimdən o saat
Başım gicəlləndi ki.

— Xəstəsən, əziz balam?
— Hə, deyəsən, naxoşam.
— Onda tez bircə uzan,
Yerindən durmayasan.

İndi mən uzanmışam,
Yerim yorğan altıdır.
Əslində, hərarətim
Otuz altı, altıdır.

S.MİXALKOV
Tərcümə: G.ORUCOVA

Söz ehtiyatı

Termometr – yunan sözlərindən əmələ gəlib. *Termo* – istilik, *metreo* – ölçürəm deməkdir. Deməli, termometr hərarətölçən cihazdır.

Bu məlumatdan istifadə edərək «termos» sözünün mənasını izah et. Tərkibində «metr» sözü olan başqa hansı sözləri tanıyırsan? Onların mənasını araşdır.

- 1** Götəngdə verilmiş «şirin» sözünə diqqət yetirin. Aşağıda verilmiş hansı cümlədə «şirin» sözünün mənası şeirdəki mənaya yaxındır?
- A) Baba şirin almalardan dərib uşaqlara payladı.
 - B) Süfrədə o qədər şirin yemək var idi ki!
 - C) Kiçik bacımın çox şirin danışığının var.

Şüurlu oxu

- 2** Şeirin adı nəyi bildirir?
- A) Əsər qəhrəmanının yaşını
 - B) Termometrdə hərarətin ölçüsünü
 - C) Həftə ərzində dərslərin sayını
- 3** Qırmızı rənglə verilmiş «ona» sözünü hansı sözlə əvəz etsək, mətnin məzmununa xələl gəlməz?
- A) müəllimə
 - B) anama
 - C) termometrə

Düşün və cavab ver

- 4** Sizcə, əsərin qəhrəmanı düzgün hərəkət edir? Bu cür hiyətlərin sonu nə ilə nəticələnə bilər?

Dil qaydaları

- 5** Altından xətt çəkilmiş saylardan hansı səhv yazılıb? Həmin sözün düzgün yazılış qaydasını göstər.

SAİTLƏR

Sait səslər ağız boşluğunundan sərbəst çıxır. Bu səsləri asanlıqla uzatmaq olur.

Sait səslərin müxtəlifliyi tələffüz zamanı dilin, dodağın, çənənin hansı vəziyyətdə olmasından irəli gəlir. Deməli, səs tellərinin yaratdığı avaz ağız boşlığında cüzi maneələrə rast gələrək müxtəlif səslərə çevrilir:

a, ı, o, u, ə, e, i, ö, ü

- 1** Ağzınızı geniş açın, dodaqlarınızı büzərək irəli uzadın. Bu zaman hansı səslər tələffüz oluna bilər?
- 2** “İ” və “ü” saitlərini tələffüz edin. Dodaqlarınızın vəziyyəti arasındaki fərqi izah edin.
- 3** “O” və “u” saitlərini tələffüz edin. Hansı saitin tələffüzü zamanı ağız daha geniş açılır?
- 4** “I” və “i” saitlərini tələffüz edin. Hansı saitin tələffüzü zamanı dil irəli gələrək alt dişlərə toxunur?
- 5** “A” və “ə” saitlərinin tələffüzündəki fərqi izah etməyə çalışın.
- 6** Dördündən biri fərqlidir.

Ə	Ü	T	İ
B	K	D	O
A	V	Ö	E

- 7** Hansı sözdə samitlərin sayı saitlərdən iki dəfə çoxdur?
 A) sərhəd B) traktor C) tələffüz
- 8** “A” saitinin tələffüzü ilə bağlı deyilənlərdən biri səhvdir:
 A) Ağız geniş açılır.
 B) Dil dişlərə toxunur.
 C) Səs ağız boşluğunundan sərbəst çıxır.

EŞİTMƏK VƏ DİNLƏMƏK

Elşən Azərbaycan dilindən ev tapşırıqları ilə məşğul idi. Atası isə divanda oturub qəzet oxuyurdu. Bir-dən Elşən atasına sarı dönüb soruşdu:

– Ata, eşitmək və dinləmək eyni-mənalı sözlərdir?

Ata qəzeti kənara qoyub dedi:

– Ətrafdakı səslərə qulaq as. Nə eşidirsən?

Elşən bir az susub qulaq asdı.
Sonra dedi:

– Mətbəxdən qab-qacaq səsi gəlir... O biri otaqdan televizor səsini eşidirəm... Həyətdən uşaqların səsi gəlir... Bir də yoldan keçən maşınların səsi.

– Afərin! İndi isə gözlərini yum və hər bir səsi ayrılıqda dinləməyə çalış. Eşitdiyin səslər haqqında *təəssüratını* danış.

Elşən gözlərini yumdu. Bir azdan danışmağa başladı:

– Televizorda, deyəsən, cizgi filmi göstərirler... Hə, hə, «Tom və Cerri»dir. Günayın sevimli filmi.

– Yaxşı, sonra?

– Yoldan keçən maşınların səsi bir-birinə qarışib. Bir maşının səsi lap bərkdən gəlir. Yəqin ki, yük maşınıdır. Özü də yüklə doludur, zorla gedir. Bir neçə maşın siqnal verir. Görünür, yük maşını arxadan gələnlərə yol vermir.

– Əla! Davam et.

– Həyətdə uşaqlar futbol oynayırlar. Həmişəki kimi, ən çox qışqıran Vüsaldır. Özü heç kimə top ötürmür, amma ona topu verməyəndə səsküy salır. Qoy bir dərslərimi qurtarım. Düşüb futbol oynamağı ona göstərərəm.

– Fikrini yayındırma. Mətbəxdəki səslər barədə nə deyə bilərsən?

Elşən gözlərini açmadan bir az da qulaq asdı və dedi:

– Anam qabları yuyur. Özü də nə isə danışır. Elə bil nədənsə narazıdır. Hə, hə, deyəsən, şikayətlənir ki, sən ona qabyuyan maşın almır-san.



– Yaxşı, yaxşı, bəsdir. İndi bildin ki, eşitməklə dinləmək arasında nə fərq var? Bayaqdan müxtəlif səslər eşidirdin, amma onların *fərqiñə varmıldın*. Həmin səsləri dinləyəndə ətrafında baş verən bir çox şəylər sənə məlum oldu. Başa düşdün?

– Hə... – Elşən hələ də nəyə isə qulaq asırdı. – Ata, bir səs də eşi-dirəm.

– Nə səsdir elə?

– Fit səsi, küləyin viyiltsi. Nə vaxtdır anam deyir ki, pəncərələrin taxtaları aralanıb. Ona görə də bayırda külək olanda evdə fit səsi eşidilir.

– Elşən, daha bəsdir. Dərslərinlə məşğul ol.

Sözlük

Təəssürat — dinlənilən və ya görünən hər hansı bir şeyin insanda yaratdığı hislər, duyğular

Fərqinə varmaq — gördüyünü və ya eşitdiyini anlamamaq, dərk etmək, mahiyyətini duymaq

Düşün və cavab ver

1 Müəllifin yerinə olsaydın, mətni necə adlandırardın?

- A) Mətbəxdə hadisə
- B) Səslər bizə nə deyir?
- C) Elşənin qoçaqlığı

2 Bir adamın danışdıqlarını eşitməklə dinləmək arasında nə fərq var?

Söz ehtiyatı

3 Hansı cümlədə «qulaq asmaq» ifadəsi «dinləmək» deyil, «əməl etmək» mənasında işlənib?

- A) Atam xalq mahnılara qulaq asmağı çox sevir.
- B) Biz diqqətlə müəllimə qulaq asırdıq.
- C) Bu uşaq heç sözə qulaq asmır.

QALIN VƏ İNCƏ SAİTLƏR

Bəzi saitlər qalın, bəziləri incə tələffüz olunur. Bu, tələffüz zamanı dilin vəziyyətindən asılıdır.

Qalın saitlər bunlardır: **a, ı, o, u**.

Qalan saitlər incə saitlərdir: **e, ə, i, ö, ü**.

1 «O» qalın, «ö» isə incə saitdir. Bəs onların tələffüzündə hansı oxşarlıq var?

2 Yalnız incə saitlərdən ibarət olan cərgə hansıdır?

- A) i, e, ö B) ı, ü, o C) ə, a, ı

3 Dördündən biri fərqlidir.

E	U	Ü	İ
A	I	O	Ü
Ö	Ə	I	Ü

4 Hansı samitlərin arasına yalnız qalın saitlər artırmaqla sözler düzəltmək olar?

t		r	q		z	d		s
---	--	---	---	--	---	---	--	---

5 Hansı rəqəmi bildirən söz qalın saitlərdən ibarətdir?

- A) 6 B) 7 C) 8

6 Hansı misrada yalnız incə saitlər var?

Çəpər çəkdirim, yol açdım,
Qızılgülə dolaşdım.
Bir dəstə gül dərməmiş,
Nənəsi gəldi, mən qaçıdım.

BEŞ BACINİN QARDASI

Tofiqin özündən böyük beş bacısı var: Lalə, Bənövşə, Yasəmən, Nərgiz, Qərənfil!

Bacıları Tofiqi əzizləyir, onun bir sözünü iki eləmir, bütün arzularını yerinə yetirməyə çalışırdılar: biri paltarını ütüləyir, biri çantasını yığır, biri çəkmələrini təmizləyirdi.

Dərs hazırlayanda da bacılar köməklərini əsirgəmirdilər: hesabını bir bacı, yazısını başqası, rəsmi digəri hazırlayırdı. Tofiqin işi lap rahat idi. Müəllimin verdiyi tapşırıqları bacılarına təhvil verirdi, səhər də hamisini hazır istəyirdi. Hətta bacılar gecikəndə hirsətnir, qışqırırdı da:

- Ay qız, Lalə, götür dərslərimi yaz!
 - Bənövşə, sən də məsələləri həll et!
 - Yasəmən də atalar sözü yapsın. Nə durmusunuz, tez olun!
 - Nərgiz, rəsm qaldı, nə fikirləşirsən?!
- Üstəlik, ana da bacıları danlayırdı:
- Aman-zaman bir qardaşınız var, ürəyini niyə qırırsınız? Tez olun, dərslərini hazırlayın!

Qızlar bilirdilər ki, dərsləri Tofiq özü hazırlamalıdır, amma qardaşlarının xətrinə dəymək istəmirdilər. Nəticədə nə oldu?

Tofiq bütün dərslərindən “2” alaraq üçüncü sinifdə qaldı!

Mir CƏLAL

Söz ehtiyatı

- 1 Altından xətt çəkilmiş ifadələri yaxınmənalı sözlərlə əvəz et.

Düşün və danış

- 2 Tofiqin pis oxumasında kimi daha çox günahlandırımaq olar?
- 3 Böyüklər kiçiklərə necə qayğı göstərməlidirlər?



DODAQLANAN VƏ DODAQLANMAYAN SAİTLƏR

Dodaqların vəziyyətindən asılı olaraq saitlər iki qrupa bölünür: dodaqlanan və dodaqlanmayan saitlər.

O, u, ö, ü saitlərini tələffüz edərkən dodaqlar büzülür və irəli uzanır. Ona görə də bu saitlərə **dodaqlanan saitlər** deyilir.

Qalan saitlər **dodaqlanmayan saitlərdir**: **a, ı, ə, e, i.**

Tətbiq et

- 1 Hansı sıradə yalnız dodaqlanan saitlər verilmişdir?
A) o, a, i B) ö, ü, u C) e, ə, ı
- 2 Qız adlarından birində dodaqlanan sait yoxdur.
A) Aygün B) Solmaz C) Lalə
- 3 Hansı sözdə iki qalın, dodaqlanan sait var?
A) odun B) dönər C) könül
- 4 Hansı sözdə iki incə, dodaqlanmayan sait var?
A) küçə B) dəniz C) bina
- 5 Tərkibində yalnız dodaqlanan saitlər olan sözləri müəyyən et.
kömür, duman, dolu, ümid, xortum, oğlan, qulaq, hünər
- 6 Atalar sözündə yalnız qalın, dodaqlanan saitlər olan söz hansıdır?
Örtülü bazar dostluğu pozar.
- 7 Dörd saitdən biri dodaqların vəziyyətinə görə fərqlidir.

a	ı	ü	ə
ö	e	ə	ı
ü	o	u	e

İKİ ALMA

Axşam vaxtı gəzməyə çıxanda hərdənbir balaca oğlumu da özümlə aparıram. Bu dəfə də apardım.

Gəzinti zamanı həmişə oğluma yeməli şey alıram. Bu dəfə də balaca oğlum dükanların yanından keçəndə məndən yemiş və şirni istədi. Mən heç birini almadım, çünkü pulum az idi.

Biz az dolandıq, sonra yolumuz dəniz kənarına düşdü. Amma oğlumu kefsiz gördüm. Ondan bunun səbəbini soruştadım. Səbəbi mənə məlum idi. Dəniz kənarında meyvə dükanından hərəsi bir şahıya iki dənə yaxşı qırmızı alma aldım. İkisini də verdim oğluma. Oğlum o qədər narazı imiş ki, mən almaları ona verəndən sonra da danışmaq istəmədi. Elə bil *ağzına su almışdı*.

Suallarımı çox həvəssiz cavab verirdi.

*Tramvay dayanacağına gəldik.
Oğlumu vaqonların birinə qaldırdım
və özüm də mindim ki, gedək evimizə.
Vaqonda bizim ikimizdən
başqa oğlum boyda bir rus uşaq
var idi. Əyin-başı cır-cındır içində,
üz-gözü qapqara, çirkli idi. Gəldi
durdu qabağımda və məndən bir
qəpik pul istədi.*



Alma alandan sonra cibimdə bir *abbası* pul qalmışdı. Xırdam olmadığına görə uşağa pul verə bilmədim. Ona bir söz demədim ki, ötüb getsin. Burada məni *fikir götürdü*, dilənçi uşağa pul verə bilmədiyimdən *qanım qaralmışdı*.

Dayanacaqda uşaq düşdü. Vaqonumuz yerindən tərpənəndə pəncərə şüşəsindən baxıb gördüm ki, həmin dilənçi uşaq tramvay dayanacağında durub bir qırmızı almanın ləzzətlə yeyir. Əvvəl heç nə anladamadım, sonra oğluma tərəf dönüb sualedici nəzərlərlə ona baxdım. Oğlum gülə-gülə yavaşça mənə dedi:

– Dədə, almanın birini verdim dilənçi uşağa.

Bu işdən oğlum və mən çox razi qaldıq. Mən yüngüllük və könül xoşluğu duydum.

Cəlil MƏMMƏDQULUZADƏ

Sözlük

Şahı — beş qəpik

Tramvay — dəmir relslər üzərində hərəkət edən şəhər nəqliyyat növü

Abbası — iyirmi qəpik

YADDA SAXLA

Keçmişdə dilimizdə elə sözlər olmuşdur ki, bu gün onlardan çox az istifadə edirik. Bu cür sözlərə **köhnəlmış sözlər** deyilir. “Darğa” (şəhər hakimi), “batman” (çəki vahidi), “şahı”, “abbası” (pul vahidləri) və s. belə sözlərdəndir.

Şüurlu oxu

- 1 Mətni diqqətlə oxuduqdan sonra hansı suala cavab tapmaq olar?
A) Oğulun neçə yaşı var idi?
B) Ata oğlu ilə gəzməyə çıxanda cibində nə qədər pulu var idi?
C) Tramvay neçə vaqondan ibarət idi?

Düşün və cavab ver

- 2 Oğulun hansı hərəkətini bəyəndin, hansını bəyənmədin? Səbəbini izah et.
- 3 Mətnin sonunda hekayə qəhrəmanlarını razı salan nə oldu?

Dil qaydaları

- 4 Yaxınmənalı ifadələri müəyyən et.

ağzına su almaq	kefi pozulmaq
fikir götürmək	susmaq
qanı qaralmaq	düşüncəyə dalmaq

SAMİTLƏR

Əlifbamızda samit səsləri işarə edən 23 hərf var:

b, c, ç, d, f, g, ğ, h, x, j, k, q, l, m, n, r, p, s, ş, t, v, y, z.

Bunlardan “k” hərfi bir neçə səsi işaret edir. *Küçə, konser, məktəb* sözlərində bu samit müxtəlif cür səslənir.

Saitlərdən fərqli olaraq, samit səslərin tələffüzü zamanı hava axını ağız boşluğununda daha ciddi maneələrə rast gəlir. Məsələn, dodaqlar qapanıb hava axınının qarşısını kəsir, onlar aralananda isə *p* və ya *b* samiti səslənir.

1 Hansı sözdə samit səslərin sayı daha çoxdur?

- A) paltar B) çanta C) xoşbəxt

2 “K” samitinin səslənməsinə görə uyğunluğu müəyyən et.

- | | |
|----------|------------|
| 1) boks | A) bərk |
| 2) ipək | B) skripka |
| 3) kağız | C) çiçək |

3 Alt dodaq üst dişlərə toxunub hava axınının qarşısını kəsir, bəs aralandıqda hansı səslər yaranır?

- A) t, d B) f, v C) ş, j

4 Əvvəlcə “v”, sonra isə “f” səsini uzadaraq tələffüz edin. Hansı səs avazsız tələffüz olunur?

5 Hansı samiti tələffüz zamanı uzatmaq olur?

- A) d B) b C) s

6 “T” samitini tələffüz edərkən:

- A) dil üst dişlərə toxunur.
 B) alt dodaq üst dişlərə toxunur.
 C) dodaqlar qapanır.

TAM MƏXFİ

Samirənin atası xəstələnmişdi. Evə həkim çağırmışdılar. Samirə qapının ağızında həkimin sözlərini eşitdi:

– Ürəyiniz çox zəifləyib. Çalışın əsəbiləşməyəsiniz. Hər şeyə görə qanınızı qaraltmayın.

Ertəsi gün Samirə dərslərdə çox diqqətsiz idi. Heç cür fikrini bir yerə toplaya bilmirdi. Müəllimin ona verdiyi suallar cavabsız qalırdı.

Dərs qurtaranda müəllim ona bir zərf verdi.

– Anana çatdırarsan, – deyib gülümsündü.

Zərfin üstündə, yuxarı tərəfdə yazılmışdı: “Samirənin anasına çatacaq”. Ondan aşağıda isə daha iki söz var idi: “Tam məxfi”.

“Məxfi... məxfi... – Samirəni fikir götürdü. – Haradasa bu sözü eşitmışəm. Görəsən, nə deməkdir?”

Samirə evə çatanda atası yataqda idi. Samirə atasına yaxınlaşıb üzündən öpəndə ona elə gəldi ki, cibindəki zərf xışıldadı. Tez otaqdan çıxıb mətbəxə keçdi. Anası şam yeməyi üçün hazırlıq görürdü.

– Anacan, “tam məxfi” nə deməkdir? – deyə Samirə soruşdu.

– Yəni bu məlumatı başqaları bilməməlidir. Məlumat kimə aiddirsə, yalnız o bilməlidir.

– Əgər sənə kimsə belə bir məktub yazsa, oradakı məlumatları heç kim, hətta ata da bilməməlidir, eləmi?

Anası bir anlıq işini saxlayıb həyəcanla Samirəyə baxdı:

– Nə olub ki?

– Anacan, bilirsən... müəllim sənə bir məktub göndərib...

Ana “Tam məxfi” sözlərini görüb tez zərfi açdı. Məktubda yazılmışdı: “Bu gün Samirə dərslərdə çox diqqətsiz idi. Nə isə baş verib? Xahiş edirəm mənimlə əlaqə saxlayasınız”.

Ananın ürəyi yerinə gəldi. O, nəvazişlə qızına baxdı:

– Əmin ol ki, məxfiliyə əməl edəcəyəm. Amma sən də dərslərində diqqətli ol.

Zahid XƏLİL



Düşün və cavab ver

- 1 Samirənin anası məktubu oxuyandan sonra qızını niyə danlamadı?

Söz ehtiyatı

- 2 Altından xətt çəkilmiş ifadələri yaxınmənalı sözlərlə əvəz et.
- 3 Goy rənglə verilmiş “şam” sözünün hansı izahı mətndəki mənasına uyğun gəlir?
A) xüsusi maddədən hazırlanan işıqlandırma vasitəsi
B) axşam yeməyi
C) iynəyarpaqlı, həmişəyaşıl, xırda qozaları olan ağaç

O X U

UŞAQLARIN NAĞILI

Bir axşam uşaqlar bir yerə yişmişdilər. Gülnar dedi:

– Gəlin bir yerdə nağıl yaradaq. Birimiz bir cümlə deyək. Qalanlarımız növbə ilə onun davamını söyləyək. İstəyirsiniz mən başlayıım?

– Başla, başla.

Gülnar: – Biri var idi, biri yox idi, bir bağban var idi.

İlqar: – Onun bir oğlu, bir qızı var idi.

Aysel: – Bir gün bağbanın uşaqları bir ərik ağacı əkdilər.

Anar: – Qardaşlar hər gün ağacı sulayırdılar.

Gülnar: – Yaz gəldi, ağaç çıçəklədi.

İlqar: – Bir azdan uşaqların əkdiyi ağaç bar verdi.

Aysel: – Bağban bunu görüb çox fərəhləndi.

Anar: – Uşaqlar yetişmiş armudları yeşiyə yiğib bazara apardılar.

Gülnar: – Meyvələri satdılar, pulunu gətirib atalarına verdilər...



Şüurlu oxu

Kim öz yoldaşlarını diqqətlə dinləmədi?

Diqqətsizliyi ucbatından o, hansı səhvlərə yol verdi?

YAŞIL KARANDAŞ

Aygülün iki yaşıl karandaşı var idi. Lətifədə isə heç bir dənə də yaşıl karandaş yox idi. Lətifə Ayguldən xahiş etdi:

- Yaşıl karandaşın birini mənə ver.
- Qoy anamdan icazə alım, sonra.

Səhər onlar məktəbdə görüşdülər. Lətifə soruşdu:

- Anan nə dedi?

Aygül dərindən ah çəkdi:

- Anam icazə verdi. Amma qorxuram ki, karandaşı sindirəsan.
- Mən ehtiyatla işlədəcəyəm, – deyə Lətifə dilləndi.
- Bax, onu yonma, bərk basma, ağızına alma. Çoxlu rəngləmə.
- Mən təkcə yarpaqları və otları rəngləyəcəyəm.
- Bu, çox oldu, – deyə Aygül üz-gözünü turşutdu.

Lətifə ona baxdı və uzaqlaşdı. Karandaşı götürmədi. Aygül hiss etdi ki, rəfiqəsi ondan inciyib. Tez onun ardınca qaçıdı.

- Götür də karandaş! Sənə nə oldu?

- Lazım deyil, – deyə Lətifə cavab verdi.

Dərsdə müəllim soruşdu:

- Lətifə, sənin çəkdiyin şəkildə

yarpaqlar niyə mavidir?

- Yaşıl karandaşım yox idi.

- Rəfiqəndən niyə xahiş etmədin?

Lətifə susdu. Aygül qızardı və dedi:

- Mən verirdim, özü götürmədi.

Müəllim dedi:

- Elə vermək lazımdır ki, götürsün.



Şüurlu oxu

- 1** Lətifə rəfiqəsindən karandaşı niyə götürmədi?
- 2** Aygül haqqında deyilənlərdən hansı ilə razısan?
 - A) qayğıkeşdir
 - B) xəsisdir
 - C) xeyirxahdır

Dil qaydaları

- 3** Hansı sözdə “k” samiti fərqli səslənir?
 - A) kürk
 - B) karandaş
 - C) şəkil

KAR VƏ CİNGİLTİLİ SAMİTLƏR

Samitlər iki cür olur: kar və cingiltili.

Saitlərdən və cingiltili samitlərdən fərqli olaraq, kar samitlərin tələffüzü zamanı avaz səslənmir, yəni səs telləri iştirak etmir.

Bir çox samitlər biri kar, digəri cingiltili olmaqla cütlük təşkil edir. Məsələn: **f – v**, **x – ğ**, **s – z**, **b – p** və **s**. Cütlük təşkil edən samitlərin tələffüzündə yeganə fərq səs tellərinin, yəni avazın iştirak edib-etməməsidir.

L, **m**, **n**, **r** – cingiltili samitlərdir və onların kar qarşılığı yoxdur. **H** – kar samitdir və onun cingiltili qarşılığı yoxdur.

- 1 “H” samitinin tələffüzü zamanı hava axını ağız boşluğununda heç bir maneəyə rast gəlmir. Bəs bu samit saitlərdən nə ilə fərqlənir?
- 2 Əvvəlcə “j”, sonra isə “ş” səsini uzadaraq tələffüz edin. Hansı səs avazsız tələffüz olunur?
- 3 Rəqəmləri müvafiq hərflərlə əvəz etsən, böyük Azərbaycan şairinin adı alınar.

1 ə 2 ə 3

4 u 5 6 u 7

- 1 – “Z” samitinin kar qarşılığı;
- 2 – Kar qarşılığı olmayan cingiltili samit;
- 3 – “T” samitinin cingiltili qarşılığı;
- 4 – “F” samitinin cingiltili qarşılığı;
- 5 – Kar qarşılığı olmayan cingiltili samit;
- 6 – “X” samitinin cingiltili qarşılığı;
- 7 – Kar qarşılığı olmayan cingiltili samit.

QƏLƏM

Müəllimin qələmi
 İnci düzdü vərəqdə.
 Baxıb həmin qələmdən
 Aldı o gün Şəfəq də.

Yenə də “*kotan əkib*”,
 O, dəftəri “dağladı”.
 Yağlıca “iki” alıb
 Açığından ağladı.

Elə bilirdi ki, sehr
 Qələmin felindədir.
 Demirdi ki, bəs qələm
 Gör kimin əlindədir.



Vəli ƏHMƏD

Sözlük

Kotan — qədimdə yer şumlamaq üçün kənd təsərrüfatı aləti
Fel — iş, əməl, hərəkət

Söz ehtiyatı

- 1 Hansı sözə köhnəlmış söz demək olar?
 A) dəftər B) kotan C) qələm
- 2 Mətndə “*kotan əkib*” ifadəsi hansı mənada işlənib?
 A) şumlayıb B) çizma-qara edib C) ciğır açıb
- 3 Şeirdəki “*dağlamaq*” sözü “*dağ*” sözünün hansı mənası ilə bağlıdır?
 A) Yerin dik, hündür, zirvəli və yamaclı hissəsi
 B) Qızdırılmış dəmirlə qoyulmuş iz
 C) Ağır dərd, qəm, kədər

Şüurlu oxu

- 4 Şəfəq niyə məhz müəllimin qələmindən aldı?
- 5 Nəyə görə qələmin Şəfəqə heç bir xeyri olmadı?

- 1** “Sumqayıt” sözdəki saitlərlə bağlı hansı fikir yanlışdır?
- A) Üç qalın sait var.
 B) Bir dodaqlanan, iki dodaqlanmayan sait var.
 C) İki dodaqlanan, bir dodaqlanmayan sait var.
- 2** Verilmiş hərflərdən yalnız qalın saitləri və cingiltili samitləri seçib dəftərində yazsan, şəhər adı alınar. Bu, hansı şəhərdir?

e	t	i	o	ş	ə	r	ö	d	ü	s	u	h	b	t	ç	a	f	ə	d	x
---	---	---	---	---	---	---	---	---	---	---	---	---	---	---	---	---	---	---	---	---

- 3** “Ramil” sözünün ilk hərfini kar samitlərlə əvəz edərək yeni adlar düzəlt.
- 4** “Ramil” sözünün son hərfini başqa cingiltili samitlərlə əvəz edərək yeni adlar düzəlt.
- 5** Əlamətlərdən biri “Ramil” sözdəki samitlərin hamısına aiddir:
- A) Deyilişi ilə yazılışı fərqlənir.
 B) Tələffüzü zamanı səs telləri iştirak etmir.
 C) Kar qarşılığı olmayan cingiltili samitlərdir.
- 6** Xanalardakı rəqəmləri müvafiq hərflərlə əvəz etsən, Azərbaycanın böyük şəhərlərindən birinin adı alınar.

1	i	2	3	ə	4	e	5	i	6
---	---	---	---	---	---	---	---	---	---

- 1** – əlibbada “l” və “n” hərfləri arasında yerləşən hərf;
2 – kar qarşılığı olmayan cingiltili samit;
3 – “k” samitinin cingiltili qarşılığı;
4 – “c” samitinin kar qarşılığı;
5 – “f” samitinin cingiltili qarşılığı;
6 – kar qarşılığı olmayan cingiltili samit.

MƏNƏVİ DƏYƏRLƏR



QƏNAƏTCİLLİK

Orxan və Elbəy qardaşdırılar. Orxan Elbəydən 2 yaş kiçikdir. Onlar çox mehribandırlar, heç vaxt bir-biri ilə dalaşmır, dərslərini də yaxşı oxuyurlar.

Bircə məsələdə qardaşlar bir-birindən fərqlənirlər. Orxan çox bəd-xərcdir, cibində pul qalmır. Parka gedəndə hər gördüyünü almaq istəyir. Məktəbdə də hər tənəffüs də bufetə qaçıb, istədi-istəmədi, yeməyə nəsə alır. Elbəy isə heç vaxt lazımsız yerə pul xərcləmir. Məktəbdə olarkən evdən gətirdiyi yeməklə kifayətlənir. Qardaşı kimi hər dəfə məktəbdən qayıdanda yolda saqqız, tum almır.

Orxanın **1** olması **2** qardaşı narahat edirdi, lakin o, heç vaxt bunu qardaşının üzünə **3**.


Ataları hər gün onlara eyni miqdarda pul verirdi. Orxanınkı həmin gün qurtarır, Elbəy isə artıq pulunu daxıla yiğirdi.

Beləliklə, bir dərs ili sona çatdı. Qardaşlar bu ili də əla qiymətlərlə bitirdilər. Sevincək qiymət cədvəllərini evə gətirdilər. Valideynləri də çox sevindilər. Ata dedi:

– Afərin! Məni çox sevindirdiniz. İndi deyin görüm sizə nə hədiyyə alım?

Hər iki qardaş çoxdan kompyuter arzusunda idi. Onlar arzularını ataya bildirdilər. Ata kompyuterin qiymətini biləndə bir qədər düşündü, sonra dedi:

– Lap yaxşı. Maaşımı alanda mütləq sizə kompyuter alaram.



Qardaşlar hiss etdilər ki, hazırda atanın pulu kompyuter almağa çatmır. Heç nə demədilər. Hətta arzularını dilə gətirdikləri üçün bir az peşman oldular. Elbəy bir söz demədən otaqdan çıxdı və tez də qayıtdı. Onun əlində daxıl vardı. O, daxılı atasına uzatdı. Atasının sual dolu nəzərlərini görünçə dedi:

– Ata, qardaşımla mən hər gün verdiyin pullardan artıq qalanı bu daxila atırdıq. Məncə, indi daxılı sindirmağın vaxtı çatıb. Kompyuteri alanda buradakı pullardan da istifadə edə bilərsən.

Ata bu sözlərdən təsirləndi:

– Mənim oğullarım həm çalışqan, həm də qənaətcildirlər. İndidən ailə büdcəsinə kömək edirlər. İkinizlə də fəxr edirəm.

Əslində, Orxanın bu pul... heç xəberi də yox idi. “Elbəy mənə yaxşı dərs verdi”, – deyə o düşündü. Həmin gündən Orxan büsbütün dəyişdi, qardaşı kimi qənaətcil, gözütox oldu.

Söz ehtiyatı

- 1 Mətndə altından xətt çəkilmiş hansı söz “qənaətcil” sözü ilə əksmənalıdır?
- 2 Sözlərlə onların mənalarını uyğunlaşdır.
1) daxıl A) müəyyən dövr üçün pul gəliri və xərclər
2) taxıl B) pul yığmaq üçün kiçik qutu
3) büdcə C) müəyyən miqdarda pul
4) məbləğ Ç) dənli bitki

Şüurlu oxu

- 3 Mətnin 3-cü abzasında buraxılmış sözləri müəyyən et.
A) 1 – xəsis, 2 – ögey, 3 – durmurdu
B) 1 – gözütox, 2 – kiçik, 3 – çırpındı
C) 1 – israfçı, 2 – böyük, 3 – vurmurdu
- 4 Elbəyin sənə xoş gələn ən azı iki cəhəti haqqında danış.
- 5 Sonuncu abzasda “pul” sözünə hansı şəkilçiləri artırmaq lazımdır?
A) -lar, -dan B) -lu, -lar C) -umuz, -dan

ƏSƏRİN MÖVZUSU VƏ İDEYASI

Bəzən oxuduğumuz və ya dinlədiyimiz bir mətnlə bağlı soruşurlar: «Bu əsərdə nədən danışılır?» Bu suala cavab verərkən əsərin mövzusunu anlatmış oluruq. Məsələn: «Bu əsərdə səyahətə çıxmış iki dostun macəralarından danışılır».

«Bu əsəri oxuyub hansı nəticə çıxardın?» sualına cavab verərkən əsərin ideyasını, yəni ana fikrini anlatmış oluruq. Məsələn: «Əsərdə müəllif demək istəyir ki, dostlar bir-birinə sədaqətli olmalıdır».

Əsərin ideyası müdrik fikir, atalar sözü ilə də ifadə oluna bilər.

QEYBƏT

Bir adam müdrik qocanın yanına gəlib deyir:


- Filankəs sənin haqqında pis sözlər dedi.
- Nə vaxt?
- Bu gün.
- Harada?
- Öz evində.
- Sən onun evində nə edirdin?

– Ziyafət verirdi. Məni də dəvət etmişdi.

- Nə yedin?
- Səkkiz növ yemək var idi. Hamısından yedim.

Qoca deyir:

– Səkkiz növ yeməyi qarnına sığışdırılmışın. Bu bir sözü niyə qarnında saxlaya bilmədin?



Akif MEHMET

Düşün və cavab ver

Hansı bənddə əsərin ideyası verilib?

- Müdrik qoca ilə bir adamın söhbəti
- Söz gəzdirmək yaxşı hərəkət deyil.
- Böyük olan yerdə kiçik danışmaz.

SÖZLƏRİN DEYİLİSİ VƏ YAZILISI

Bir çox sözlərin deyilişi ilə yazılışı fərqlənir. Belə sözləri deyildiyi kimi yazmaq və ya yazıldığı kimi tələffüz etmək olmaz.

Sözlərin düzgün yazılışını bilmək üçün **orfoqrafiya** lügətinə, düzgün deyilişini bilmək üçün **orfoepiya** lügətinə müraciət etmək lazımdır.

Sözlərin deyiliş formasını yazıda göstərmək üçün düzbucaqlı mötərizədən istifadə olunur: **kənd** [kənt], **təəssüf** [tə:ssüf]. Saitdən sonra qoyulan iki nöqtə həmin saitin uzun tələffüz olunduğunu bildirir.

- 1** Hansı sözün deyilişi ilə yazılışı fərqlidir?
A) aslan B) müavin C) tarla

- 2** Hansı sözdə hərflərin sayı səslərin sayından çoxdur?
A) müəssisə B) təşkilat C) mərtəbə

- 3** Hansı sözün deyiliş forması səhv göstərilmişdir?
A) konsert [kansert]
B) orfoqrafiya [arfaqrafiya]
C) orfoepiya [arfoepya]

- 4** Mətnədə səhv yazılmış sözləri tap və onların düzgün yazılışını müəyyən et.

BALIQ OVU

Ata oğlunu ilk dəfə özü ilə balığ ovuna aparmışdı. Balaca Tofik bankadan soxulcannarı götürüb suya atırdı. Atası ona dedi:

- Soxulcannarı balıxlara atdın. İndi biz nə edəcəyik?
- Burda nə var ki, ata? Mən balıxları yidizdirim, sən də onnarı tut.

MƏTNLƏRİN NÖVLƏRİ

Mətnlərin iki əsas növü var: bədii mətnlər və elmi mətnlər.

Şeir, nağıł, hekayə mətnləri bədii mətnlərdir. Bədii əsərlər hamı tərəfindən maraq və zövqlə oxunur. Əsər qəhrəmanlarının taleyi, düşüncə və duyguları oxucunu həmişə intizarda saxlayır. Bədii əsərdə heyvanlar, quşlar, hətta cansız əşyalar da dil açıb danışa bilər.

Elmi mətnlər – bilik, məlumat vermək üçün yazılmış mətnlərdir. Bu mətnlər elmin müxtəlif sahələri ilə bağlı ola bilər. Elmi mətnlərdə müvafiq elmə aid çoxlu söz – terminlər işlədirilir.

TƏKƏR

Taxtadan düzəldilmiş bir təkər
yolun kənarına düşüb qalmışdı.
Buradan maşınlar keçirdi.

– Götür məni, – deyə təkər xahiş
elədi.

– Taxta təkər nəyimə lazımdır?

Yoldan bir araba keçirdi.

– Götür məni, – deyə təkər yal-
vardı.

– Əgər dörd dənə olsaydın, gö-
türərdim, – deyə araba da keçib
getdi.

Yolda bir oğlan göründü. O, əlində çanta məktəbdən gəlirdi.

“Eh, mən onun nəyinə lazımadam axı”, – deyə təkər fikrindən keçirdi.
Amma buna baxmayaraq soruşdu:

– Məni götürərsən?

– Böyük məmənuniyyətle! – Oğlan təkəri aparıb evin damına qoydu.
Leyləklər uçub gəldilər, təkərin üstündə özlərinə rahat yuva qurdular.

Təkər, nəhayət, bir işə yaradığına görə çox məmənun oldu.



Düşün və cavab ver

Əsərin ideyasını müəyyən et.

TƏKƏRİN TARİXİ

Tarix boyu insanlar daim yeniliyə can atmış, müxtəlif kəşflər və ixtiralar etmişlər. Elm və texnikanın inkişafı bu ixtiralarla bağlıdır.

Bəşəriyyət tarixində ən böyük ixtiralardan biri təkərin ixtirasıdır. Ətrafınıza diqqət yetirsəniz, görərsiniz ki, bir çox maşın və cihazların əsas hissələri təkər formasındadır. Yalnız avtomobil lə, qatarlar deyil, iri gəmilər və təyyarələr də təkər vasitəsilə hərəkətə gəlir, çünki onların *mexanizmində* təkərli hissələr var.

Hər hansı saatı açıb içində baxsanız, görərsiniz ki, onun da içində kiçik təkərciklər var. Saatin əqrəbləri bu təkərciklər vasitəsilə hərəkətə gəlir. Deməli, təkər icad olunmasaydı, biz vaxtı da öyrənə bilməzdik.

Lakin qədim insanlar təkəri icad edərkən ağıllarına belə gəlməzdi ki, bu ixtira elm və texnikanın inkişafına təkan verəcək. Onlar, sadəcə olaraq, ağır yükü bir yerdən başqa yerə aparmaq üçün dəyirmi formada taxtalar kəsir və ondan araba düzəldirdilər.



Qədim insanların yaratdığı ilk təkərlər



Velosiped təkəri



Avtomobil təkəri

Sözlük

Bəşəriyyət – insanlıq, insanlar

Mexanizm – maşını, aparatı, cihazı hərəkətə gətirən hissə

Düşün və cavab ver

- 1 Təkər haqqında hansı mətn elmi məndir? Cavabını əsaslandır.
- 2 Hansı mətndən təkər haqqında daha çox bilik əldə etdin?

NƏSR VƏ NƏZM

Mətnlər nəsr və ya nəzmlə yazıla bilər. Hekayələr, nağıllar, adətən, nəsrlə yazılır. Nəzmlə yazılan mətnlər şeirlər, poemalardır.

Nəsrlə yazılmış mətnlər abzaslara bölünür. Hər bir abzas yeni sətirdən başlanır və orada müəyyən fikir və ya hadisə təsvir olunur.

Nəzmlə yazılmış mətnlər bəndlərdən, bəndlər isə misralardan ibarət olur. Bəndlər də abzas kimi bitmiş fikri ifadə edir.

AĞILLI QARIŞQA

Bala dovşana dedi anası:

– Gəl kömək elə mənə, qadası!
Görürsən işim başımdan aşır.
Sən də **buğdanı** yuvaya daşı.
– Mən oynamaya **gedirəm** axı!
Deyib boz dovşan qaçdı aşağı.
Gördü yamacda **kiçik** qarışqa
Kələm daşıyır öz yuvasına.
Dedi: – Balaca, işləmə bunca!
Gəl oynayaq biz yamac boyunca.
Qarışqa dedi: – Sonra **oynaram**,
Mənə bu işi tapşırıb anam.

Hikmət ZİYA



- 1 Hansı rəngdə verilmiş sözlərin yeri dəyişik düşüb?
A) göy B) yaşıl C) qırmızı
- 2 Şeiri nəsrə çevirib qısa məzmununu nəql et.
- 3 Şeirin ideyasını müəyyən et.
A) Dost dosta tən gərək, tən olmasa gen gərək.
B) Valideynə kömək etmək övladın borcudur.
C) Büyük olan yerdə kiçik iş görməz.
- 4 Şeirin sonuncu iki misrası aşağıdakı kimi olsa, ideya dəyişərmi? Cavabını əsaslandır.
Qarışqa dedi: – İndi gəlirəm,
Sonra işimə davam edərəm.

SAİTLƏRİN ORFOQRAFIYASI

Sözlərin düzgün yazılış qaydaları *orfoqrafiya qaydaları* adlanır.

A, yoxsa O

Doğru	Yanlış
pœema	paema
kœfet	kanfet
prœblem	prablem

A, yoxsa Ē

Doğru	Yanlış
hœyœcan	hœyacan
qœhrœman	qœhraman
hœşœrat	hœşarat

U, yoxsa Ü

Doğru	Yanlış
mübahiſə	mubahisə
müasir	muasir
mübarək	mubarək

Ü, yoxsa İ

Doğru	Yanlış
müdir	müdür
ümid	ümüd
mühit	mühüt

OV, ÖV, yoxsa O, Ö

Doğru	Yanlış
dovşan	doşan
dovğa	doğ'a
lövbər	löbər
bənövşə	bənöşə

Lügətdən istifadə etməklə cavab ver.

1 Sözlərdən birində nöqtələrin yerinə “a” yazılmalıdır.

- A) pr...qram
- B) z...vod
- C) m...del

2 Sözlərdən biri səhv yazılib.

- A) cesus
- B) cəsur
- C) cəsarət

3 Hansı sözdə nöqtələrin yerinə “u” yazılmalıdır?

- A) ş...caət
- B) m...zey
- C) n...mayış

4 Hansı sözdə nöqtələrin yerinə “ü” yazılmalıdır?

- A) s...varmaq
- B) s...bay
- C) m...barizə

5 Sözlərdən birində “öv” yazılılığı kimi tələffüz olunur.

- A) növbə
- B) dövrən
- C) tövlə

QARTALIN TƏŞƏKKÜRÜ



Bir qortal tələyə düşmüdü. Qanad çalır, çırpınır, tələdən canını qurtarmağa çalışırdı. Yaşlı bir kişi onun bu halini görcək ürəyi yandı. «Yəqin, onun da balaları var», – deyə düşündü və qartalı tələdən xilas etdi. Qortal qanad çalıb uçdu. Bir neçə gün keçdi. Yaşlı kişi köhnə bir evin kölgəsində oturub dincini alırdı. Göydə **uçan** qortal uzaq-dan xilaskarını görüb tanıdı. **Uça-uça** kişinin papağını başından götürüb həmin yerdən uzaqlaşdı. Kişi qortalın dalınca qaçmağa başladı. Düzənlilikə cətənda qortal papağı yerə atdı. Elə bu zaman yergöy titrədi, zəlzələ baş verdi. Kişi əvvəlcə qorxdu. Sonra özünə gəlib papağını yerdən götürdü və dincəldiyi yerə qayıtdı. Nə görsə yaxşıdır? Ev **uçub** dağılımışdı, daş daş üstə qalmamışdı. Kişi başa düşdü ki, bu qortal vaxtilə xilas etdiyi quşdur. İndi yaxşılığının əvəzini çıxdı.



Düşün və cavab ver

- 1** Mavi rəngdə verilmiş sözlərdən hansının mənası fərqlidir?
- 2** Aşağıdakı plan əsasında mətni abzaslara böl və danış.
 - Kişinin qortalı xilas etməsi
 - Qortalın papağı götürüb uçması
 - Kişinin qortalın dalınca düşməsi
 - Nəticə
- 3** Bu mətdən qortal haqqında hansı elmi məlumatları əldə etmək olar?
 - Qortalın iti gözləri var.
 - Qortal tez-tez tələyə düşür.
 - Quşlar və heyvanlar zəlzələni qabaqcadan hiss edirlər.
 - Qartalı əhliləşdirmək olar.

QOŞASAİTLİ SÖZLƏR

Sözdə iki sait yanaşı gələndə çox vaxt sözün deyilişi və yazılışı fərqlənir.

1) Saitlərdən biri tələffüz edilmir, o biri uzun tələffüz edilir: *müəllif* [mə:llif], *səadət* [sa:dət];

2) İki saitin arasında “y” samiti səslənir: *maili* [mayili] *zəif* [zəyif];

3) iki eyni sait yanaşı gələndə bir uzun sait kimi tələffüz edilir: *camaat* [cama:t], *təəssüf* [tə:ssüf].

Elə sözlər də var ki, yanaşı gələn iki sait yazıldığı kimi tələffüz olunur: *sual* [sual], *fəal* [fəal]

- 1** Sözlərdən biri **səhv** yazılıb.
A) qənaət B) teatr C) müdafiyyə
- 2** Hansı sözün deyilişi ilə yazılışı fərqlənmir?
A) müalicə B) bəraət C) dairə
- 3** Hərf sırasında qosasaitli bir söz bir neçə dəfə təkrar olunub. Bu, hansı sözdür? Həmin söz neçə dəfə təkrarlanır?

riədousaitşeduasaitoşeirlsaitpəimsaitşüatiokıag

- 4** **Səhv** yazılmış sözləri tap və dəftərində düzgün yaz.
Nayılə təbiyət haqqında hekayə, şeir mütaliyə etməyi çox sevirdi. O, hər bir mətində hamını təcübləndirən maraqlı məəlumatlar tapındı. Məllim dayima onu uşaqlara numunə göstərirdi. İndi də dərsə gedərkən o, təbiyət haqqında düşünürdü. Küçələr, bağlar ağappaq qarla örtülmüşdü. Günəşin zəyif şuaları qarın üzərinə düşür, adamın gözlərini qamaşdırırdı. Bu ecazkar gözəlliyi müşaidə edən Nayılə qollarını geniş açdı və dərindən nəfəs aldı. Sən demə, təbiyət kitablarda təsvir edildiyindən daha gözəlmiş.

HADİSELƏRİN ARDICILLİĞİ

Danışarkən və ya yazarkən hadisələri ardıcılıqla nəql etmək lazımdır. Əgər nitqinizdə bu ardıcılığa riayət etməsəniz, sizi başa düşməzlər.

PARKDA HADİSE

Nihadla Natiq sinfə daxil olanda artıq ikinci dərs başlamışdı. Gülarə müəllimə qasqabaqlı halda onlara baxıb soruşdu:

– Niyə dərsə gecikmisiniz?

Uşaqlar bir-birinin sözünü kəsə-kəsə danışmağa başladılar:

– Qoca qadın yeriyə bilmirdi...

– Hə, onun ayağı burxulmuşdu...

– Parkda yer buzlu idi, çox sürüşkən idi...

– Biz parkda görüşüb məktəbə tərəf gəlirdik...

– Təcili yardım maşını gəldi, qadını xərəyə qoyub apardılar...

– Hə, biz polisə xəbər verdik, o da təcili yardıma zəng elədi...

– O, birdən sürüşüb yerə yixildi...

– Bisdən qabaqda qoca qadın gedirdi...

– Biz ona kömək elədik ki, ayağa qalxsın...

Gülarə müəllimə onların sözünü kəsdi:

– Bir dəqiqə susun. Mən sizin danışığınızdan heç nə başa düşmədim. Nəfəsinizi dərin və hadisələri ardıcılıqla danışın.



Şüurlu oxu

1 Mətni bir daha oxu və baş vermiş hadisələri ardıcılıqla nəql et.

Düşün və cavab ver

2 Uşaqları dərsə gecikdiyinə görə bağışlamaq olarmı? Cavabını əsaslandır.

HAMIDAN QƏŞƏNG

Bir həyətdə Qaraxal adlı balaca bir küçük yaşayırıdı. O, çox ürəyiçi, mehriban idi. Hamı ilə dostluq edirdi. Təkcə həyətin o başında yaşayan ağappaq göyçək pişiklə – Ağmurla yola getmirdi.

Bir gün həyətdə oynayan Qaraxal Ağmurla bərk toqquşdu.

– Bura bax, ayağının altını görmürsən? – Ağmur hirsləndi.

– Sən özün necə? Məgər məni görmürdün?

Pişik kinayə ilə bərkdən güldü:

– Mən səni görməyə bilərəm, çünki torpaqdan seçilmirsən, qapqarasın! Ancaq mən o saat görünürəm.

Qaraxal başını aşağı saldı, pərt halda gedib yuvasına girdi.



Həyətə ağ rəngli əhəng tozu tökülmüşdü. Qaraxal bu tozun içində oynadı və bütün bədəni bozumtul-ağ rəngdə oldu. İndi ağardığı üçün o, özünü çox xoşbəxt hiss edirdi. Həyətin sakinləri təəccübələ ona baxırdılar. Hətta Ağmur da deməyə söz tapmayıb öz künçünə çəkildi.

Axşamtərəfi həyətdə cil toyuğun həyəcanlı qaqqıltısı eşidildi:

– Ay-haray! Kömək edin! Cucəm hovuza düşüb!

Doğrudan da, dəcəl cücelerdən biri suda çırpındı. Az qalırdı boğulsun. Qaraxal cəld suya atıldı. Dişləri ilə ehmalca cücənin qanadından tutub quruya çıxardı. Özü də sudan çıxıb bir-iki dəfə silkələndi. Bu zaman Ağmurun kinayəli gülüşü eşidildi: “Nə oldu, bəs sən ağarmışdin?!?”

Qaraxal suda əksinə baxdı. Doğrudan da, o, yenə qapqara idi. Başını aşağı salıb doluxsundu. Bayaq suya düşmüş cücə Qaraxala yaxınlaşıb onu sığalladı: “Sən qara olsan da, hamidan, hamidan qəşəngsən!”

Reyhan YUSİFQIZI

Dil qaydaları

1 Dördündən biri fərqlidir.

- A) qapqara B) ağappaq C) bozumtul Ç) gömgöy

2 Hansı sözün mənası “ağ” sözü ilə bağlı deyil?

- A) ağappaq B) ağlamaq C) ağarmaq

TƏNHA QU QUŞU

I hissə

Biri vardi, biri yoxdu, üç qaz var idi. Onlar çox mehriban dost idilər. Heç vaxt bir-birini incitməzdilər. Həmişə bir yerdə olardılar.


Bu qazlar böyük bir gölün qırağındakı qamışlıqda yaşayırdılar. Günlərinin çox hissəsini ya üzməklə, ya da uçmaqla keçirirdilər.

II hissə

Bir gün onlar göldə üzən bir qu quşu ilə rastlaşdırılar. Quşun gözəlliyinə valeh oldular. Onun bəyaz tükləri dostları heyran elədi. Onlar bu gözəl quşla tanış olmaq üçün ona yaxınlaşdırılar.

— Necə də gözəldir! — deyə dostlardan biri heyranlıqla ucadan dil-ləndi.

Qu quşu özünü eşitməzliyə vurdu. Sonra saymazyana oradan uzaqlaşdı. Onun bu hərəkəti dostların qəlbini toxunsa da, heç nə demədilər.



III hissə

Qış gəlmışdı. Gölün suyu çox soyuq idi. Donmamaq üçün tez-tez hərəkət etmək lazım idi. Buna görə dostlar çox vaxt səmada olurdular. Bu axşam da uzun uçuşdan sonra gölə qayıtdılar. Axşam düşəndə bir-birlərinə sığınıb yatdılar. Səhər açılanda dəhşətli bir mənzərə ilə qarşılaşdırılar.

Tənha qu quşu soyuqdan heykəl kimi hərəkətsiz qalmışdı. Gözlərini aça bilmirdi. Dostlar tez ona kömək etdilər. Qu quşunu aralarına alaraq qaçmağa başladılar. Qaçdıqca dostların nəfəsi onu isidirdi.

IV hissə

Tənha qu quşu gözlərini açdı, sonra qanadlarını hərəkət etdirdi. O, təəccübələ:

- Nə oldu mənə? – dedi.
- Deyəsən, günlərcə hərəkət eləməmisən. Səni tapmasaydıq, dona bilərdin. Əgər sənin də dostun olsaydı, bu vəziyyətə düşməzdin.

Tənha qu quşu bu sözləri eşidib utandı. Dostlardan *təkəbbürlü* hərəkətlərinə görə üzr istədi. Bu hadisə ona yaxşı dərs oldu. Ona görə qazlarla dost olmağı qərara aldı. O gündən qu quşu qazlarla birlikdə mehriban yaşamağa başladı.

Sözlük

Təkəbbür – özünü çəkmək, hamiya yuxarıdan aşağı baxmaq, lovğalıq

Şüurlu oxu

1 Aşağıdakı hissənin «Tənha qu quşu» mətnindəki yerini müəyyən et.

Aradan xeyli vaxt keçdi. Tənha qu quşunun davranışında heç nə dəyişmədi. O yenə göldə tək-tənha üzür, heç kimlə bir kəlmə də olsa danışmırıldı. Dostlar onu öz dəstələrinə qoşmaq üçün daha bir cəhd göstərdilər. Onlar qu quşuna yaxınlaşıb soruşdular:

- Bu gün gəzintiyə çıxacaq. Bizimlə getmək istəyirsən?
- Yox, istəmirəm! Sizin kobud səsiniz var. Lələkləriniz də çirklidir. Gözəl bir quşun belə acıdıl olması qəribə idi.

- A) 1-ci hissə ilə 2-ci hissə arasında
- B) 2-ci hissə ilə 3-cü hissə arasında
- C) 3-cü hissə ilə 4-cü hissə arasında

2 Mətndə əsas hadisələr nə zaman baş verir?

- A) yayda
- B) yazda
- C) qışda

3 Hadisələr harada baş verir?

- A) meşədə
- B) göldə
- C) dağ başında

4 Əsərin qəhrəmanı haqqında nə demək olar?

- A) xəsisdir
- B) kobuddur
- C) təkəbbürlüdür

Üç oğlan

Üç oğlan meşəyə getmişdi. Doyunca gəzdilər, günün necə keçdiyindən xəbər tutmadılar. Evə qayıtmaq istəyəndə qorxuya düşdülər. Axı evdə onları danlayacaqdılar.

“Nə edək, evdə düzünü deyək, yoxsa bir şey uyduraq?” – deyə fikir-ləşdilər.

– Mən deyəcəyəm ki, guya, canavar bizi hücum etmişdi, – deyə birinci oğlan dilləndi. – Onda atam qorxar. Yəqin ki, bir söz deməz.

– Mən isə deyəcəyəm ki, babamla rastlaşmışdım. Ona görə gecikdim. Atamlı anam sevinər və məni danlamazlar.

– Mən isə düzünü deyəcəyəm, – deyə üçüncü oğlan dilləndi. – Doğru danışmaq həmişə asan olur. Ona görə ki, uydurmaq lazırməgəlmir.

Onlar ayrıldılar.

Birinci oğlan evə gəlib canavar haqqında uydurmasını təzəcə söyləmişdi ki, meşəbəyi gəlib çıxdı. O dedi:

– Sən nə danışırsan, ay bala, bizim meşədə canavar nə gəzir?!

Ata dilxor oldu. Oğlunun gecikməsinə görə narahat olmuşdusa, yalan danışmasına görə ikiqat kədərləndi.

İkinci oğlan babasını gördüyünü təzəcə söyləyib qurtarmışdı ki, qapı açıldı, baba içəri girdi. Ana işin nə yerdə olduğunu anladı. Oğlunun yalan danışdığını başa düşüb lap hırslandı.

Üçüncü oğlan evə gələn kimi təqsirini boynuna alıb üzr istədi. Atası başını bulasa da, onu bağışladı.



V. OSEYEVA

Düşün və cavab ver

Hansı atalar sözü mətnin ideyasını ifadə edir?

- A) Yalançının evi yandı, heç kim inanmadı.
- B) Örtülü bazar dostluğu pozar.
- C) Yalançının şahidi yanında olar.

VURĞULU HECA

Çoxhecalı sözlərdə hecalardan biri o birilərinə nisbətən daha qüvvətli tələffüz olunur. Buna **vurğulu heca** deyilir. Məsələn, **kitabxana** sözündə vurğu sonuncu (4-cü) hecaya (**na**), **televizor** sözündə isə üçüncü hecaya (**vi**) düşür.

Yazında vurğulu hecanı göstərmək üçün həmin hecanın üstündə kiçik maili xətt qoyulur: **avtóbus**.

- 1** Hansı sözdə vurğu ikinci hecaya düşür?
A) texnikum B) universitet C) akvarium

- 2** Hansı cümlədəki “vurma” sözündə vurğu birinci hecaya düşür?
A) Bərk vurma, qırılar.
B) Adil vurma cədvəlini yaxşı bilir.
C) Müəllim vurma əməlinə aid tapşırıqlar verdi.

- 3** “Qızartma” sözündə vurğunu əvvəlcə ikinci, sonra üçüncü hecaya salmaqla cümlələrdə işlət.

YADDA SAXLA

Ad bildirən sözlər müraciət kimi işləndikdə sözdəki vurğunun yeri dəyişir.

1. **Aynurá** dərsə hazır idi. (Vurğu üçüncü hecaya düşür).
2. **Aynúrə**, dərsə hazırlısan? (Vurğu ikinci hecaya düşür).

- 4** A) **Gəlin** gedək bizim bağa,
Hərə çıxsın bir budağa...

B) **Gəlin** körpə balasını qucağına aldı.


C) **Gəlin**, ayağın düşərli olsun.

1. Hansı cümlədə “gəlin” sözünün mənası fərqlidir?
2. Hansı cümlədə “gəlin” sözü müraciət kimi işlənib?
3. Hansı cümlədəki “gəlin” sözündə vurğu son hecaya düşür?

ŞAR

Balaca bir oğlan şar satan kişinin yanında dayanıb rəngbərəng şarlara həsrətlə baxırdı. Şarlar isə quş kimi havaya dartınırdı. Oğlan üzünü satıcıya tutub yavaşça dilləndi:

- Thimi, mənim bir dənə də şarım yoxdur.
- Pulun necə, varmı? – deyə şar satan soruşdu.
- Yooa...
- Pulun olanda gələrsən, – deyə satıcı üzünü yana çevirdi.



Birdən necə oldusa, külək bir neçə şarı havaya qaldırdı. Şarlar yaxınlıqdakı ağacın budağına ilişdi.

Şar satan çasdı. Ağacdakı şarlara baxıb oğlana dedi:

- O şarları düşürə bilsən, birini sənə verərəm.


Oğlan ayaqqabılarnı və köynəyini çıxarıb bir tərəfə tulladı. Pişik cəldliyi ilə ağaca dırmaşdı. Şarların budağa ilişən saplarını açdı və onları düşürdü. Amma şarlardan ən gözəli budağın elə yerinə ilişmişdi ki,

ona əli çatmadı. Satıcı dedi:

- Sağ ol, sən qoçaq oglansan.
- Amma birini mənə verməliydiniz...
- Hə, – deyə kişi öskürdü. – O ağacda qalan şar var ha, bax o, sənindir. Düşürə bilirsənsə, götür apar.

Oğlan yolun qıraqında oturdu. Uzaqlaşan şar satanın arxasında baxıb öz-özünə dedi:

- Eybi yoxdur, qoy belə olsun. Ağaca ilişsə də, bilirəm ki, mənim də bir şarım var.



Düşün və cavab ver

- 1 **Qırmızı hərflərlə verilmiş söz əslində necə yazılmalıdır?**
Səncə, müəllif bu sözü nə üçün belə yazıb?
- 2 **Balaca oğlan və şar satan obrazlarına münasibətini bildir.**
- 3 **“Söz danışıqdan keçər” ifadəsini izah et.**

QOŞASAMİTLİ SÖZLƏR

Bəzi sözlərdə yanaşı gələn samitlərin yeri səhv salınır:

<i>Doğru</i>	<i>Yanlış</i>
<i>kirpik</i>	<i>kiprik</i>
<i>məşhur</i>	<i>məhşur</i>

Qoşa samitlə bitən birheçalı sözlərin də yazılışında bəzən səhvə yol verilir:

<i>Doğru</i>	<i>Yanlış</i>
<i>sədr</i>	<i>sədir</i>
<i>zülm</i>	<i>zülüm</i>

Sözlərin bir “y” və iki “y” ilə yazılışını yadda saxlamaq lazımdır:

<i>Doğru</i>	<i>Yanlış</i>
<i>ehtiyat</i>	<i>ehtiyyat</i>
<i>riyaziyyat</i>	<i>riyaziyat</i>

“B” samitindən əvvəl gələn “n” samiti “m” kimi tələffüz olunur:

<i>Yazılış</i>	<i>Tələffüz</i>
<i>anbar</i>	[ambar]
<i>tənbəl</i>	[təmbəl]

İki kar samit yanaşı gələndə ikincisi cingiltili tələffüz edilir:

<i>Yazılış</i>	<i>Tələffüz</i>
<i>şaftalı</i>	[şafdalı]
<i>bitki</i>	[bitgi]

Lügətdən istifadə etməklə cavab ver.

1 “Həsr” və “həsir” sözlərini cümlələrdə işlət.

2 Hansı söz iki «y» ilə yazılımalıdır?

- A) tövsiyə
- B) əhəmiyyət
- C) ehtiyac

3 Sözlərdən biri yazıldığı kimi deyilir:

- A) şaftalı
- B) dastan
- C) fayton

4 Hansı sözin tələffüzü səhv göstərilmişdir?

- A) xalça [xalça]
- B) tüstü [tüsdü]
- C) həftə [həftə]

5 Sözlərdən birinin yazılışı səhvdir:

- A) ərişdə
- B) küftə
- C) bənd

6 Sözlərdən birinin yazılışı düzdür:

- A) şəmbə
- B) kömbə
- C) məmbə

BALLI VƏ XALLI

Ballı adında arı ilə Xallı adında milçək dostluq edirdilər. Onlar hər gün çəmənlikdə görüşür, hərə öz işi ilə məşğul olurdu. Ballı çiçək-lərdən şirə çekir, Xallı isə hara qonur, nə gəldi yeyirdi.

Bir yay axşamı Xallı öz dostunu milçəklər ölkəsinə dəvət etdi. Burada ağız deyəni qulaq eşitmirdi. Milçəklər yemək görən kimi bir-biri-nə imkan vermədən irəli cumurdular. Elə milçək vardı ki, yeməkdən şişib dozanqurdu boyda olmuşdu. Eləsi də vardı ki, acıdan qanadlarını da tərpədə bilmirdi. Hamısının da qaşqabağı yerlə gedirdi.

– Bu, necə yaşayışdır? – deyə Ballı dilləndi. – Bu qarmaqarışılıqda yaşamaq olar? Sizin ölkənizdə nə [ədalət](#) var, nə qayda-qanun. İndi gəl gedək bizim evə.

Ballı Xallını öz ailəsinə qonaq apardı. Burada ana arı pətəyin ortasında əyləşib hamıya göz qoyurdu. Onun sözü arılar üçün [qanun](#) idi. Ana arı hamıyla ədalətlə davranırdı. Pətəyin qarşısında qarovalı arılar dayanmışdı. Onlar çəmənlikdən qayıdanları bir-bir yoxlayıb pətəyə buraxırdılar. Şirə gətirməyənləri geri qaytarırdılar.

İşçi arılar mumdan pətək hörmüdürlər. Onlar həvəslə işləyirdilər. Heç kəs bir-birinin yeməyinə şərik çıxmır, hamı sevincə vizildaşırdı. Bütün arılar çox şən və [firavan](#) görünürdülər.



– Bu qədər işin qabağında siz necə də xoşbəxtsiniz, – deyə Xallı dilləndi.

– Ədalət, nizam-intizam olan yerdə hamı xoşbəxt olur və işləmək-dən həzz alır.

Xallı arıların xoşbəxtliyinin səbəbini başa düşdü. Onu da başa düşdü ki, milçəklər heç zaman xoşbəxt ola bilməyəcək.

MƏTNİN HİSSƏLƏRİ

Mətnlər üç hissədən ibarət olur: giriş, əsas hissə, sonluq.

Mətnin **giriş** hissəsində əsas iştirakçılar, hadisələrin baş verdiyi yer və vaxt haqqında ümumi məlumat verilir.

Əsas hissədə qəhrəmanın başına gələn hadisələr təsvir olunur.

Sonluqda hadisələrin necə bitdiyi bildirilir və ya məzmunla bağlı nəticə çıxarılır.

Şüurlu oxu

- 1 2-ci sinifdə arılar haqqında öyrəndiyin hansı məlumat bu mətndə öz əksini tapmayıb?
 - A) Arı ailəsində bir ana arı olur.
 - B) İşçi arılar mumdan pətək düzəldirlər.
 - C) Kəşfiyyatçı arılar çəmənliyin yerini müəyyən edirlər.
 - Ç) Qarovalı arılar tənbəl arıları pətəyə buraxırlar.

Düşün və cavab ver

- 2 “Ballı və Xallı” mətninin giriş və sonluq hissələrini müəyyən et. Bu hissələrdə nədən danışılır?
- 3 Əsərin əsas hissəsində baş verən hadisələri ardıcılıqla nəql et.
- 4 Mətn əsasında hekayə xəritəsi qur.
- 5 Əsərin mövzusunu müəyyən et.
- 6 Əsərin ideyası hansı cümlədə ifadə olunub?

Şüurlu oxu

- 7 Götərlə verilmiş sözlərin hamısına xas olan cəhət hansıdır?
 - A) Üç hecadan ibarətdir.
 - B) Deyilişi ilə yazılışı fərqlənmir.
 - C) Vurğu ikinci hecaya düşür.

YAXŞILIĞA YAXŞILIQ

Bir dəfə Turalla Vüsəl meşədən keçəndə bir ayı balasına rast gəldilər. Ayı qurumuş ağacın üstündə oturub zarıyırdı. Tural dedi:

– Görəsən, o, niyə zarıyır?

Vüsəl dedi:

– Nə işinə qalıb? Gəl qaçaq. Bizi görən kimi üstümüzə cumacaq.

– Dayan görüm, burada nəsə bir sərr var, – deyə Tural ehtiyatla ayıya yaxınlaşdı.

Yaxına gələndə gözlərinə inanmadı. Ayının qabaq pəncəsi ağacın yarıq yerinə girmişdi. Yazıq heyvan nə qədər əlləşirdisə, pəncəsini çıxara bilmirdi.

Tural ətrafi axtarıb yekə bir ağac tapdı. Onu ağacın yarığına salıb əyməyə çalışdı. Amma gücü çatmadı.

Vüsəli köməyə çağırıldı. Vüsəl isə barmağını dodaqlarına aparıb “sus” işarəsi verdi, yəni “mən burada yoxam”.

Tural var gücünü toplayıb bir də qanırdı. Nəhayət, ayının pəncəsi ağacın yarığından çıxdı. O axsayə-axsayə meşənin içində doğru getdi. Hərdən dönüb Turala tərəf baxır, sanki ondan arxasında gəlməyi xahiş edirdi. Tural ayının dalınca getdi.

Onlar meşənin qalın yerinə gəldilər. Ayı bir ağac koğuşunun yanında dayandı. Tural gördü ki, ağacın koğuşu ağızına kimi balla doludur. Sən demə, ayı öz xilaskarını bala qonaq etmək istəyirmiş.

Sözlük

Qanırməq — əymək, dartmaq

Koğuş — böyük ağacların gövdəsinin içindəki boşluq

Düşün və cavab ver

1 Tural və Vüsəl obrazlarına münasibətini bildir.

2 Əsərin mövzusunu və ideyasını müəyyən et.





SÖZ SONUNDA BƏZİ SAMİTLƏRİN TƏLƏFFÜZÜ

Sözlərin sonunda bir çox cingiltili samitlər kar samit kimi səslənir.

b → [p]:	kitab	[kitap]
d → [t]:	qanad	[qanat]
g → [k]:	tüfəng	[tüfənk]
c → [ç]:	ağac	[ağaç]
q → [k]:	şəfəq	[şəfək]
q → [x]:	ocaq	[ocax]

- 1 Hansı sözün yazılışı səhvdır?
A) manat B) palit C) barıt
- 2 Lügətin köməyi ilə “sənəd” və “sənət” sözlərinin mənalarını aşasdır və hər bir sözü cümlədə işlət.
- 3 Dördündən birində sözün sonundakı “q” fərqli səslənir:
A) maraq B) qonaq C) hüquq Ç) qıvraq
- 4 Hansı sıradakı sözlərin hamısında “q” samiti “x” kimi tələffüz olunur?
A) qayıq, üfüq, Afaq
B) qulluq, dəqiq, tənqid
C) bayraq, otaq, sınaq
- 5 Şəkil adlarının deyiliş forması ilə yazılış forması arasındaki fərqi izah et.



NƏBİ VƏ TAHİR

Bir kənddə Nəbi adlı igid bir oğlan yaşayırıdı. Onun gözəl bir atı vardı. At Nəbiyə, Nəbi də ata yaraşırıdı.

Tahir adlı bir nəfərin Nəbinin atına gözü düşmüdü. Tahir bu atı ələ keçirmək fikrinə düşdü. Amma bilirdi ki, atı Nəbinin əlindən zorla ala bilməz. Buna görə də hiyləyə əl atdı.

Tahir gəlib Nəbinin yolu üstündə uzandı. Nəbi yaxınlaşanda bərk-dən zarımağa başladı. Nəbi atdan düşüb ona yaxınlaşdı:

– Nə olub, qardaşım? Sənə necə kömək edim?

– Xəstəyəm, qardaş, yeriyə bilmirəm. Məni tez kəndə çatdır, – deyə Tahir inildədi.

Nəbi onu qucağına alıb ata mindirdi. Özü də tərkinə minmək isteyirdi ki, birdən Tahir onu itələyib atı irəli sürdü. Bir az uzaqlaşış dayandı, Nəbiyə sarı dönüb dedi:

– Salamat qal, Nəbi. Sənin atına gözüm düşmüdü. Ona görə də əlindən aldım. Sən isə öz başına çarə qıl.

Nəbi onun dalınca qışqırıldı:


– Bircə dəqiqə ayaq saxla. Eşit, gör nə deyirəm. O atı sənə bağış-ladım. Sağlığına qismət olsun.

Amma səndən bir xahişim var.

Atı məndən bu yolla aldığıni heç kimə demə.

– Niyə? – deyə Tahir soruşdu.

– Çünkü insanlar bundan sonra bir-birinə inanmaz-lar. Çətinə düşənə heç kim yardım etməz.



Rəşid bəy ƏFƏNDİ/YEV

Düşün və cavab ver

- 1 Əsərdə sənə ən çox təsir edən nə oldu?
- 2 Sən Nəbinin yerinə olsaydın, bundan sonra çətinliyə düşənlərə kömək edərdinmi?

- 1 Uyğunluğu müəyyən et.

əsr kök, mənsəb

əsir həqiqi

əsl yüz il

əsil məhbus

- 2 Hansı cümlədə altından xətt çəkilmiş söz səhv yazılıb?
Səhvi izah et və düzgün yazılışını göstər.

1. Dərslərini çatdırı bilmədiyinə görə o, maraqlı gəzintidən mərhum oldu.
2. Dünən məktəbimizdə mərhum yazıçının xatirəsinə həsr olunmuş tədbir keçirildi.
3. Cırcıramanın süfrəsi suda böyükür.
4. Anam masaya çəhrayı rəngli ipək süfrə salmışdı.

- 3 Hərf sırasında qoşa samitlə bitən bir neçə söz verilib.
Həmin sözləri tap.

afənnusirrasesşuxəttezzothissəinnüqrahaqqifparr

- 4 Hansı sözün yazılışı düzgündür?

A) xayın B) qayış C) dayimi

- 5 Sözlərdən birində “k” samiti [g] kimi tələffüz edilir:

A) köşk B) itki C) ördək

- 6 Hansı sözdə hər iki “q” yazıldığı kimi tələffüz edilir?

A) quyruq B) qaçqın C) qoçaq

- 7 Sözlərdən birində “öv” yazıldığı kimi tələffüz edilir:

A) zövq B) növbə C) tövlə

- 8 Sözlərdən birində [mb] deyildiyi kimi yazılır:

A) [çərşəmbə] B) [gümbəz] C) [pambıx]

ÇOBAN VƏ KEÇİLƏR

Bir çoban düzənlilikdə sürüsünü otarırdı. Bir də gördü sürüyə yad keçilər girib. Səsini çıxarmadı. Axşam olanda sürünü yad keçilər qarışq evə gətirib ağıla yığıdı.

Elə oldu ki, ertəsi gün firtına qopdu. Bir neçə gün yağış yağıdı. Çoban sürüünü otlağa çıxara bilmədi, qoyun-keçilərini elə ağıldaca yemləməli oldu. O öz keçilərinə azca yem verirdi ki, acından ölməsinlər. Yad keçilərin qabağını isə bolluca otla-samanla doldururdu. Çoban belə eləyirdi ki, yad keçilər ona öyrəssinlər, səxavətindən razı qalıb sürüdən kənar düşməsinlər.

Nəhayət, hava düzəldi. Çoban sürüyü otlağa çıxardı. Yad keçilər açıqlığa çıxan kimi dağa tərəf götürüldülər. Çoban onların arxasında qaćıb qışkırdı:

— Axı mən sizə yaxşı baxırdım. Öz keçilərimin boğazından kəsib sizə yedizdirirdim. Niyə məndən qaçırsınız?

Keçilər dedilər:

— Biz də elə ona görə qaçıraq. Bu gün öz keçilərinin boğazından kəsib bizə yedizdirirdin. Sabah başqalarını tapanda bizim boğazımızdan kəsib onlara yedizdirəcəksən.

Çoban səhvini anladı. Qaçan keçilərin arxasında baxa-baxa öz hərəkətindən peşman oldu.




Sözlük

Ağıl — qoyun-keçi saxlamaq üçün çəpərlənmiş sahə

Şüurlu oxu

- 1 Niyə görə çoban yad keçiləri daha çox yedizdirirdi?
- 2 Yad keçilər çobandan niyə qaçırlar?

SİRLİ DÜNYA



SƏRÇƏ

Baharın gözəl günlərindən biri idi. Molla Abbasla dəhlizin qabağında əyleşib söhbət edirdik. Mollanın arvadı dəyirmanlıq üçün buğda yuyub günə sərmişdi. Molla Abbas həm mənimlə söhbət edirdi, həm də əlindəki uzun çubuqla buğdanın üstünə gələn toyuqları və quşları qovurdu. Birdən bir arı gəlib bir buğda apardı. Hər ikimiz təəccüb etdik, buğda arının nəyinə lazımdır? Hey fikirləşdik, bir şey anlaya bilmədik.



Bir azdan sonra arı gəlib bir buğda da apardı. Molla Abbas dedi:

— Arı gəlib bir də buğda aparsa, bu qocalığıma baxmayaraq, onun dalınca gedəcəyəm.

Mən cavabında dedim ki, mənim ayaqlarım bərkdir, mən gedərəm və xəbər gətirərəm.

Həqiqətən, arı gəlib bir buğda da götürüb uçdu. Mən qalxıb onun dalınca yüyürdüm. Arı getdi — mən getdim, arı getdi — mən getdim. Endik bir dərəyə. Arını gözdən qoymurdum. Baxıb nə gördüm?

Gördüm kolun altında bir kor sərçə oturub. Arının viziltisini eşitcək ağızını ayırdı və arı buğdanı onun ağızına atıb uçdu.

Yəqin ki, arı həmin sərçə ilə dost imiş. İndi, sərçə kor olandan sonra da bu dostluğu unutmayıb.

Əbdürrəhimbəy HAQVERDİYEV

Şüurlu oxu

1 Mətnə başqa nə ad qoymaq olar?

- A) Oğru arı
- B) Sədaqətli dost
- C) Molla Abbasın hekayəti

Söz ehtiyatı

2 Mətdəki birinci sözü hansı sözlə əvəz etmək olar?

- A) payız
- B) yaz
- C) yay

EYNİMƏNALI VƏ YAXINMƏNALI SÖZLƏR

Bəzən eyni varlığı, əlaməti və ya hərəkəti bir neçə sözlə ifadə etmək olur. Məsələn, şəkildə gördüyünüz bu əşyanın adı *eynəkdir*.



Ona *gözlük* və ya *çəsmək* də demək olar.

Qaçan adam haqqında *o qaçıır* da demək olar, *o yüyürür* də.

Belə sözlər *eynimənalı sözlər* adlanır. Cümlədə bu sözlərdən birini o biri ilə əvəz etdikdə cümlənin mənası dəyişmir.

Elə sözlər də var ki, *yaxinmənalıdır*. Məsələn, *abidə* və *heykəl*.

Məktəblilər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydular.

Bu cümlədə *abidə* sözünü *heykəl* sözü ilə əvəz etmək olar.

Bakı şəhəri memarlıq abidələri ilə zəngindir.

Bu cümlədə isə *abidə* sözünü *heykəl* sözü ilə əvəz etmək olmaz.

1 Hansı sıradə yaxinmənalı sözlər verilib?

- A) ayaqqabı – paltar – şalvar
- B) albalı – gilənar – moruq
- C) acıq – hirs – qəzəb

2 Hansı cümlədə «maşın» sözünü «avtomobil» sözü ilə əvəz etmək olmaz?

- A) Dünən atam paltaryuyan maşın aldı.
- B) Rizvan əmi maşını düz həyətə sürdü.
- C) Şəhərdən yenicə uzaqlaşmışdıq ki, maşının arxa təkəri buraxdı.

3 «O, atasına sarı elə qaçırdı, sanki qanad açıb uçacaqdı» cümləsində «sanki» sözünü hansı sözlə əvəz etmək olar?

- A) çünkü
- B) elə bil
- C) guya

AYIN İTMƏSİ

Son günlər Sincab çox həyəcanlı idi. Maral bunu görüb soruşdu:

- Nə olub, Sincab qardaş? Niyə ora-bura vurnuxursan?
- Gecə üçün ərzaq tədarükü görmək lazımdır. Sən heç fikir verməmişən? Ay gündən-günə kiçilir. Belə getsə, bir neçə gündən sonra Ay yoxa çıxacaq, meşə zil qaranlıq olacaq. Göz gözü görməyəcək. Gecələr necə yemək tapacağıq?!
- Yox, heç fikir verməmişdim. Məncə, sən uydurursan.
- Özün bilərsən. Mən getdim yemək axtarmağa.
- Üç gündən sonra qaranlıq düşən vaxt onlar yenə görüşdülər. Sincab Marala dedi:
- Bir Aya bax. Az qala yarısı qalıb. Gördün? Mən deyən düz çıxır. Maral gördü ki, Sincab doğru deyir. Tez Tulkünün yanına qaçıdı:
- Tulkü lələ, Ay yoxa çıxır. Gecə üçün yemək tədarükü görmək lazımdır.
- Hanı? – Tulkü göyə baxdı. – Ay yerindədir ki...
- Hə, yerindədir. Ancaq o kiçilir. Üç gün bundan qabaq böyük idi. Özüm görmüşdüm.

Bir azdan bütün məşəyə xəbər yayıldı: «Ay yoxa çıxır!» Hamı məşvərətə toplaşdı. Bütün heyvanlar göyə baxırdı. Qaranlıq səmada Ayın kiçik bir hissəsi qalmışdı. Ayı dedi:

- Məgər Ay belə olmur?
- Çaqqal cır səslə çıçırdı:
- Yox, yox. Ay dəyirmi olur. Lap Günəş kimi. Vay dədəm, vay, Ay, doğrudan da, yoxa çıxır.

Şir dedi:

- Yaxşı, sakit olun! Gəlin gedək Bayquşun yanına. O, hamımızdan çox yaşayıb. Ağillıdır, bir məsləhət verər.

Heyvanlar Bayquşun yanına gəldilər. Qoca Bayquş məsələnin nə yerdə olduğunu biləndə güldü və dedi:



– Sizin heç dünyadan xəbəriniz yoxdur ki!.. Yaxşı, mən sizə Ay, Yer və Günəş haqqında dərs keçərəm. Əvvəla bilməlisiniz ki, Ay özü işıq saçır. Onu işıqlandıran Günəşdir.

– Necə yəni Günəşdir? – Dovşan dilləndi. – İndi qaranlıqdır. Günəş yoxdur, amma Ay işıq saçır.

– Sözümü kəsmə! – Bayquş hirsləndi. – Günəş var. Sadəcə ola-raq, indi o, Yerin arxa tərəfindədir.

– Mən heç nə başa düşmədim, – deyə Canavar yavaşça donqu-dandı.


Hövsələdən çıxan Bayquş ağacdan üç alma dərib onları budaqdan yanaşı asdı. Sol tərəfdəki almanın gös-terib dedi:

– Baxın, bu, Günəşdir, ortadakı Yerdir, sağ tərəfdəki də Aydır. Biz indi Yerin Aya tərəf olan hissəsin-dəyik. Günəş əks tərəfdə olduğuna görə burası qaranlıqdır. Ancaq Günəşin şüaları Ayın bir hissəsini işıqlandıra bilir. Qalan hissəsinə Yerin kölgəsi düşür. Ona görə də bizə elə gəlir ki, Ay kiçilib. Sabahdan Ay yerini dəyişəcək və işıqlanan sahəsi böyüyəcək.

On dörd gündən sonra Ay tamamilə işıqlanacaq və dairəvi formada görünəcək. Amma indi də diqqətlə baxsanız, görərsiniz ki, Ayın qaranlıq hissəsi azacıq da olsa işıqlanır.

– Bəs o, nəyin işığıdır? – Heyvanlardan biri soruşdu.

– Bax bu haqda gələn dərsdə danışaram.



Şüurlu oxu

1 Mətndə hansı məlumat öz əksini tapıb?

- A) Ay Yerin ətrafına fırlanır.
- B) Ay Günəşin işığını əks etdirir.
- C) Yer Günəşin ətrafına fırlanır.

Düşün və danış

2 Nöqtələrin yerinə hansı söz uyğun gəlir?

tülkü – hiyləgərlik, şir – hökmranlıq, bayquş – ...

DANIŞMA BACARIĞI

Danışma – bildiklərimizi, düşündüklərimizi və hislərimizi başqalarına çatdırmağın yollarından biridir.

Gündəlik ünsiyyət zamanı biz salamlaşırıq, sağollaşırıq, təşəkkür edirik, üzr istəyirik, arzu edirik, təbrik edirik... Bu zaman bir sıra ifadələr var ki, onlardan yerində istifadə etməyi bacarmalıyıq. Bu ifadələrə **nitq etiketləri** deyilir.

Bəzən isə dərslərdə və ya məktəb tədbirlərində müəyyən mövzuda məruzə edirik və ya müzakirələrdə çıxış edirik. Mövzu ilə bağlı danışmaq üçün qabaqcadan hazırlaşmalıyıq.

Müəyyən qaydalar var ki, danışarkən onlara əməl etməliyik.

1. Dinləyənlərin rahat eşidə biləcəyi səslə danışmalıyıq.

2. Sözləri yerli-yerində, öz mənasına uyğun işlətməliyik.

3. Dinləyənlərin gözlərinə baxmalıyıq.

4. Yeri gəldikdə mimika və jestlərdən istifadə etməli, lakin lazımsız hərəkətlərə yol verməməliyik.

5. Hislərimizi daha yaxşı anlatmaq üçün səs tonumuzdan düzgün istifadə etməliyik.

6. Müəyyən bir mövzuda danışarkən həmin mövzudan kənara çıxmamalıyıq.

7. Danışığımızda «adı nədir...», «şey...» kimi yersiz sözlərə yol verməməliyik.



Sözlük

Mimika – insanın hiss və həyəcanının üzündə eks olunması

Jest – nitqin təsirini artırmaq üçün əl-qol hərəkəti

Düşün və cavab ver

Düşündüklərini başqalarına çatdırmağın daha hansı yolu var?

- A) Dinləmə B) Oxu C) Yazı

AĞAC

Bir ağaç var idi. O hələ çox balaca idi, cəmisi iki yaşı vardı. Ağaçın yanından bir oğlan keçirdi, bir yarpaq qoparıb yerə atdı. Sonra fikirləşdi: «Bu yarpağı niyə qopardım?.. Eh, nə olsun. Bir yarpaqla heç nə olmaz. Ağaçın gör nə qədər yarpağı var». Bu vaxt başqa bir oğlan buradan keçirdi, ağaçın budağını sindirdi və fikirləşdi: «Bir budaqla nə olacaq? Ağaçın budağı çoxdur». Bir qız da əlində top buradan keçirdi, topu yuxarı atdı, top ağaca dəydi və onun ucunu sindirdi. Qız pərt oldu: «Gör nə pis iş oldu. Eh, eybi yoxdur. Təzəsi boy atar».

Ağaçın yanından bir keçi keçirdi, keçi ağaçın qabığından bir az gəmirdi.

Əlində bıçaq olan oğlan bıçağını sınaq istədi. Bir budaq kəsdi. Bıçaq iti idi.

Ağac qurudu.

Ağacı əkən uşaqlar gəlib çıxdılar və dedilər:

– Burada ağac **bitmək** istəmir, yəqin, bizim torpağımız pisdir.

Anatoli KUZNETSOV



Düşün və danış

- 1 Əsərin mövzusunu və ideyasını müəyyən et.
- 2 Hansı cümləni hadisələrin nəticəsi kimi qəbul etmək olar?
 - A) Oğlan ağaçın yarpağını qopartdı.
 - B) Keçi ağaçın qabığını gəmirdi.
 - C) Ağac qurudu.
 - Ç) Oğlan bıçaqla ağacdən bir budaq kəsdi.
- 3 Götərən söz “bitmək” mətndəki mənasına görə hansı sözlə yaxınmənalıdır?
 - A) qurtarmaq
 - B) yetişmək, cüçərmək
 - C) sona çatmaq

ƏKSMƏNALI SÖZLƏR

Əksmənalı sözlər, əsasən, əlamət və ya hərəkət bildirən sözlər olur: *aci – şirin, oturmaq – durmaq*.

Bir çox sözlərə şəkilçi artırmaqla əks məna verən söz yaratmaq olur. Lakin bu cür sözlər əksmənalı sözlər sayılmır. Məsələn:

rəhmlı – rəhmsiz

getmək – getməmək

Əksmənalı sözlərin kökü fərqli olur:

rəhmlı – qəddar

getmək – gəlmək

1 Hansı atalar sözündə əksmənalı sözlər var?

- A) Gözəllik ondur, doqquzu dondur.
- B) Yerin nuru Günəşdir, insanın nuru – elm.
- C) Hər gecənin bir gündüzü var.

2 Hansı atalar sözündə əksmənalı sözlərin yeri səhv düşüb?

- A) Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
- B) Düz oturaq, əyri danışaq.
- C) Ağ gün ağardar, qara gün qaraldar.

3 “Yay” sözünün hansı mənası “qış” sözü ilə əksmənalıdır?

- A) ilin yazla payız arasında olan ən isti fəsli
- B) spiral şəklində burulmuş məftil
- C) ox atmaq üçün yarımdairə şəklində əyilib ucları tarım iplə birləşdirilmiş qədim silah növü

4 Hansı sıradə əksmənalı sözlər verilib?

- A) haqlı – haqsız
- B) haqlı – günahkar
- C) haqlı – ədalətli

5 Hansı mürəkkəb söz əksmənalı sözlərin birləşməsindən yanarıb?

- A) gec-tez
- B) söz-söhbət
- C) ağacdələn

LEYLƏK VƏ BÜLBÜL

Əvvəllər quşlar oxuya bilmirdilər. Bir dəfə onlar eşitdilər ki, uzaq ölkələrin birində qoca, müdrik müsiqiçi yaşayır. O, arzu edənlərə oxumaq öyrədir. Quşlar Leyləyi və Bülbülü onun yanına göndərdilər.

Leylək çox tələsirdi. O, dünyada ilk müğənni-quş olmaq istəyirdi.

Leylək elə tələsirdi ki, qapını döymədən müsiqiçinin evinə soxuldu. Heç salamlaşmadı da. Var gücü ilə qışqırdı:

– Ey, qoca! Tez ol, mənə oxumaq öyrət!

Amma müdrik qoca əvvəlcə onu tərbiyə etmək istədi. O, Leyləyi bayır çıxarıb qapını döydü və dedi:

– Bax belə etmək lazımdır.

– Hər şey aydındır! – deyə Leylək sevindi. – Oxumaq elə budur?

Bu sözlərlə Leylək uçub getdi. O, hamını öz sənəti ilə heyrətləndirməyə tələsirdi.

Bülbül isə öz balaca qanadları ilə xeyli sonra uçub gəldi. Qapını ehmalca döydü, qoca ilə salamlaşdı, narahat etdiyi üçün üzr istədi və müsiqi öyrənmək arzusunu bildirdi.


Qoca müsiqiçinin nəzakətli quşdan xoşu gəldi. Nə bilirdisə, ona öyrətdi.

O vaxtdan Bülbül dünyada ən gözəl müğənni oldu.

Leylək isə ancaq dimdiyini şaqquşdada bilir. Hələ bir öyünür və başqa quşlara da dərs verir:

– Ey, eşidirsiz! Bax belə, bax belə etmək lazımdır! Əsl müsiqi elə budur. İnanmırınsızsa, qoca müsiqiçidən soruşun!

Valentin BERESTOV



Düşün və danış

- 1 Leylək qocanın evinə gələndə hansı səhvə yol verdi?
- 2 Bülbülün qocanın evinə gəlişini səhnələşdirin.

NİTQ ETİKETLERİ

Salamlaşma

Günün vaxtından asılı olmayaraq biz bir-birimizlə görüşəndə «Salam» və ya «Hər vaxtınız xeyir» deyirik. Bundan başqa, səhərlər «Sabahınız xeyir», axşamlar isə «Axşamınız xeyir» ifadələrini işlədirik. Evə qonaq gələndə isə onu «Xoş gəlmisiniz» sözləri ilə qarşılıqla lazmışdır.

**Sağollaşma**

Bir-birimizdən ayrılarkən, adətən, «Sağ ol» və ya «Xudahafız» deyirik. Gecə vaxtı yatmağa gedəndə «Gecəniz xeyrə qalsın» demək lazımdır. Evinizi tərk edərkən bu ifadəni işlədən qonağa «Xeyrə qarşı gedin» və ya «Gülə-gülə» deyə cavab vermək yaxşı olardı.

Təşəkkür

Kimsə bizə kömək edəndə, hədiyyə verəndə, təbrik edəndə, tərifləyəndə ona öz minnətdarlığımızı bildiririk. Bunun üçün aşağıdakı etiketlərdən istifadə olunur: «Təşəkkür edirəm», «Cox sağ olun», «Minnətdaram».

**Arzu**

Arzu ilə bağlı etiketlər hər hansı səbəblə bağlı olur. Məsələn, səyahətə yola düşən adama "Yaxşı yol" və ya "Yolun açıq olsun", yarışa gedən dostunuza "Uğur olsun", yeni mənzil almış qohumunuza "Sağlığıңiza qismət olsun" və ya "Mübarəkdir" deyə bilərsiniz.

Üzrxahlıq

Bəzən ehtiyatsızlıq edib hərəkətlərimizdə səhvə yol veririk: avtobusda kiminsə ayağını tapdalayıraq, kiminsə əşyasına zərər yetiririk, səbirsizlik edib kiminsə sözünü kəsirik, öhdəmizə düşən vəzifəni yerinə yetirmirik. Bütün bu hallarda qarşidakı adamdan üzr istəməliyik. Bunun üçün «Bağışlayın» və ya «Üzr istəyirəm» ifadələri işlədir. Küçədə yad adama müraciət edərkən və ya telefonda danışmağa başlayarkən də bu ifadələrdən istifadə etsəniz, yerinə düşər:



«Bağışlayın, bu yaxında kitab mağazası varmı?»

«Üzr istəyirəm, Nigarı telefona çağırı bilərsiniz?»

Üzr istəmək heç də eyib deyil, səhvini etiraf etməkdir. Əksinə, səhv edib üzr istəməmək eyibdir.

Rəfiqə xala Nərminəni ad günü münasibətilə təbrik edib dedi: «Bəh, bəh, bu gün sənin nə gözəl saç düzümün var!» **Nərminə cavabında nə deməlidir?**

- A) Xoş sözləriniz üçün təşəkkür edirəm.
- B) Anam məni ən bahalı gözəllik salonuna aparmışdı.
- C) Mənim saç düzümüm hər gün gözəldir.



TELEFON SÖHBƏTİ

Vüqar sinif yoldaşı Aynurədən ev tapşırıqlarını soruşmaq istəyirdi. O, telefonu götürüb bir nömrə yiğdi. Telefonda bir kişi səsi eşidildi:

– Alo.

Vüqar dedi:

- Aynurəni telefona çağırın.
- Bala, sən hansı nömrəni yiğırsan?
- Aynurənin nömrəsini.
- Axı burada Aynurə yaşamır.
- Bəs Aynurənin nömrəsi neçədir?



Vüqar telefon danışığında hansı səhvlərə yol verdi?

SÖZÜN MƏCAZİ MƏNASI

Hər bir sözün ilkin mənası var. Buna sözün həqiqi mənası da deyilir. Məsələn:

Polad – gümüşü-boz rəngli metal

Boş – içində heç nə olmayan

Aşağıdakı cümlələrdə bu sözlər həqiqi mənada işlənmişdir:

Bu boru paslanmayan poladdan düzəldilmişdir.

Oğlan boş kisəni götürüb anbara getdi.

Bəzən sözlər cümlələrdə başqa məzmunda işlənərək yeni məna kəsb edir. Məsələn:

Polad iradəli adamlar istədiklərinə nail olurlar.

Bu cümlədə *polad* sözü *möhkəm*, *əyilməz* mənasında işlənmişdir.

Mən bu boş söhbətlərdən təngə gəldim.

Bu cümlədə *boş* sözü *mənasız*, *məzmunsuz* mənasında işlənmişdir.

Sözün sonradan qazandığı məna **məcazi məna** adlanır.

1 Hansı cümlədə «böyük» sözü məcazi mənada işlənmişdir?

- A) Dünyada ən böyük canlı balinadır.
- B) Səməd Vurğun böyük şairdir.
- C) Bakı böyük şəhərdir.

2 Hansı cümlədə «daş» sözü məcazi mənada işlənmişdir?

- A) Uşaqlar daş hasarı aşıb bağa girdilər.
- B) Aytən daşı çaya atdı.
- C) Hətta onun daş üzəri rəhmə gəldi.

3 Hansı izah «aci» sözünün həqiqi mənasına aiddir?

- A) fəlakətli, məşəqqətli, kədərlə dolu: *aci günlər*
- B) dili-ağzı yandıran: *aci bibər*
- C) xoşa gəlməyən, qəlbə toxunan, kobud: *aci söz*

4 Verilmiş yanılmacda məcazi mənada işlənmiş «yedi» sözünü müəyyən et.

Bilmirəm, kəpək yedi köpdü köpək, yoxsa kötük yedi köpdü köpək.

QARAĞACIN KÖLGƏSİ

Aysellə Aytel nənələrigilə gedirdilər. Hava günəşli və çox isti idi. Nənələrinin də evi kəndin lap o başında idi. İsti onları karıxdırmışdı. Qızların alnından tər axırdı. Küçəni burulanda yolun qırğındında bir iri, şaxəli qarağac gördülər. Onun kölgəsində daldalandılar. Ağacın kölgəliyi necə də sərin idi. Uşaqlar dincəldilər, tərləri soyudu. **Yola düşəndə dedilər:**

– Çox sağ ol, ay kölgə, sən olmasaydın, **isti bizim nəfəsimizi kəsmişdi.**

Bu zaman onların yanından ötən Gülsabah xala gülümsəyib dedi:

– Siz “sağ ol”u kölgəyə yox, qarağaca deyin. Axı qarağac olmasayı, kölgə haradan olacaqdı!?

Əli SƏMƏDLİ



Düşün və cavab ver

1 “Sağ ol” ifadəsini işlətmək *düzgün deyil*:

- A) təşəkkür edərkən B) üzr istəyərkən C) ayrılarkən

2 Daha hansı ağacları tanıyırsan? Onların adlarını sadala.

3 Ağacların insanlara xeyri haqqında bildiklərini danış.

4 Çoxlu ağacın bitdiyi yer necə adlanır?

- A) çəmən B) meşə C) səhra

5 Meyvə ağaclarının bitdiyi yer necə adlanır?

- A) tarla B) zəmi C) bağ

Söz ehtiyatı

6 Göy rənglə verilmiş cümlələrdə məcazi mənalı sözləri müəyyən et. Həmin sözləri həqiqi mənada cümlələrdə işlət.

MÖVZU İLƏ BAĞLI DANIŞMA

Bəzən dərslərdə müəyyən mövzu ilə bağlı nitq söyləməli, məruzə etməli və ya debatlarda çıxış etməli olursunuz.

Mövzu ilə bağlı danışmaq üçün ciddi hazırlaşmaq lazım gəlir.

Bunun üçün:

- verilmiş mövzu ilə bağlı mümkün qədər çox məlumat toplamalısınız;
- bu məlumatlara öz düşüncələrinizi əlavə etməlisiniz;
- mövzu ilə bağlı istənilən suala hazır olmalısınız;
- nitqinizi necə başlayacağınızı və bitirəcəyinizi dəqiq bilməlisiniz;
- danışarkən mövzudan kənara çıxmamalısınız;
- yaxşı olar ki, nitqinizin əsas hissələrini qısa şəkildə bir kağıza yazıb əlinizdə hazır tutasınız.

Sözlük

Məruzə – müəyyən mövzu ilə bağlı söylənilən nitq

Debat – dəqiq qaydaları olan mübahisə. Debatın əsas qaydaları bunlardır: 1. *Danişanın sözünü kəsməmək*; 2. *Verilmiş vaxt ərzində fikrini söyləyib tamamlamaq*; 3. *Güclü dəlillərlə fikrini əsaslandırmaq*.

Mövzu ilə bağlı danış

1 Aşağıdakı plana əsasən gələcək məqsədləriniz haqqında məruzə hazırlayın.

Giriş: «İnsan məqsədsiz yaşaya bilməz».

Əsas hissə: «Mən gələcəkdə nəyə nail olmaq istəyirəm?

Bunun üçün nə edirəm?»

Nəticə: «Məqsədimə nail olsam, özüm və ətrafdakılar üçün nə faydası olacaq?»

2 Yaxşı bildiyiniz bir lətifənin planını tutun və sinfə danışın.

3 Yaşadığınız ev (mənzil) haqqında danışın.

4 Ev heyvanları, onların xeyri haqqında məruzə hazırlayın.

İKİ GÜL

Yolun kənarında otların arasında iki gül bitmişdi. Güllər bütün günü baş-başa verib piçıldışır, bir-birini sığallayıv, küləyə birgə *sinə gərirdilər*. Günəş onların ən yaxın dostu idi. Gün çıxanda sevinir, onun istisnə qızını, özlərini dünyanın ən xoşbəxt *məxluqu* sayırdılar.

Bir gün yoldan keçən bir oğlan özü də bilmədən iri ayaqqabısı ilə güllərdən birini əzdi. O biri gül təlaşla rəfiqəsinə sarı əyilib nalə çəkdi:

– Ay oğlan, sən nə etdin?! Belə gözəl məxluqu da əzərlər?

Gül göz yaşları ilə rəfiqəsini suladı. Sonra yarpaqları ilə onu sıgalayıb qaldırmağa çalışdı, amma bacarmadı. Rəfiqəsi həddən artıq əzilmiş, gövdəsi əyilmiş, yarpaqları qatlanıb torpağa yapışmışdı. Budaqda oturub bu mənzərəni seyr edən sərçə başını bulayaraq uçub getdi. Lakin gül təslim olmadı. Rəfiqəsini xilas etmək üçün səbirlə əlindən gələni etdi. Gecələr yarpaqları ilə onun üstünü örtərək soyuqdan, gündüzlər küləkdən qorudu. Günün istisi əzilmiş gülü qızındırdı, yağış damlaları isə suladı. Torpaq ona qüvvət verdi. Hamı rəfiqəsi üçün göz yaşı tökən gülün dərdinə şərik oldu.

Nəhayət, bir gün səhər xəstə gül yerdən baş qaldırdı, ləçəklərini geniş açaraq Günəşə tərəf boylandı. Güneş ona gülümşədi, gül gövdəsini zəif-zəif tərpədərək Günəşə öz minnətdarlığını bildirdi.

Günəş dedi: «Ey gözəl gül! Duzdur, mən öz şüalarımla səni qızındırdım, lakin səni xilas edən mənim istiliyim olmadı, yanındakı o rəfiqənin sənə məhəbbəti oldu».



Reyhan YUSİFQIZI

Sözlük

Məxluq – canlı varlıq

1-ci abzasdakı “*sinə gərmək*” ifadəsinin mənasını izah et.

Düşün və cavab ver

1 Ə.Haqverdiyevin “Sərçə” hekayəsini və 2-ci sinifdə keçdiyin “Ana Təbiətin uşaqlara məktubu”nu xatırla. Bu əsərin həmin əsərlərlə mövzu və məzmun yaxınlığını izah et.

2 Mətnin giriş, əsas və sonluq hissələrini müəyyən et.

ÇOXMƏNALI SÖZLƏR

Həqiqi mənası ilə yanaşı, məcazi mənası da olan sözlər **çoxmənalı sözlər**dir. Çoxmənalı sözün konkret mənası cümlədə işləndikdə bilinir.

1. Hava **cox soyuq** idi.
2. Elnur bu məsələyə **cox soyuq** yanaşdı.

Bədən üzvlərini bildirən bir çox sözlər çoxmənalı sözlərdir, çünkü məcazi mənada da işlənə bilir: **küçənin ayağı** (aşağı tərəfi), **kəndin başı** (yuxarı tərəfi), **kitabın üzü** (cildi), **masanın gözü** (yeşiyi).

1 Hansı cümlədə «baş» sözü «rəhbər» mənasında işlənib?

- A) Dörd baş inək hələ örüşdən qayıtmamışdı.
- B) Əsgərlər bayraqı binanın başına asdılar.
- C) Baş həkim xəstələrin vəziyyəti ilə maraqlandı.
- Ç) Xəstənin baş nahiyyəsindən aldığı zədə ciddi idi.

2 Hər iki cümlədə işlənmiş «boğaz» sözünü lüğətin köməyi ilə izah et.

- A) Gəmi Bosfor boğazından keçib Qara dənizə çıxdı.
- B) Aqilin bütün günü boğazı ağrımışdı.

3 «Çalmaq» sözünün mənalarına diqqət yetir.

- A) çalmaq — biçmək
- B) çalmaq — səsləndirmək, ifa etmək
- C) çalmaq — sancmaq
- Ç) çalmaq — vurmaq, çaxmaq

Aşağıdakı cümlələrdə bu söz hansı mənalarda işlənib?

1. Ağca xanımı ilan çaldı.

A B C Ç

2. Kəndlilər dəryazları götürüb ot çalmağa yollandılar.

A B C Ç

3. Əhməd divara mismar çalıb şəkli asdı.

A B C Ç

4. Habil Əliyev kamançada gözəl çalır.

A B C Ç

GÖZLƏR

— Bilirsənmi göz nədir?
 Bu balaca söz nədir?
 Hə, gülürsən...
 Bilirsən, demək.
 De görək!
 — Adam gözü,
 Heyvan gözü,
 Quş gözü.
 Baxmaq üçün,
 Görmək üçün
 Düzəldiblər bu **sözü**.
 — Sonra bəs?
 — Bilmirəm.
 — Səhərin də gözü var,
 Günəşlə bir açılar.
 Gözlülərə göstərər
 Hər şeyi.
 Bulağın da,
 Quyunun da gözü var,
 Tutulsa, o quruyar,
 Tamam kəsilər suyu,
 Olar **kor** quyu.
 Yəqin ki, sən görmüsən
 Təkgözlü, ikigözlü,
 Coxgözlü pəncərələr.
 Hər gözündən görünər
 Bizim **dağlar**, dərələr.
Şkafın da,
Stolun da,
 Mənzilin də gözü var.
 Kimin belə sözü var?

Teymur ELÇİN

Düşün və cavab ver

- 1** Şeirdə göy rənglə verilmiş hansı söz məcazi mənada işlənmişdir?
- 2** Qırmızı hərflərlə verilmiş sözləri hansı sözlərlə əvəz etmək olar?
- 3** “Səhərin gözü” ifadəsini cümlədə işlət.
- 4** “Mənzilin gözü” dedikdə nə nəzərdə tutulur?
 - A) qapı
 - B) pəncərə
 - C) otaq
- 5** “Mənim gözüm ondan su içmir” ifadəsinin mənasına uyğun gəlir:
 - A) Mənim ondan xoşum gəlir.
 - B) Mən ondan şübhələnirəm.
 - C) Mənim onda gözüm qalıb.
- 6** “Göz açıb yumunca” ifadəsi ilə eyni mənalı ifadəni tap.
 - A) Göz işlədikcə
 - B) Bir göz qırpmında
 - C) Gözü doymamaq
- 7** Aşağıdakı ifadələri cümlələrdə işlət.
 - Göz ağartmaq
 - Göz vurmaq
 - Gözü götürməmək
 - Göz qoymaq
 - Göz-qas etmək
 - Özünü gözə soxmaq

«HƏ», YOXSA «BƏLİ»?

Balaca vaxtı mən də başqa uşaqlar kimi, adımı eşidəndə səsimi uzadıb deyirdim:

– Həəə...

Anam bir neçə dəfə mənə tapşırmışdı ki, “hə” yox, “bəli” deyim! Ancaq hər dəfə anamın məsləhəti yadımdan çıxırıdı.


Bir dəfə babamın bağına getmişdik. Salman baba ağacları suvarırdı. Mən də eyvanda oturub güllərə tamaşa edirdim. Birdən babamın səsi gəldi. “Vüqar”, – deyə məni çağırırdı. Mən həmişəki kimi cavab verdim:

– Hə!

Babam elə bil cavabımı eşitmədi, bir də çağırırdı. Mən yenə qışqırdım:

– Hə!

Salman baba üçüncü dəfə, özü də bərkdən adımı çağırırdı. Mən yenə də “hə” deməyə hazırlaşırdım ki, birdən anamın sözləri yadına düşdü. Bu dəfə:



– Bəli! – deyə yavaşça dilləndim.

– Vüqar, get bağın başındakı su kranını bağla.
Havayı yerə axmasın.

Mən o dəqiqə babamın “ağır eşitməyinin” səbəbini başa düşdüm. O gündən “bəli” sözü dilimin əzbəri oldu.



Şüurlu oxu

1 Hekayə kimin dilindən danışılır?

- A) babanın B) ananın C) Vüqarın

2 Salman baba niyə Vüqarı üç dəfə çağırırdı?

- A) Çünkü o ağır eşidirdi.
B) Nəvəsi ilə zarafat etmək istəyirdi.
C) Nəvəsindən başqa cavab eşitmək istəyirdi.

3 Altından xətt çəkilmiş cümlədə hansı söz məcazi mənada işlənmişdir?

TERMINLƏR

Elmin müxtəlif sahələri ilə əlaqədar olan sözlərə *termin* deyilir. Məsələn: *sait* (Azərbaycan dili), *kvadrat* (Riyaziyyat), *alqoritm* (İnformatika), *nəqarət* (Musiqi), *akvarel* (Təsviri incəsənət), *aplikasiya* (Texnologiya).

- 1** Hansı termin Riyaziyyata aiddir?
A) balet B) şəkilçi C) üçbucaq
- 2** “Ritm” termini elmin hansı sahəsinə aiddir?
A) Musiqi
B) Təsviri incəsənət
C) Riyaziyyat
- 3** Bu heyvan adlarından hansı həm də İnformatikada termin kimi işlənir?
A) şir B) siçan C) ilan
- 4** Hansı bənddə “isti” sözü termin kimi işlənə bilər?
A) isti rənglər
B) isti münasibət
C) isti hava
- 5** Hansı cümlədə “kök” sözü termin kimi işlənib?
A) Dovşanın ən sevimli yeməyi kökdür.
B) Ağacın kökü çox dərinə işləmişdi.
C) Sözün kökünə bir neçə şəkilçi qoşula bilər.
- 6** Hansı termin həm İnformatikaya, həm də Musiqiyə aiddir?
A) tembr B) klaviatura C) printer
- 7** Dördündən biri fərqlidir.
A) oktava B) pauza C) forte C) maket
A) dekor B) heca C) natürmort C) illüstrasiya

ÇOX SEVİRƏM

I

Baharı çox sevirəm,
Hər tərəf yaşillaşır.
Dağlardan gələn sular
Sel olub aşır- **1**.
Qaranquşlar eyvanda
2 öz yuvasını.
Çox sevirəm baharın
Sərin, saf havasını.
Göydə ildirim **3**,
Dağlar başı **çən** olur.
Bahar fəsli gələndə
Hamı, hamı şən olur.



II

Mən **yayı** çox sevirəm
Göy üzü təmiz olur.
Yayda çox sevdiklərim
Çay olur, dəniz olur.
Günəş qızdırır yeri,
Ağaclar gətirir **bar**.
Yaylaqlarda dincəlir
Yay gələndə adamlar.
Üzümlər şirinləşir,
Əncirlərdən axır bal.
Bağbanlar bol meyvəni
Yığmağa tapmir macal.
Yaşıl xalı sərilir,
Düzənlərə, dağlara.
Yay fəsli ləzzət verir
Balaca uşaqlara.



Şüurlu oxu

- 1 Nömrələnmiş boşluqların yerinə hansı sözlər uyğun gəlir?**
- A) 1—qurur, 2 — tikir, 3 — daşır
 - B) 1—daşır, 2 — qurur, 3 — çaxır
 - C) 1—gedir, 2 — baxır, 3 — daşır
- 2 1-ci hissədəki “çən” sözünü hansı sözlə əvəz etmək olar?**
- A) qar
 - B) bulud
 - C) duman

III

Payızı çox sevirəm,
Havalar gözəl olur.
Qızıl rəngli yarpaqlar
Tökülür, xəzəl olur.
Ağaclardan dərilir
Alma, armud, heyva, nar.
Hərdən dolur, boşalır,
Göydə uçan buludlar.
Civildəşir sərçələr,
Qışdan gətirir xəbər.



IV

Mən qışı çox sevirəm,
Çünki qarı bol olur.
Şaxtaları bol olur.
Buz salxima bənzəyir,
Küçələri bəzəyir.
Atılıram, düşürəm,
Buz üstə sürüsürəm.
Qorxutmayır qar məni,
Anama söyləyirəm:
— Gəzməyə apar məni.

Zeynal CABBARZADƏ



Söz ehtiyatı

- 3 “Yay” sözünün hansı mənaları var? Bu sözü müxtəlif mənalarda cümlələrdə işlət.
- 4 Şeirin 2-ci hissəsinin 2-ci misrasında hansı söz məcazi mənada işlənmişdir?
A) göy B) üz C) təmiz

Düşün və cavab ver

- 5 “Öncirlərdən axır bal” misrasını izah et. Burada hansı söz məcazi mənada işlənmişdir?
- 6 “Yaşıl xalı sərilir” misrasını izah et. Müəllif “xalı” dedikdə nəyi nəzərdə tutur?

QAR DƏNƏSİ

Qış idi. Lopa-lopa qar yağdırdı. Pəncərənin qarşısında durub çölə baxırdım. Qar dənələri havada uçur, astaca yerə qonurdu. Pəncərəni açdım. Əlimi çölə uzatdım. Bu vaxt qar dənələrindən biri ovcuma düşdü. Sonra dilə gəlib danışmağa başladı:

– İsteyirsən sənə necə yarandığımı danışım?

– Hə, hə, danış, – deyə sevinclə səsləndim.

– Onda mənə yaxşı qulaq as. Yay idi. Sən də o vaxt, yəqin ki, tətildə idin, məktəbə getmirdin, düzmü deyirəm?


– Düz deyirsən.

– Bax, həmin vaxt mən dənizdə bir damla su idim. **1**. Orada mənim kimi nə qədər su daması vardı. Səhər-axşam sağa-sola axır, bəzən bir yerə yiğişib dalğa əmələ gətirir və qayalara çırpılırdıq. İsti bir gün idi. Günəş od tutub yanındı. Birdən halım dəyişdi. Buxarlandığımı hiss etdim. Havaya uçmağa başladım. Mənim kimi, başqa su damlaları da göye buxarlanırdı. **2**. Göydə buxar topaları bir-biri ilə birləşməyə başladı. Birləşdikcə böyük, böyük, buluda çevrildik. Bəzən Günəşin, bəzən Ayın və ulduzların qarşısını kəsirdik. Belədə hava tutulur, göy üzü qaralırdı. Külək bizi buradan ora, oradan bura qovurdu. Aylar keçdi. Havalarda soyumağa başladı. Günəş də yoxa çıxmışdı, elə bil haradasa gizlənmişdi. Kim bilir, bəlkə də yenə biz onun qarşısını kəsmişdik. Axı indi əvvəlkindən daha böyük bulud topası idik. **3**. Göy üzünü gəzib-dolaşmaqdan bezmişdik. Yer üzünə qayıtmaq istəyirdik.

Get-gedə havalar daha da soyuyurdu. Şaxtadan titrəyirdik. Yanımdakı su damlalarının birindən soruşdum:

– Biz niyə belə üşüyürük?

– Artıq qışdır. Bir azdan şaxta bizi qar dənəsinə çevirəcək.



Su daması sözünü yenicə bitirmişdi ki, doğrudan da, qara çevril-məyə başladı. Sonra mən qar oldum. Yavaş-yavaş başqa su damları da qara çevrildi. Havada uçuşmağa başladıq. Dənizdə olarkən bir az ağır idim. Amma indi özümü çox yüngül və yumşaq hiss edirdim. Artıq soyuqdan da üzümürdüm. Beləcə, havada uçuşa-uçuşa yerə enirdik. Birdən sənin pəncərədən uzanan əlini gördüm. Ürəyimdən ora qonmaq keçdi. Külək istəyimi yerinə yetirdi. Səninlə dost olduğuma görə çox xoşbəxtəm.

Bunu deyib, qar dənəsi qəfildən susdu. Diqqətlə baxanda onun bir damla suya çevrildiyini gördüm.

Səməd BEHRƏNGİ

Şüurlu oxu

- 1 Qar dənəsinin başına gələn hadisələr ilin hansı fəsillərində baş verir?
- 2 Mətnə görə qar dənəsinin həmsöhbəti:
A) qızdır B) bağça uşağıdır C) məktəblidir
- 3 “*Biz yüksəldikcə yüksəldik, yerdən uzaqlaşdıq*” cümləsi mətndə hansı boşluğun yerinə uyğun gəlir?
A) 1-ci B) 2-ci C) 3-cü

Düşün və danış

- 4 “Qar dənəsi” mətni elmi, yoxsa bədii mətndir? Cavabını əsaslandır.
- 5 Əsərin sonunda deyilir ki, qar dənəsi su dammasına çevrildi. Sənəcə, bundan sonra onun başına hansı hadisələr gələcək?

Dil qaydaları

- 6 Altından xətt çəkilmiş hansı söz əksmənalı sözlərin birləşməsindən yaranıb?
- 7 Göt rənglə verilmiş “dilə gəlib” ifadəsini hansı ifadə ilə əvəz etmək olar?
A) dil açıb B) dil-dil ötüb C) dildən-dilə düşüb

SÖZÜN MƏNASINI NECƏ İZAH ETMƏLİ

Sözün mənasını müxtəlif yollarla izah etmək olar:

- yaxınmənalı sözün köməyi ilə: *alışmaq* — alovlanmaq, *odlanmaq*;
- sözün əlamətlərini və aid olduğu məna qrupunu müəyyən etməklə: *kirpi* — dərisi tikanla örtülü heyvan.

1 Hansı sıradə «güldan» sözünün mənası verilmişdir?

- A) Gülün çox olduğu yer, məkan
 B) Gülün qoyulduğu qab
 C) Gülbecərməklə məşğul olan adam

2 «Şəhid olmuş oğlunun qara xəbərini alandan bəri ananın üzü gülmürdü».

Aşağıdakı izahlardan hansı «qara» sözünün bu cümlədəki mənasına uyğun gəlir?

- A) Bütün rənglərin ən tündü, his, kömür rəngi
 B) Kədər, qəm gətirən, ağır, qorxulu
 C) Mənfi, pis əməllər törədən, cinayətkar

3 Dörd sözdən biri məna qrupuna görə fərqlidir.

- | | | | |
|----------|------------|------------|-----------|
| A) sarı | B) qırmızı | C) uzun | Ç) yaşıl |
| A) yaz | B) payız | C) qış | Ç) iyul |
| A) xiyar | B) paxlava | C) pomidor | Ç) kartof |

4 Uyğunluğu müəyyən et.

- | | |
|-------------|---|
| 1) çəkic | A) Mismarı çıxarmaq üçün əmək aləti |
| 2) dülgər | B) Daş və ya kərpicdən ev, hasar tikən usta |
| 3) bənna | C) Mismar çalmaq üçün əmək aləti |
| 4) kəlbətin | Ç) Taxtadan müxtəlif əşyalar düzəldən usta |


5 Sual işarələrinin yerinə hansı sözlər olmalıdır?

Bitkilərin içində hamidan seçilirəm,


Lazımsız bir ot kimi hər zaman biçilirəm.

Tərsinə oxunanda alınmaz bir qəsrəm,

Baş hərfini dəyişsən, meşədə açıq yerəm.



SEVİMLİ QƏHRƏMANLARIM



FITNƏ



Bəhram şah mahir ovçu idi. Hər dəfə ovdan sonra Böyük şücaəti ilə öyünərdi. Şahın Fitnə adlı gözəl bir kənizi vardı. Bu kəniz heç vaxt Bəhram şahın ovçuluq məharətini tərifləməzdi. Səbəbin soruşanda isə deyərdi:

— Bu, məharət deyil ki, vərdişdir. O qədər ov etmişən ki, artıq quşu gözündən vurmağa öyrəşmişən.

Axırda Bəhram şah kənizə qəzəb..., sərkərdəni çağırıb əmr etdi ki, Fitnənin boynunu vursun. Sərkərdə «baş üstə» deyib getdi. Amma yolda fikrini dəyişdi. Öz-özünə dedi: «Bəhram şah Fitnənin xətrini çox istəyir. İndi ona qəzəblidir deyə belə hökm verdi. Hirsi soyuyandan sonra peşman olacaq». Odur ki, sərkərdə kənizi öz evinə gətirdi.


Bu, ücmərtəbəli gözəl bir imarət idi. Fitnə orada yaşamağa başladı.

Sərkərdənin çoxlu mal-qarası var idi. Bir gün naxırdakı inəklərdən biri balaladı. *Təpəl* buzov Fitnənin çox xoşuna gəldi. O, hər gün buzovu boynuna alıb əzizləyə-əzizləyə yuxarı qaldırır, eyvanda yedizdirir, sonra aşağı düşürürdü. Artıq buzov da Fitnəyə isinişmişdi. O, gündən-günə böyüyür, kökəlir və ağırlaşırıldı. Buzov ağırlaşdıqca, sanki Fitnəyə də yeni güc gəlirdi.

Sərkərdə kənizin niyyətini başa düşdü. Bir gün sərkərdə Bəhram şahı evinə qonaq çağrırdı. Onlar yeyib-içəndən sonra sərkərdə şaha dedi:

— İmarətimdə gözəl bir qız yaşayır. Hər gün yekə bir öküzü boynunda bu eyvana çıxarır. Özü də birnəfəsə. Heç dincini də almır.

Bəhram şah bu sözlərə inanmadı. Sərkərdə qulluqçu ilə Fitnəyə xəbər göndərdi ki, öküzü yuxarı qaldırsın. Fitnə üzünə *rübənd* saldı. Öküzü boynuna alıb düz eyvana qaldırdı.



Bəhram şah dedi:

– Bu, sənin güclü olmağından xəbər vermir. Görünür, bu öküz bala-
ca olandan sən bu işə vərdiş eləmisən.

Fitnə dedi:

– Çox qəribədir, deməli, öküzü qaldırmaq vərdişdəndir, amma ov
ovlamaq məharətdən?

Bunu deyib qız *rübəndi* üzündən götürdü. Bəhram Fitnəni tanıdı.
Onu bağına basdı. Sarayına gətirib Fitnə ilə ailə qurdu. Sərkərdəyə isə
qiymətli hədiyyələr bağışladı.

Nizami GƏNCƏVI ("Yeddi gözəl" poemasından)

Sözlük

Təpəl – heyvanın alnında ağ ləkə

Rübənd – qadınlarda üz örtüyü

Şüurlu oxu

- 1 Bəhram şah nə üçün Fitnəyə qəzəbləndi?
- 2 Nəyə görə sərkərdə Fitnəni öldürmədi?
- 3 Aşağıdakı abzası mətndə hansı abzasdan sonra yerləşdir-
mək doğru olardı?

Aylar ötdü, buzov danaya, dana öküzə çevrildi. Fitnə isə
hələ də onu qaldırmaqda davam edirdi.

Düşün və cavab ver

- 4 Əgər Fitnə, doğrudan da, haqlıdırsa, onda nəyi məharət
hesab etmək olar?

Dil qaydaları

- 5 3-cü abzasda göy rənglə verilmiş "qəzəb" sözünə hansı
şəkilçiləri artırmaq lazımdır?
A) *-li, -dir* B) *-ləş, -ir* C) *-lən, -di*
- 6 Altından xətt çəkilmiş hansı söz mürəkkəb sözdür?
A) üçmərtəbəli B) isinişmişdi C) ağırlaşırdı

OXU BACARIĞI

Oxumaqla biz məlumat alırıq, başqalarının yazıya aldığı hiss və düşüncələrlə tanış oluruq.

Oxu iki cür ola bilər: səsli və səssiz oxu.

Səsli oxu zamanı biz mətni yalnız özümüz üçün deyil, həm də başqaları üçün oxuyuruq. Bu zaman dinləyənlərin eşidə biləcəyi səslə oxumalı, sözləri aydın tələffüz etməli, cümlələrdəki nöqtə və vergüllərə diqqət yetirməliyik.

Səssiz oxu "mütaliə" də adlanır. Biz səssiz olaraq sürətli oxumağı, eyni zamanda, oxuduğumuzu dərindən qavramağı bacarmalıyıq.

Kitab oxuyarkən aşağıdakı qaydalara əməl etmək lazımdır:

- dik oturmalı, belimizi əyməməliyik.

Kitabla göz arasında təxminən 30 santimetr məsafə olmalıdır;

- diqqətlə oxumalı, oxuduğumuzun fərqiñə varmalıyıq. Mətnin müəyyən hissində diqqətimiz yayınıbsa, həmin hissəni bir daha oxumalıyıq;

- oxuduqlarımızı dərindən anlamaq üçün təsəvvürümüzdə canlandırmalıyıq;

- barmağımızla sətirləri izləməməliyik;

- yanımızda lügət və qeyd dəftərcəsi olmalıdır. Başa düşmədiyimiz sözləri lügətdə axtarmalıyıq.



Biz nə üçün oxuyuruq?

- A) Dərslikləri
- B) Bədii kitabları
- C) Qəzetləri
- Ç) Lügət və ensiklopediyaları

- | | |
|--|---------|
| ● Xəbərlərlə tanış olmaq üçün | A B C Ç |
| ● Sözlərin mənasını araşdırmaq üçün | A B C Ç |
| ● Bilik və bacarıqlarımızı artırmaq üçün | A B C Ç |
| ● Dünyagörüşümüzü genişləndirmək
və zövq almaq üçün | A B C Ç |

KÖK VƏ ŞƏKİLCİ

Sözlər cümlələrdə müxtəlif formalarda işlənə bilər.

Şəhərimiz günbegün abadlaşır.

Axşam biz şəhərdən çıxdıq.

Camaat şəhərin baş meydanına toplaşdı.

Bu cümlələrdə altından xətt çəkilmiş söz müxtəlif formalarda işlənsə də, onun dəyişməz hissəsi var: *şəhər*. Bu hissə **sözün kökü**dür. Ona qoşulan hissəciklər isə **şəkilçi** adlanır. Sözün kökündən fərqli olaraq, şəkilçilər ayrılıqda işlənmir və onların mənası olmur.

- 1 Hansı cümlədə «də» hissəciyi şəkilçi *deyil*?
 - A) Sizin sinifdə neçə uşaq oxuyur?
 - B) Sizin sinif də bilik yarışmasına qoşulub?
 - C) Sinifdə elə bir sükut var idi ki, milçək uçsaydı, səsi eşidilərdi.

- 2 Hansı sıradə «meşə» sözünə şəkilçi qoşulub?
 - A) meşə ilə
 - B) meşə üçün
 - C) meşədən

- 3 Buraxılmış şəkilçiləri əlavə etməklə atalar sözlərini oxu.
 1. Ağıl güc... üstündür.
 2. Ehtiyat igid... yaraşığıdır.
 3. Qələm qılıncdan iti.... .
 4. Gəmi... minib gəmi... ilə dalaşma.
 5. Ağacı qurd iç... yeyər.

Hansı atalar sözləri mənaca eynidir?

 - A) 1-ci və 4-cü B) 2-ci və 5-ci C) 1-ci və 3-cü

- 4 Sözlərdən hansının şəkilçisi yoxdur? (Vurğulu hecaya diqqət et).
 - A) başlá
 - B) tarlá
 - C) qışlá

ŞAHZADƏ VƏ DİLƏNÇİ

Bu əhvalat 400 il əvvəl baş verib. Payız günlərinin birində Londonun kasıblar yaşayın məhəlləsində, dilənçi ailəsində bir oğlan uşağı dünyaya gəldi. Onun adını Tom qoydular. Elə həmin gün İngiltərə kralının da oğlu oldu. O axşam kral sarayında böyük şadýanalıq var idi. Hami şahzadə Eduardın anadan olmasına sevinirdi. Tomun anadan olması isə heç kimi maraqlandırmırıldı.

Aradan illər keçdi. Tom artıq böyümüşdü. O, səhərdən-axşama kimi küçələri acqarına dolaşır, dilənçilik edirdi. Əslində, Tomun dilənçilikdən zəhləsi gedirdi. Ancaq nə edə bilərdi?! Axı evə əliboş gələndə atası onu möhkəm əzişdirirdi.

Bir gün Tom Londonun küçələrini dolaşa-dolaşa kral sarayının yanına gəlib çıxdı. Darvazanın qarşısından keçəndə gözətçilər onu saxladılar. Əsgərlərdən biri Tomu kobudcasına itələyib yerə yıxdı. Bu vaxt şahzadə Eduard onlara yaxınlaşdı.

– Bu zavallı uşağı niyə incidirsiniz? – deyə şahzadə əsgərə açıqlandı.

Gözətçi əsgər özünü itirib qorxusundan tir-tir əsdi və şahzadənin qarşısında farağat dayandı.

Şahzadə Eduard Tomu özü ilə saraya apardı. Onlar bəzəkli bir otağa daxil oldular. Şahzadə Toma müxtəlif suallar verirdi:

– Adın nədir? Nə işlə məşğul olursan?



– Adım Tomdur, *əlahəzrət*. Dilənçiyəm. Boş vaxtlarında isə kitab oxuyuram, ya da uşaqlarla oynayıram.

Uşaqlarla oynamamaq şahzadənin çoxdankı arzusu idi. O, təklikdən, saraydakı *dəbdəbəli* həyatdan bezmişdi. Başqa uşaqlar kimi küçələri dolaşmaq, qumluqda eşələnmək, palçıqda oğlanlarla süpürüşmək istəyirdi. İndi Tom bu haqda danışanda Eduardın gözləri parladı:

– Kaş mən də sənin kimi palçıqda oynaya biləydim...

– Eh... mən də bircə dəfə Sizin kimi geyinə bilsəydim! – deyə Tom da ah çəkdi.

– Aha, arzun budur? Qoy sən deyən olsun. Əynindəki cır-cındırı çıxar, mənim paltarımı geyin. Mən də səninkini geyinib küçəyə çıxacağam. Ancaq mən qayidana kimi bu otaqdan çıxma ha. Sonra yenə hərə öz paltarını geyinər.

Beləliklə, Tom və Eduard paltarlarını dəyişdilər. Onlar güzgüyə baxanda *heyrət...* donub qaldılar: bir-birinə o qədər oxşayırdılar ki, elə bil əkiz qardaş idilər. Kənardan baxan onları çətin ayırd edə bilərdi.

Şahzadə otaqdan çıxıb *saray...* həyətinə düşdü. Burada onu bayaqkı kobud əsgər gördü. Yaxınlaşış şahzadənin peysərinə bir şapalaq ilişdirdi.

– Dilənçinin biri, dilənçi! Sənə görə şahzadə mənim üstümə qışqırkı.

Şahzadə Eduard hirsindən qıpqırmızı qızardı:

– Axmaq! Sən nə cürətlə mənə əl qaldırırsan?!

Gözətçi şahzadənin boynundan tutub var gücü ilə darvazadan çölə itələdi və dalınca qışqırkı:

– Rədd ol, avara! Bir də saraya yaxın gəlmə!

Şahzadə yoluñ kənarındaki palçığa yixıldı. Artıq heç kim inanmadı ki, palçığa bulaşmış cindrə paltarlı bu oğlan İngiltərə şahzadəsidir.

Beləcə, şahzadə Eduardın dilənçilik həyatı başladı...

Sözlük

Zavallı – yazıq, başıbəlalı, bədbəxt

Əlahəzrət – hökmdara müraciət forması

Dəbdəbəli – təmtəraqlı, cah-calallı, təntənəli

Düşün və danış

Səncə, Eduardla Tomun aqibəti necə olacaq? Mətni öz təxəyyülünə uyğun davam etdir.

HEKAYƏ XƏRİTƏSİ

Bədii əsəri daha dərindən başa düşmək üçün hekayə xəritəsi tərtib edilir. Bunun üçün aşağıdakıları bilmək vacibdir:

- məkan** – hadisələrin baş verdiyi yer;
- zaman** – hadisələrin baş verdiyi vaxt;
- məzmun** – əsərdə baş verən hadisələr;
- obrazlar** – əsərin iştirakçıları;
- baş qəhrəman** – hadisələrin əsas iştirakçısı.

Şüurlu oxu

1 Hansı fikir səhvdir?

- A) Eduard İngiltərə şahzadəsi idi.
- B) Tom və Eduard əkiz qardaş idilər.
- C) Saray gözətçisi şahzadə ilə diləncini səhv saldı.

2 Eduard və Tom necə tanış oldular?

3 Gözətçi şahzadəni saraydan niyə qovdu?

Düşün və cavab ver

- 4 London: A) şəhərdir B) ölkədir C) çaydır
- 5 İngiltərə: A) küçədir B) şəhərdir C) ölkədir
- 6 Şahzadə Eduardın xarakterində hansı keyfiyyət xoşuna gəldi?

Dil qaydaları

7 Altından xətt çəkilmiş sözlərin kökünü müəyyən et.

- 8 Göt rənglə verilmiş “heyrət” sözünə hansı şəkilçi artırılmalıdır?

- A) -li B) -dən C) -in

- 9 Göt rənglə verilmiş “saray” sözünə hansı şəkilçi artırılmalıdır?

- A) -dan B) -da C) -in

SÖZDƏYİŞDİRİCİ VƏ SÖZDÜZƏLDİCİ ŞƏKİLÇİLƏR

Bəzi şəkilçilər sözə qoşulduğda məna dəyişir, yəni fərqli söz yaranır. Məsələn: əla – əlaçı, kitab – kitabxana.

Bu cür şəkilçilər **sözdüzəldici şəkilçilər** adlanır.

Elə şəkilçilər də var ki, sözün yalnız formasını dəyişir: kitab-in, kitab-dan, kitab-lar-imiz. Bu şəkilçilər **sözdəyişdirici şəkilçilər** adlanır. Onlar sözlər arasında əlaqə yaradır.

- 1** Hansı şəkilçini «üzüm» sözünə artırıldığda məna dəyişmir?
A) *-lük* B) *-dən* C) *-çü*

- 2** «Tənbəl» sözünə hansı şəkilçini artırmaqla yeni söz yaratmaq olar?
A) *-lik* B) *-in* C) *-dən*

- 3** Bu sözlərdən birinə *-acaq* şəkilçisi artırmaqla yeni söz yaratmaq olar.
A) qaç B) dayan C) yaz

- 4** Verilmiş şəkilçiləri müvafiq sözlərə əlavə etməklə cümle düzəlt: *-i*, *-də*, *-yur*, *-im*, *-in*
Ramiz qardaş biz məktəb oxu

- 5** Hansı sözə *-dan* şəkilçisini artırmaqla yeni söz yaratmaq olar?
A) gül B) ot C) torpaq

- 6** «Baş» sözünə hansı şəkilçini artırıldığda hərəkət bildirən söz yaranır?
A) *-çı* B) *-la* C) *-in*

- 7** Sual işarələrinin yerinə hansı sözlər olmalıdır?
(vətəndaş – daş) + (sülhpərvər – sühl) = ?
(başlıq – lıq) + (yalançı – yalan) = ?

GÖYÇƏK FATMA

Biri vardı, biri yoxdu, bir kişinin Fatma adında gözəl-göyçək bir qızı və bir oğlu vardı. Fatmanın ögey anası çox zalım idi, qızı **göz verib, işiq vermirdi**. Onun da Fatma adında bir qızı var idi. Ancaq bu qız çox çirkin və keçəl idi.

Bir gün Fatmanın atası oğlu ilə qızını götürüb meşəyə getdi. Meşədə kişi uşaqlarına dedi:

– Siz burada çiyələk, moruq yiğin. Mən də gedib odun qırıım. Bir azdan gəlib sizi evə apararam.



Bunu deyib kişi getdi. Uşaqlar moruq yiğə-yığa meşənin dərinliyinə getdilər. Onların başı o qədər qarışdı ki, axşamın düşməyindən xəbərləri olmadı. Meşədə azdılardı, atalarını tapa bilmədilər.

Fatmanın qardaşı bərk susamışdı. O, bir bulaq başına gəlib doyunca su içdi. O saat dönüb inək oldu. Fatma qorxusundan ağla-mağşa başladı. Elə bu zaman inək dil açıb dedi:

– Bacı, qorxma, gedək evimizə. Mən yolu tanıyıram. Amma bu sırrı heç kimə demə.

Onlar evə qayıtdılar. Fatmanın analığı əvvəlcə onu görüb **üz-gözü-nü** turşutdu. Sonra fikirləşdi ki, yaxşı oldu, Fatma inəyi otarar, biz də inəyin südünü sağıb **yağ-pendirlə** dolanarıq.

Beləcə, Fatma hər gün inəyi **otarmağa** başladı.

Bir gün göyçək Fatma inəyi **otara-otara** gəlib çıxdı bir daxmanın yanına. Daxmadan bir qarı çıxıb ona dedi:

– Ay bala, yaxşı gəlmisən. Gəl mənə kömək elə.

Fatma süpürgəni götürüb evi tərtəmiz süpürdü. Sonra qarının başını yudu. Ayrılanda qarı ona dedi:

– Qızım, nə vaxt çətinliyə düşdün, gəl yanına. Bu qarı nənən həmişə qulluğunda hazırlıdır.

Fatmanın analığı hiss etmişdi ki, bu inək adı inək deyil, burada nə isə bir sırr var. Bir gün ərinə dedi:

– Ay kişi, nə vaxtdır dilimizə ət dəymir. İnəyi kəs yeyək.

Bunu eşidən göyçək Fatma tez qarının yanına qaçı, əhvalatı ona söylədi. Qarı bir ovsun oxudu. İnək dönüb xoruz oldu. Ancaq bunu bir qarı bildi, bir də göyçək Fatma.

Fatmanın analığı eşitdi ki, padşahın böyük oğlunun toyudur. Öz keçəl qızı ilə toya hazırlaşdı. Göyçək Fatma analığına yalvar-yaxar elədi ki, onu da toya aparsın. Analığı qoymadı ki, qoymadı.

Analığı gedəndən sonra Fatma evdə təkcə oturub ağlayırdı. Birdən qarı peyda oldu. Fatmaya bir zər-zibalı paltar və bir cüt qızıl başmaq verib dedi:

– Bunları geyin, get toya. Amma evə tez qayıt.

Fatma paltarı geyinib qızıl başmaqları ayağına taxdı, getdi toya. Hamı bu gözəllikdə qızı görüb heyran qaldı.

Göyçək Fatma toyda doyunca oynayıb analığından qabaq evə döndü. Amma yolda çayrı keçəndə başmağının bir tayı ayağından çıxıb düşdü suya. Tələsdiyindən başmağı qoyub qaçı.

Bir gün padşahın kiçik oğlu ova çıxıbmış. Çayı keçəndə gördü ki, suda nə isə parıldayır. Əyilib baxdı ki, qızıl başmaqdır. Tez adamlarını yanına çağırıb dedi:

– Gedin hər yeri axtarın. Bu başmaq hansı qızın ayağına olsa, mən onunla evlənəcəyəm.

Şahın adamları arayıb-axtarıb Fatmanı tapdılar, şahzadəyə xəbər verdilər ki, bu, gözəl-göyçək bir qızdır. Şahın elçiləri Fatmani aparmağa gələndə analığı göyçək Fatmani təndirə saldı, onun yerinə öz qızı keçəl Fatmani qabağa verdi.

Şahzadə bu çirkin qızı görüb çox qəmgin oldu. Elə bu zaman həyətdə xoruz banladı:





*Quqqulu-qu,
Fatma xanım təndirdə,
Əli-ayağı kəndirdə.*

Şahzadə gəlib təndirin ağızını açdı, gördü, doğrudan da, Fatma əli-qolu bağlı təndirdədir. Qızı çıxarıb geyindirdilər, verdilər padşahın kiçik oğluna.

Hamı toyda çalır, oynayır, şadlıq edirdi. Keçəl Fatma ilə anası isə heç kimin yadına düşmürdü.

Şüurlu oxu

- 1 Əsərdə belə bir obraz yoxdur:
A) keçəl Fatma B) padşah C) şahzadə Ç) qarı nənə
- 2 Əsərin giriş hissəsində hansı obraz haqqında məlumat var?
A) qarı nənə B) padşahın oğlu C) Fatmanın qardaşı
- 3 Neyə görə qarı nənə göyçək Fatmaya kömək etdi?

Dil qaydaları

- 4 Hansı bənddə “su” sözünə sözdəyişdirici şəkilçi qosulub?
A) sulamaq B) suyun C) susuzluq
- 5 Mətndə altından xətt çəkilmiş sözləri dəftərinə köçür və sözlərin kökünün altından xətt çək. Sözdüzəldici və sözdəyişdirici şəkilçiləri fərqləndir.
- 6 Götərlə verilmiş sözlərdən hansı quruluşuna görə fərqlidir?
- 7 Qırmızı rənglə verilmiş sözlərə diqqət yetir. Hansı sözün tərkibindəki sözlərdən birinin mənası yoxdur?
- 8 1-ci abzasdakı “göz verib, işıq vermirdi” ifadəsini izah et.

DÜZƏLTMƏ SÖZLƏR

Sözdüzəldici şəkilçilərin köməyi ilə yaranan sözlər **düzəltmə sözlər** adlanır.

Düzəltmə sözlər sözün kökü arasında məna yaxınlığı olur.

Başlıq – düzəltmə sözdür: **baş+lıq**. Bu sözün **baş** sözü ilə məna yaxınlığı var: **başlıq** – *mətnin yuxarı tərəfində yazılın sərlövhə*.

Başmaq – sadə sözdür, çünki bu sözün **baş** sözü ilə məna yaxınlığı yoxdur.

1 Hansı sıradə yalnız düzəltmə sözlər verilib?

- A) məktəbli, tarla, ağacı
- B) meydanda, söyüdlük, şəkil
- C) əkinçi, duzlu, kolluq

2 «Dil» sözünə hansı şəkilçini artırmaqla hərəkət bildirən söz yaratmaq olar?

- A) -ci
- B) -lən
- C) -lər

3 «Ot» sözünə hansı şəkilçini artırmaqla ad bildirən söz yaratmaq olar?

- A) -ar
- B) -la
- C) -luq

4 Hansı sıradə hərəkət bildirən sözün kökü saydır?

- A) azalmaq
- B) birlik
- C) qurulamaq

5 Boş dairələrə hansı şəkilçiləri artırmaqla düzəltmə sözlər yaratmaq olar?

-xana

-lıq

-ci

çay
yalan
əla

kitab
xəstə
dəftər

sağ
yaxşı
dağ

6 “İtki” sözünün kökü ad bildirir, yoxsa hərəkət? Cavabınızı əsaslandırın.

ALI KİŞİNİN QİSASI

(“Koroğlu” dastanından)

Həsən xanın böyük bir ilxısı var idi. Həmişə **dost-tanışın** yanında say-seçmə  ilə fəxr edərdi.

Günlərin bir günü xanın evinə qonaq gəlmişdi. Xan hörmətli qonağa ilxisindəki ən yaxşı atlardan hədiyyə etmək istədi. **1**

Həsən xanın atlarını otaran Ali kişi neçə ilin ilxicisi idi, atları ovcunun içi kimi tanıyordu. Xanın qonağına hədiyyə üçün iki at seçdi. Atlar cins olsa da, ariq, çəlimsiz idi.

Həsən xan atları görəndə qəzəbindən əsib-coşdu. Xana elə gəldi ki, ilxıcı onu ələ salır.

– Məni qonağın yanında biabır eləmək isteyirsən?! – deyib əmr elədi ki, Ali kişinin gözlərini çıxartsınlar, atların da hərəsini bir qoluna bağlayıb qapıdan qovsunlar.

Ali kişi atlar *yedəyində* evinə gəldi. Onun Rövşən adında on beş-on altı yaşlarında qoldan qüvvətli bir oğlu var idi. Atasının halını görən Rövşənin beyninə qan vurdu. **2** Amma qoca ilxıcı onu **sakitləşdirdi**:

– Hələ tezdir, oğul. Sən əvvəlcə bu atları yaxşı bəslə, sonrasına baxarıq.

Rövşən atasının dediyi kimi də elədi. **3** Günlər keçdi, aylar doldandı, atlar ətə-qana gəldi. İndi iki göz gərək idi ki, onlara tamaşa eləsin. Atların birinə Qırat, o birinə Dürat adı qoydular.

Bir gün Ali kişi Rövşənə dedi ki, atları onun yanına gətirsin. Əlini atların *yalmanına* çəkib gülümsündü və oğluna dedi:

– Oğul, artıq qisas vaxtı gəlib
çatıb.

Rövşən Misri qılıncını belinə bağladı, Düratın belinə atasını mindirdi, Qıratın da belinə özü qalxdı. Birbaşa Həsən xanın imarətinin qarşısına gəldilər. Ali kişi Həsən xanı **səslədi**. Xan çölə çıxb götürdü ki, ilxıcı ilə oğludur. Özü də hərəsinin altında bir at var, hələ heç kəs belə atlar görməyib.



Ali kişi dedi:

— Həsən xan, bunlar sənin bəyənmədiyin atlardır. Sən onların üstündə mənim gözlərimi çıxartdırın. Bax gör indi necə at olublar? İndi səndən qisasımı almağa gəlmişəm. Kişisənsə, çıx meydana!

Həsən xan bu sözlərdən **qəzəbləndi**, qılıncını siyirib Ali kişinin üstünə cumdu. Rövşən o saat Qıratı xanın qarşısına sürdü, qılıncını siyirib xanın başına endirdi. Bu vaxt **səs-küy** qopdu, xanın qoşunu ata ilə oğulun üstünə yeridi. Rövşən özünü qoşuna vurdu. Bir tərəfdən Qırat, bir tərəfdən Dürat, bir tərəfdən də Rövşən əlindəki Misri qılıncla Həsən xanın adamlarını şil-küt elədi. Beləcə, atasının qisasını aldı.

Həmin gündən hamı Rövşəni «Koroğlu» deyə çağırmağa başladı. O, özünə söz verdi ki, ömrünün sonunadək **kasıb-kusuba** hayan duracaq, onların da qisasını zalımlarda qoymayacaq.

Sözlük

Yedək — heyvanı çəkib arxasında aparmaq üçün onun boynuna salınan ip

Yalman — atın boynunun üst hissəsindəki uzun tüklər

Şüurlu oxu

- 1 1-ci abzasda boşluğun yerinə hansı söz uyğun gəlir?
A) itləri B) inəkləri C) atları
- 2 “Tez əlini qılınca atdı” cümləsi mətnindəki hansı boşluğun yerinə uyğun gəlir?
A) 1-ci B) 2-ci C) 3-cü
- 3 Həsən xan niyə Ali kişinin gözlərini çıxartdırıldı?

Dil qaydaları

- 4 Qırmızı rəngli sözlərdən hansının kökü sıfətdir?
A) sakitləşdirdi B) səslədi C) qəzəbləndi
- 5 “Sakitləşdirdi” sözünün kökünə daha hansı sözdüzəldici şəkilçi əlavə etmək olar?
A) -çı B) -lik C) -dir
- 6 Götürən rəngli mürəkkəb sözlərdən hansının tərkibində müstəqil mənası olmayan söz var?

EYNİKÖKLÜ SÖZLƏR

Sözdüzəldici şəkilçilərin köməyi ilə bir sözdən bir neçə söz yarana bilər. Məsələn, *bağban* və *bağça* sözləri *bağ* sözündən yaranmışdır. Belə sözlər *eyniköklü* və ya *qohum sözlər* adlanır.

Sözün kökünə müxtəlif sözdəyişdirici şəkilçilər də artırmaq olar: *bağımız*, *bağdan*, *bağın* və s. Lakin bu sözlər eyniköklü sözlər hesab edilmir, çünki onlar bir sözün müxtəlif formalarıdır.

Yadda saxla: Eyniköklü sözlər bir sözdən yaranmış *düzəltmə sözləridir*.

- 1 Hansı sıradə eyniköklü sözlər verilib?
 - A) ürəkdən, ürəyi, ürəyə
 - B) güllü, güllük, gülçü
 - C) kitabı, kitaba, kitabdan

- 2 «Kitabxana» sözü ilə qohum olan sözü seç.
 - A) kitabın
 - B) kitabda
 - C) kitabça

- 3 «Ev» sözünə hansı şəkilçiləri artırmaqla eyniköklü sözlər yaratmaq olar?
 - A) -lən, -cik, -dar
 - B) -imiz, -in, -də
 - C) -dən, -dir, -im

- 4 -çı, -la, -lıq şəkilçilərini hansı sözə artırmaqla eyniköklü sözlər yaratmaq olar?
 - A) at
 - B) baş
 - C) qaya

- 5 Üçündən biri fərqlidir.

A) vuruq	B) vurğun	C) vurdum
A) gözlük	B) gözlərim	C) gözləmək
A) dağlı	B) dağlıq	C) dağda
A) xəstənin	B) xəstəxana	C) xəstəlik

QARACA ÇOBAN

(“Dədə Qorqud” dastanından)



Keçmiş zamanlarda Dəmirqapı Dərbənddə Qaraca Çoban adında qoldan qüvvətli bir çoban vardı. Qaraca Çoban Oğuz igidlərindən Salur Qazanın qoyunlarını otarırdı.

Günlərin bir günü Salur Qazan başının dəstəsi ilə ova getmişdi. Düşmən bundan xəbər tutub Oğuz elinə hücum çekdi. Qazan xanın evlərini yağmaladılar, xəzinəsini tala-dılar, anasını, arvadı Burla xatunu əsir aldılar.

Düşmənin gözü bununla doymadı. Dedilər: «Qazanın qoyun sürülərini də ələ keçirsək, ondan bütün heyfimizi çıxarıq».

Qaraca Çoban düşmənin hiyləsindən xəbərsiz idi. Qoyunları ağıla doldurmuş, özü də yapincısını yerə atıb yatmışdı. Gecənin bir aləmi pis yuxu gördü. Yerindən dik atıldı. Ağılin qapısını bərkitdi. Üç yerdə təpə boyda daş yığıdı. Sapandını əlinə aldı, oturub gözlədi. Bir də gördü, budur, altı yüz *kafir* onun üstünə gəlir. Kafirlərin başçısı dedi:

– *Qar-yağış yağanda çaxmaqlı çoban! Südü, pendiri bol, qaymaqlı çoban!* Ədə, çoban, Salur Qazanın evlərini yağmaladıq, var-dövlətini ələ keçirdik, anasını, arvadını əsir aldıq. İndi də qoyunlarını almağa gəlmişik. Ya dinməz-söyləməz onları ver aparaq, ya da zorla alıb, özünü də əsir edərik.

– Boş-boş danışma, yağı kafir! – Qaraca Çoban qəzəblə nərə çekdi. – Səndən qorxsam, səndən betər olum. Hünərin var, yaxın gəl!

Düşmənlər bunu eşidəndə atlarını çobanın üstünə sürdülər. Hər tərəfdən *ox yağdırmağa* başladılar. Qaraca Çoban sapandına daş qoydu, atdı. Birini atanda ikisini, ikisini atanda üçünü, üçünü atanda dördünü yerə sərdi. Axırda daşı qurtardı, qoyun-keçi demədi, onları düşmənin başına ələdi. Düşmənin gözü qorxdu. Dedilər:

– Bu çoban axırda bizi qıracaq!
Gəlin qaçaq!

Düşmənlərdən ölen öldü,
sağ qalanlar dabanlarına tü-pürüb qaçırlar.



Handan-hana Salur Qazan yetişdi. Düzdə sərilib qalmış düşmənlərə baxdı. Üzünü Qaraca Çobana tutub dedi:

– Çoban, de görüm Oğuz elini kim bu günə qoydu? Evlərimi kim yağmaladı, anamı, arvadımı kim əsir apardı?

Qaraca Çoban olub-bitənləri Qazan xana danışdı. Qazan xan əsdi, gurladı, qisas eşqi ilə alışib yanmağa başladı. Atının ağızını düşmən ölkəsinə çevirdi. Bir də baxdı ki, Qaraca Çoban da arxasınca gəlir. Soruşdu:

– Çoban, sən hara?

– Oğuz elinin qisası mənim qisasımdı. Mən də səninlə gedirəm.

Qazan xanın ürəyi Qaraca Çobanın belə cəsarətli, sədaqətli olmasından dağa döndü. Bir yandan da fikirləşdi ki, çobanla getsə, düşmən onu gorxaq bilər, deyər ki, anasını, arvadını qurtarmağa özüylə çobanını da gətirib. Atdan endi. Çobanı bir ağaca möhkəm sarıdı. Yola düzəldi.

Amma Çoban inadından dönmədi.

Ağaca bir güc verdi, iki güc verdi, üçüncüdə kökündən qoparıb belinə aldı, Qazan xanın arxasınca yola düzəldi. Qazan baxdı ki, çoban yenə gəlir, atın yuyənini çekdi, yerə düşdü. Qaraca Çobanın əllərini açdı, alnından öpdü, dedi:

– Sağ ol, çoban! Var-dövlətimi qaytara bilsəm, bu sədaqətinə, cürətinə görə səni baş ilxiçi edəcəyəm.

Sonra hər ikisi yola düzəldi. Kafir elinə yetişdilər. Düşmənlər bunu eşidib silahlandılar. Qazan xan bir yandan, Qaraca Çoban o biri yandan düşmən qoşununu şil-küt elədilər. Kafir nə ki yağmalamışdı, hamısını geri aldılar. Qazan xanın anasını, arvadını xilas etdilər. Oğuz elinə döndülər.

Dədəm Qorqud gəldi, Qaraca Çobanın igidliyini, dosta sədaqətini öydü. Qaraca Çoban Oğuz elinin baş ilxiçisi oldu.

Sözlük

Oğuz – azərbaycanlıların əcdadı olan turk qəbiləsinin adı

Yağmalamaq – qarət etmək, talamaq

Kafir – müsəlman olmayan



MÜRƏKKƏB SÖZLƏR

Sözlər birləşib yeni söz yarada bilər. Məsələn:

Qara + göz = qaragöz

Əl + üz + yuyan = əlüzyuyan

İki və daha artıq sözün birləşməsindən yaranan sözlərə **mürəkkəb sözlər** deyilir.

Mürəkkəb sözlər bitişik və ya defislə yazılırlar.

Müqayisə et:

Söz birləşməsi	Mürəkkəb söz
ağac əkən	ağacdələn
kæklik əti	kæklikotu
şirin alma	şirindil

1 Sxemi şərh et.

SÖZÜN QURULUŞCA NÖVLƏRİ

sözün kökü = sadə söz

sözün kökü + **sözdəyişdirici şəkilçi** = sadə söz

sözün kökü + **sözdüzəldici şəkilçi** = düzəltmə söz

söz + **söz** = mürəkkəb söz

2 Nöqtələrin yerinə müvafiq sözləri işlətməklə cümlələri oxu.

sadə söz düzəltmə söz mürəkkəb söz

- Sözün kökünə sözdüzəldici şəkilçi artırmaqla yaranan sözlərə ... deyilir.
- İki və daha artıq sözün birləşməsindən yaranan sözlərə ... deyilir.
- Yalnız sözün kökündən, yaxud sözün kökü və sözdəyişdirici şəkilcidən ibarət olan sözlərə ... deyilir.

BALACA VƏ KARLSON

Uzaq şəhərlərdən birində, adı bir küçənin ən adı bir evində Balaca adlı bir oğlan yaşayırıdı. Ailəsi də adı bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adı bir oğlan idi. Axı yer üzündə o qədər yeddi yaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırıldı. O deyirdi:

– Mən adı olmaq istəmirəm.

Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vizilti səsi gəldi. Səs get-gedə güclənirdi. Çox keçmədi, Balaca pəncərənin qarşısında alçaqboy, kök bir kişinin uçduğunu gördü. O, havada bir neçə dövrə vurdu, sonra düz Balaca ilə üzbəüz, havada dayandı:

– Olar burası qonum? – deyə Balacadan soruşdu.

– Əlbəttə, olar, – Balaca dedi.

Uçan kişi pəncərənin ağızına qondu.

– Sənin adın nədir? – deyə o, Balacadan soruşdu.

– Balaca.

– Mənim də adım Karlsondur. Mən bu evin damında yaşayıram.

Balaca Karlsonu öz otağına dəvət etdi. Ona oyuncaqlarını göstərdi. Karlsonun qarnında düymə vardı. Düyməni basan kimi belindəki mühərrik işə düşür, pərləri fırladır və Karlson uçmağa başlayırdı. Lap vertolyot kimi.

Karlson otaqda sığa-sola uçaraq hər şeyi bir-birinə qatdı, kitabları, oyuncaqları yerə dağıtdı. Hələ üstəlik Balacanın karandaşları ilə divarları yazdı. Əlbəttə, buna görə anası Balacanı yaxşıca dəllayacaqdı. Amma Balaca düşünürdü ki, Karlsonun qeyri-adiliyi ilə müqayisədə bütün bunlar boş şeydir.

Nəhayət, Karlson yoruldu. O, nəzakətlə Balacaya müraciət etdi:



– Mən çox üzr istəyirəm, sizdə yeməyə bir şey tapılmaz? Deyəsən, acmışam.

Balaca mətbəxə gedib kotlet gətirdi. Karlson kotleti aşırıb dedi:

– Çox dadlıdır! Amma əlbəttə ki, dünyanın ən dadlı kotletini damda yaşayan Karlson bişirir!

Hiss olunurdu ki, Karlson lovğanın biridir. Amma **Balaca** düşünürdü ki, Karlsonun lovğalanmağa haqqı var. Axı o, qeyri-adidir. Dünyada uça bilən kişi, yəqin ki, o qədər də çox deyil.

Karlson özünün başqa qabiliyyətlərindən də danışib yoruldu və dedi:

– Artıq mən evimə getməliyəm, **Balaca**! Amma qayıdacağam ha. Söz verirəm ki, tezliklə sən də mənimlə bərabər uçacaqsan.

Bunu deyib Karlson qarnındakı düyməni basdı. Mühərrik işə düşdü. O, Balaca ilə sağollaşıb pəncərədən çölə uçdu.

Axşam anası Balacanın dağılmış otağını, rənglənmiş divarları görəndə hirsəndi. Balaca inandırmağa çalışdı ki, bu, damda yaşayan Karlsonun işidir. Amma ana inanmadı. Dedi ki, Balaca öz günahlarına haqq qazandırmaq üçün yalan uydurur.

«Eybi yox, – **Balaca** öz-özünə dedi. – Mən onlara Karlsonu göstərəm, onda bilerlər ki, Balaca heç nəyi uydurmur».

Sonra isə oturub Karlsonun yolunu gözləməyə başladı. İndi Balaca əmin idi ki, o, adı oğlan deyil, çünki onun gonbul Karlson kimi qeyri-adi dostu var idi.

Astrid LINDQREN

Düşün və cavab ver

- 1 Nəyə görə müəllif əsərin giriş hissəsində adilikdən söhbət açır?
- 2 Sən Karlsona rast gəlsəydin, nə edərdin?

Dil qaydaları

- 3 Hansı rənglə verilmiş “Balaca” sözündə vurğu ikinci hecaya düşür?
A) qırmızı B) göy C) yaşıl
- 4 Altından xətt çəkilmiş hansı mürəkkəb söz sıfətlə ismin birləşməsindən yaranmışdır?

MÜRƏKKƏB SÖZLƏRİN YAZILISI

Mürəkkəb sözlər bitişik və ya defislə yazılır.

Bitişik yazılın mürəkkəb sözlər müxtəlif mənalı sözlərin birləşməsindən yaranır: **acgöz, üçbucaq, dəvəquşu**.

Defislə yazılın mürəkkəb sözlər aşağıdakılardır:

- Yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər: **gözəl-göyçək, qohum-qardaş**;
- Əksmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər: **gediş-gəliş, oturub-durmaq, ev-eşik**;
- Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər: **səhər-səhər, yavaş-yavaş, gülə-gülə**.

- 1 Hansı sözlər defislə yazılın mürəkkəb söz əmələ gətirir?
A) uzun, saç B) üz, yumşaq C) dost, tanış
- 2 Hansı sözlər bitişik yazılın mürəkkəb söz əmələ gətirir?
A) ayaq, qab B) gecə, gündüz C) ana, bala
- 3 Sual işarələrinin yerinə hansı sözlər olmalıdır?

Ətirlidir, gözəldir, mat qoyur insanları.

Heyf ki, əlimizi qanadır tikanları.

Onun adı yaranıb iki müxtəlif sözdən.

Gəl belə et, dostum, sən:

Əvvəl onu yazaraq tez birinci sözü sil,

Sonrakı sözün isə ilk hərfini dəyişdir.

Onu bir dəfə deyil, iki dəfə sən yazsan,

Yeni bir söz alarsan.

Bu adı daşıyanın məlahətlidir səsi,

Sevinc bəxş edər bizə oxuduğu nəgməsi.

Onun hər yeri əlvan, köksü isə sarıdır,

Bağın nəgməkarıdır.

Tapdığın sözlərdən hansı mürəkkəb sözdür?

QAZANIN ÖLMƏYİ

Molla bir gün qonşusundan bir qazan alır. Bir neçə gündən sonra içinkə bir balaca qazan da qoyub sahibinə qaytarır. Qonşu balaca qazanı görüb soruşur:

– Molla, bu nədir? Mən ki sənə bircə qazan vermişdim.

Molla gülə-gülə deyir:

– Balam, sən çox **xoşbəxt** adammışsan. Qazanın bu gecə doğub.

Kişi bir söz deməyib, **sevinə-sevinə** qazanları götürüb aparır.

Bir müddət keçir. Molla həmin qonşusundan bir böyük qazan istəyir. Birinci qazandan **dışində şirə qalan** qonşu dərhal qazanı Mollaya verir.

Bir gün, beş gün, bir ay keçir. Molla qazanı qaytarır. Axırda kişi gəlir Mollanın qapısına. Molla çıxır, bunu qapıda görcək başlayır **dil-ağız eləməyə**:

– Bağışla, vallah, a qonşu. Sənin də yanında xəcalətliyəm. Dünya-nın işi belədi. Çox da ürəyini sıxma. Allah əvəzini versin.

Mollanın danışığından heç nə başa düşməyən qonşu soruşur:

– Molla, bu nə **başsağlıdır** mənə verirsən? Mən qazan üçün gəlmisəm.

Molla dəsmalını çıxarıb gözlərini silir:

– Elə mən də rəhmətlik qazan barəsində danışıram da.

– Necə yəni rəhmətlik?


– Vallah, deməyə də dilim gəlmir.

Qazanın bu gecə öldü.

– Molla, bu nə sözdür? Heç qazan da ölərmi?

– Qonşu, keçən dəfə qazanın doğanda heç bu suali vermədin?

Qazan doğa bilər, amma ölə bilməz?



Dil qaydaları

1 Altından xətt çəkilmiş ifadələrin mənasını izah et.

2 Göy rənglə verilmiş hansı söz sadə sözlə düzəltmə sözün birləşməsindən yaranmışdır?

- A) xoşbəxt B) sevinə-sevinə C) başsağlığı

QAVROS

(Viktor Hüqonun “Səfillər” romanından)

...Payızın sonu idi. Parisdə bərk külək əsir, yağış yağırdı. Qavroş tir-tir əsə-əsə dəllək dükanı qarşısında dayanmışdı. Dəllək müştərinin üzünü qırxa-qırxa arabir ona çəp-çəp baxırdı.

Birdən təmiz geyinmiş iki uşaq qapını açıb dəllək dükanına girdi. Nə-sə dedilər. Dəllək hırslındı. Ülgücü əlindən yerə qoymadan böyüyü əli ilə, kiçiyi dizi ilə itələyərək bayıra çıxartdı. Uşaqlar ağlaya-ağlaya yola düzəldilər. Qavroş özünü onlara yetirib soruşdu:

– Sizə nə olub, cücelər?

Yaşca böyük uşaq dedi:

– Bilmirik harda yataq.

– Elə bu? Çox böyük iş olub! Bundan ötrü adam ağlayar? Dalımcı gəlin, balalar!

Qavroş küçə ilə yuxarıya tərəf irəlilədi.

Uşaqlar ondan geri qalmamağa çalışır, ona xilaskar kimi baxırdılar. Qavroş onlardan soruşdu:

– Deməli, sizin də nə atanız var, nə ananız?

– Niyə ki? Bizim anamız var. Biz küçədə oynayırdıq. Gəldik gördük evimizin qapısı bağlıdır. Qonşular dedilər ki, anamızı polislər aparıb. Bilmirik, o, indi haradadır.

Yağış sanki acıqlanıb daha bərk yağmaşa başlamışdı. Qavroş addımlarını yeyinlədirdi ki, bir qədər qızışsın. Uşaqlar özlərini Qavroşa yetirməyə çalışırdılar. Onlar çörək dükəninin qarşısından keçəndə Qavroş soruşdu:

– Hə, balacalar, deyin görüm, nahar eləmisiniz?

Uşaqlardan böyüyü:


– Səhərdən heç nə yeməmişik. İki saatdır gəzirik, zibil qutularını da axtarmışiq, amma yeməyə bir şey tapmadıq.

Qavroş ayaq saxlayıb cibini eşələdi. Nəhayət, başını qaldırdı. Üzündə razılıq ifadəsi vardı. Təntənəli bir görkəmlə:

– Çağalar, sakit! – dedi. – Axşam yeməyimiz üçün çatar.

Qavroş dükəna girib çörək aldı. Onu üç yerə bölüb ikisini uşaqlara verdi:

– Tixin!



Parisin baş meydanında köhnə bir fil heykəli vardı. Bu, çox nəhəng bir heykəl idi. İçi boş idi. Ora-burasında deşiklər açılmışdı.

Qavroş bir nərdivan tapıb filin qabaq ayağına söykədi. Heykəlin qarnında açılmış yekə deşiyi uşaqlara göstərib dedi:

– Bu nərdivanla qalxıb ora girin.

Uşaqlar qorxaraq bir-birinə baxdılar.

– Çağalar, qorxursunuz? Axı burda nə var ki?! Bir baxın!

Qavroş filin kələ-kötür qızını qucaqladı. Bir göz qırpmında nərdivan-sız dırmaşaraq deşiyə çatdı və koramal kimi sürünərək deşiyə girdi.

Oradan başını çıxarıb dedi:

– Gördünüz?! İndi siz də çıxın!

Qavroş meymun cəldliyi ilə filin qızından sürüşüb düdü. Balacaların qalxmasına kömək etdi.

– Budur, gəlib çatdıq. Hə, çağalar, indi siz mənim evimdəsiniz.

Qavroş qatranlı fitilin ucunu yandırdı. İçəri bir az ışığındı.

Uşaqlardan kiçiyi böyüye qışılaraq dedi:


– Bura qaranlıqdır.

Qavroşun uşağa yazığı gəldi:

– Ay səfəh, bayır qaranlıqdır, amma burda şam yanır. Orda yağış yağır, amma bura qurudur. Bayır soyuqdur, burda meh də əsmir.

Qavroş onlara həsir və digər cır-cındırdan yatmağa yer düzəltdi.

– Bu həsiri zooparkdan, meymunlardan çırpışdırmışam.



Başqa bir qalın həsiri göstərib dedi:

– Bu isə zürafənindir. Dedim filə lazımdır. Etiraz etmədi.

Uşaqlar bir-birinə sığındılar. Qavroş “İndi isə köpün!” deyib işığı söndürdü. İşiq sönen kimi siçovulların ciyiltisi eşidildi. Onlar dişləri və dırnaqları ilə həsirləri didişdirirdilər.

– Bu nə səsdir? – uşaqlardan balacası soruşdu.

– Siçovullardır.

– Bəs pişiyin yoxdur?

– Pişiyim vardı, onlar yedi.

– Bu siçovullar bizi də yeyə bilər?

– Əlbəttə, yeyərlər!

Uşağıın qorxusu son həddə çatdı. Qavroş gülüb onu sakitləşdirdi:

– Qorxma! Onlar bizim yanımıza gələ bilməzlər. Mən burdayam. Al, mənim əlimdən tut. Kiri, yat.

Bir azdan uşaqlar mışıl-mışıl yatırdılar.

Sözlük

Qatran – qara rəngli, yapışqanlı, tez alışan maddə

Fitil – alışqan maddə sürtülmüş ip, qaytan

Şüurlu oxu

1 Hekayədə təsvir olunan hadisələr harada və nə zaman baş verir?

2 Qavroş və uşaqlar həmin gün harada gecələdilər?

Düşün və cavab ver

3 Qavroşun nitqində hansı kobud ifadələrə rast gəldin?

4 Qavroşun müsbət və mənfi xüsusiyyətlərini sadala.

Dil qaydaları

5 Mətnində altından xətt çəkilmiş sözləri quruluşuna görə fərqləndir. Hansı mürəkkəb sözlər eyni sözün təkrarı ilə yaranıb? Hansı mürəkkəb sözün tərkibindəki sözlərdən heç birinin mənası yoxdur?

TARİXİ ŞƏXSİYYƏTLƏR



MÜDRİK RƏHBƏR

Ağdam işgal olunduqdan sonra ailəmiz Bakıda məskunlaşmışdı. İlk vaxtlar yaşayış çox çətin idi. Babam həmişə bizə **tesəlli** verirdi ki, hər şey yaxşı olacaq. Çünkü bizim **qüvvətli** dövlətimiz və **qüdrətli** rəhbərimiz var. Onda mənim 4-5 yaşım olardı. Ona görə də bu sözlərin mahiyyətinə o qədər də varmirdim.

Nəhayət, bir gün qaçqınlar üçün salınmış şəhərciyə köcdük. Şəhərciyin açılışına prezidentimiz Heydər Əliyev də gəlmişdi. Toplantıdan sonra o, uşaqlarla da ayrıca görüşmək istədi. Onlarla xeyli söhbət etdi. Mehriban baxışları ilə sanki onlara açı günləri unut... istəyirdi.

Uşaqlardan bir neçəsi doğma yurdumuz Qarabağ haqqında şeir söylədi. Heydər baba onları diqqətlə dinləyib soruşdu:

– Uşaqlar, bilirsinizmi Qarabağ torpağı necə qəhrəmanlar yetirib?

O, Şuşanın tarixi, Qarabağın incəsənəti, mədəniyyəti haqqında danışmağa başladı. Elə maraqlı danışındı ki, hamımızın ağızı açıq qalmışdı. Axırda mən dözməyib soruşdum:

– Heydər baba, siz də Qarabağda anadan olmusunuz?

– Niyə soruştursan ki?

– Siz danışdıqlarınızı ancaq əslən qarabağlı bilərdi.


Heydər baba saçlarını tumarlayıb söylədi:

– Biz hamımız bir torpağın – Azərbaycanın övladıyiq. Doğma yurdumuzun tarixini bilmək isə hamımızın borcudur!

Sonra babam bizə dedi ki, Heydər baba Azərbaycanın hər qarışının tarixini çox gözəl bilir və bu torpağın adını ucaldanları yüksək qiymətləndirir. Əsl dövlət rəhbəri belə olmalıdır.

Araşdırma

- 1 Müxtəlif mənbələrdən Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar toplayıb təqdim edin.**
- 2 II sinifdə keçidlərini xatırlayaraq Şuşa haqqında bildiklərini söylə.**



ATATÜRK NİYƏ AĞLADI?

Türkiyə dövlətinin böyük rəhbəri Mustafa Kamal Atatürk uşaqları çox sevirdi. Tez-tez məktəblərə baş çəkir, uşaqlarla görüşür, onlarla deyib-gülürdü. Bir dəfə Mustafa Kamal məktəblərin birində olarkən belə bir əhvalat olmuşdu.

Mühafizəçiləri Atatürkü dövrəyə alaraq yaxına heç kimi buraxmırıldılar. Əli adlı balaca məktəblinin isə hələ axşamdan Mustafa Kamalı yaxından görmək, ona sarılmaq haqqında xəyalları vardı. Mühafizəçilər uşaqları Ataturkdən uzaqlaşdırarkən balaca Əli varlığı ilə qışqırdı:



– Buraxın məni! Mən Atatürkü qucaqlayıb öpmək istəyirəm.

Əlinin səsini eşidən Atatürk mühafizəçilərinə əmr etdi ki, bu balaca məktəblini onun yanına buraxsınlar. Məktəblilər sanki buna **bənd idilər**, o cəqiqə mühafizəçilərin sırasını yarib Mustafa Kamala doğru qaçdılar. Atatürkə sarılıb onu öpməyə başladılar. Atatürk də uşaqları bağıra basır, saçlarını oxşayır, yanaqlarından öpürdü.

Müəllim və valideynlər kənarda dayanıb bu təsirli səhnəni seyr edirlər. Birdən onlar heyrətə gəldilər: Atatürkü yanaqlarından yaşaxırdı.

Həm bilirdi ki, Mustafa Kamal böyük çətinliklərdən keçmiş, tarixi qələbələr qazanmış, iradəsi, dözümü ilə hamiya örnek olmuşdur. Belə bir insanın ağlaması hər kəsi təəccübəndirmişdi. Atatürk də hamının təəccübə ona baxdığını görüb titrək səslə dedi:

– Bu uşaqlar Türkiyəmin gələcəyidir. Onlara baxanda ölkəmin sabahını bugünkündən daha gözəl, daha işıqlı görürəm. Bu, məni sevindirir. Yanağımdan axan da sevinc yaşlarıdır!

Söz ehtiyatı

1 “Mühafizəçilər” sözünü hansı sözlə evəz etmek olar?

- A) qarovulçular B) cangüdənlər C) döyüşülər

2 “Bənd idilər” ifadəsi mətnində hansı mənada işlənib?

- A) bağlanmışdılar B) aşiq olmuşdular C) gözləyirdilər

NİTQ HİSSƏLƏRİ

Dil qaydalarından bəhs edən elm dilçilik adlanır. Başqa elm sahələrində olduğu kimi, dilçilikdə də çoxlu termin var.

Ad bildirən sözlərə **isim**, əlamət bildirən sözlərə **sifət**, say bildirən sözlərə **say**, hərəkət bildirən sözlərə **fel** deyilir.

İsim, sifət, say, fel bir yerdə **nitq hissələri** adlanır. Başqa nitq hissələri də var. Onlar haqqında gələcəkdə məlumat alacaqsınız.

1 Uyğunluğu müəyyən et.

- | | |
|----------|----------------------------|
| 1) İsim | A) əlamət bildirən sözlər |
| 2) Sifət | B) hərəkət bildirən sözlər |
| 3) Say | C) ad bildirən sözlər |
| 4) Fel | Ç) say bildirən sözlər |

2 Hansı cümlədə «sifət» sözü termin kimi işlənmişdir?

- A) Onun sifəti soyuqdan qızarmışdı.
 B) Bu cümlədə iki sifət var.
 C) Aynurə Kərimi görcək sifətini turşutdu.

3 Mətni oxu. Hər bir nitq hissəsinin hansı rəngdə verildiyini müəyyən et.

Sevimli **yaz** gəlir. **Təbiət** al-əlvan **rəngə** boyanır. Çəmən yaşıl **libas** geyinir. **Ağaclar** çiçək **açıır**. **Quşlar** yuva tikir. Kəndlilər yaz tarla **işlərinə** başlayırlar. **Uşaqlar** gözəl baharın **gəlişinə** sevinirlər. Onların **şən səsi** **kəndə** yayılır.

- Goy rəngdə verilmiş hansı söz yaşıl rəngdə verilməli idi?
- Qırmızı rəngdə verilmiş hansı söz göy rəngdə verilməli idi?
- Goy rəngdə verilmiş hansı söz qırmızı rəngdə verilməli idi?
- Yaşıl rəngdə verilmiş hansı söz qırmızı rəngdə verilməli idi?

Qara rəngdə verilmiş “onların” sözü hansı sözü əvəz edib?

- A) quşlar B) uşaqlar C) kəndlilər

MÜƏLLİM DƏN HƏDİYYƏ

Bir dəfə Üzeyir Hacıbəyov musiqi məktəbinə yeni tələbələr qəbul edirdi. İmtahanları uğurla vermiş qızlardan birinin istedadı onu xüsusilə heyran etdi. Üzeyir bəy qızı ürəkdən təbrik etdi:

– Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram.

Bu vaxt qız ağlamağa başladı. Üzeyir bəy onun sevincdən ağladığını düşündü. Lakin qız hıçqıra-hıçqıra dilləndi:

– Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.

– Niyə? – Üzeyir bəy təəccübələ soruşdu.

– Evdə pianom yoxdur.

– Eybi yoxdur, qızım. Ümidi itirmə.

Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə piçildadı.

Qız imtahan otağından çıxanda Üzeyir bəyin *assistanti* də onun arxasında çıxdı. Dəhlizdə qızı səsləyib dedi:

– Sən *tərcüməyi-halını* yazmalısan. Orada ünvanını da göstərməyi unutma.

Axşam evə qayıdarkən qızın anası onu sevincə qarşılıdı:

– Qızım, evimizə piano gətirdilər, sənin adını soruştular, sonra pianoq qoyub getdilər. Nə qədər xəbər aldım, heç nə söyləmədilər.

Bircə onu dedilər ki, «mübarəkdir»!

Sözlük

Assistant – mütəxəssisə kömək edən adam, köməkçi

Tərcüməyi-hal – bir şəxsin həyatının təsviri; həyat tarixçəsi

Şüurlü oxu

Mətndə Üzeyir Hacıbəyovun hansı keyfiyyətindən söz açılır?

- A) Dahi bəstəkar və musiqişunas olmayıñdan
- B) Gözəl insan və böyük pedaqoq olmayıñdan
- C) Müdrik siyasi xadim olmayıñdan



İŞİM - AD BİLDİRƏN SÖZ

Varlıqların adını bildirən sözlərə *isim* deyilir. İşim yalnız gözlə gördüyüümüz varlıqların deyil, həm də təsəvvür etdiyimiz anlayışların adını bildirir. Məsələn, *qələm* və *qorxu* sözlərinin hər ikisi isimdir. Lakin qələmi gözlə görmək olur, qorxunu isə yalnız hiss etmək mümkündür.

İsim *kim?*, *nə?*, *hara?* suallarından birinə cavab verir.

1 Hansı bənddəki isim *nə?* sualına cavab verir?

- A) Gülzar B) ata C) ağaç

2 Hansı bənddəki isim *hara?* sualına cavab verir?

- A) şəhərli B) şəhər C) külək

3 Hansı bənddəki isim təsəvvür edilən anlayış adını bildirir?

- A) saç B) vaxt C) odun

4 Hansı bənddəki isim gözlə görünən varlıq adını bildirir?

- A) tarix B) fikir C) mala

Yadda saxla

Yalnız insan anlayışı ilə bağlı olan isimlər *kim?* sualına cavab verir: *dayı*, *dülgər*, *Toğrul*. Qalan canlı varlıqları – heyvan və quş adlarını bildirən isimlər *nə?* sualına cavab verir: *qartal*, *sır*, *keçi*;

İsim *-lar²* şəkilçisi qəbul etdikdə varlığın çox olduğunu, yəni ismin cəmdə olduğunu bildirir.

5 Hansı bənddəki isim *kim?* sualına cavab verir?

- A) kənd B) həkim C) sincab

6 Dördündən biri fərqlidir.

- | | | | |
|------------|-----------|----------|-------------|
| A) müəllim | B) maral | C) dayı | Ç) direktor |
| A) torba | B) meşə | C) kənd | Ç) sahil |
| A) yarpaq | B) bayraq | C) qəzet | Ç) məqsəd |

ŞAH İSMAYIL

Şah İsmayıł körpə olarkən atasını öldürmüşdülər. Düşmənlər balaca İsmayılı axtarırdılar ki, böyüüb atasının intiqamını alması.

Bir gün düşmənlər xəbər tuturlar ki, Gilan şəhərinin hakimi İsmayılı öz yanında gizlədir. Ona elçi vasitəsilə belə bir xəbər göndərirlər: «Ya İsmayılı ver, ya da Gilanda daşı daş üstə qoymayacağıq».

Hakim elçiye deyir:

– Əgər Qurana and içsəm ki, İsmayıł Gilanda yoxdur, mənə inanarsan?

Həm bilirdi ki, Gilan hakimi Mirzə Əli çox mömin adamdır. Ona görə də elçi ona inanır. Bu vaxt hakimin adamları balaca İsmayılı gizlincə zənbilin içində qoyurlar. Zənbili isə hündür bir ağacın budağından asırlar. Bundan sonra Gilan hakimi əlini Qurana basır və deyir:

– And olsun Qurana ki, Şeyx Heydər oğlu İsmayılin ayağı mənim torpağıma dəymir.

Bunu eşidən elçi geri qaydırıb hər şeyi düşmənlərə nəql edir. Onlar da İsmayılı ax-tarmaqdan vaz keçirlər.



Sözlük

Mömin — Allaha inanan, dindar

Şüurlu oxu

- 1 Gilan hakimi balaca İsmayılı öz yanında niyə gizlədirdi?
- 2 Mirzə Əli İsmayılı düşmənlərə verməmək üçün hansı hiyləyə əl atdı?
- 3 Mətndə hansı suala cavab yoxdur?
 - A) İsmayılin atasının adı nə idi?
 - B) İsmayılin atasının düşməni kim idi?
 - C) Düşmənlər Gilan hakimindən nə tələb edirdilər?
- 4 Mətndə böyük hərflə yazılan isimlərdən hansı yer adı bildirir?
- 5 “Daşı daş üstə qoymamaq” ifadəsini izah et.

ƏMİR TEYMUR

Bir gün Əmir Teymur qoşunu ilə gəlib Azərbaycana çatır. O, qarşıdakı kəndə xəbər göndərir ki, qadınlar qiymətli şeylərini götürüb kənddən çıxsınlar. Bizim işimiz kişilərlədir. Onlarla vuruşmağa gəlmişik.

Qoşun çöldə gecələyir, gözləyir ki, qadınlar kəndi tərk etsinlər. Sübh tezdən əsgərlər kəndə girirlər. Əmir Teymur kəndi bomboş götürüb mat qalır. Bir qoca kişiye rast gəlib ondan soruşur:

– Hanı bu kəndin kişiləri?

Qoca deyir:


– Hörmətli hökmdar, siz xəbər göndərdiniz ki, qadınlar ən qiymətli şeylərini götürüb kənddən çıxsınlar. Onlar da sizin əmrinizə eməl etdilər.

Əmir Teymur qocanın sözlərindən bir şey anlamayıb bir daha soruşur:

– Bəs kişilər hanı?

– Ey böyük hökmdar, dünyada qızə qardaşdan, anaya oğuldan, qarıya da öz özür-gün yoldaşından qiymətli nə ola bilər ki?

Qocanın bu cavabından Əmir Teymur dərin fikrə gedir. Sonra isə qoşununa kənddən çıxmağı əmr edir.



Şüurlu oxu

1 Mətndə hansı suala cavab yoxdur?

- A) Teymurun qoşunu niyə çöldə gecələyirdi?
- B) Əmir Teymur hansı dövlətin hökmdarı idi?
- C) Kənd niyə bomboş idi?

Dil qaydaları

2 Altından xətt çekilmiş cümlədə kim? sualına cavab verən neçə isim var?

3 Hansı sözdə -lar² şəkilçisi yazıldığı kimi tələffüz edilir?

- A) qadınlar
- B) kişilər
- C) əsgərlər

XÜSUSİ İSİMLƏRİN BÖYÜK HƏRFLƏ YAZILIŞI

Hər hansı bir adamı, şəhəri, dağı və ya dənizi digərlərin-dən fərqləndirmək üçün onların hər birini xüsusi adla adlandıırıq. Məsələn, **Nərmin** (qız adı), **Kamran** (oğlan adı), **Bakı** (şəhər adı), **Kür** (çay adı), **Xəzər** (dəniz adı) və s. Belə adlara **xüsusi isim** deyilir.

Xüsusi isimlərin ilk hərfi həmişə böyük yazıılır. Ümumi isimlər isə yalnız cümlənin əvvəlində gələndə böyük hərflə yazıılır.

1 Hansı sıradakı xüsusi isimlər ölkə adlarını bildirir?

- A) Xəzər, Kür, Araz
- B) Rusiya, Türkiyə, Özbəkistan
- C) Moskva, Ankara, Daşkənd

2 Hansı cümlədə «maral» sözü xüsusi isim kimi işlənmişdir?

- A) Maral güllərdən dəstə bağladı.
- B) Maralın erkəyi hər ilin yayında buynuzlarını dəyişir.
- C) Maral heç nəyə fikir vermədən budaqları gəmirirdi.

3 Hansı söz yerindən asılı olaraq həm böyük, həm də kiçik hərflə yazıla bilər?

- A) ceyran
- B) Bakı
- C) toyuq

4 Hansı söz yalnız cümlənin əvvəlində gələndə böyük hərflə yazıılır?

- A) Kosmos
- B) Xəzər
- C) Qafqaz

5 Hansı söz yerindən asılı olmayaraq həmişə böyük hərflə yazıılır?

- A) Qərənfil
- B) Aydın
- C) Şuşa

6 *İngiltərə, Rusiya, Yaponiya, ...*

Hansı söz bu ardıcılılığı tamamlayır?

- A) fransız
- B) Azərbaycan
- C) Moskva

HACI ZEYNALABDİN

Yüz il bundan əvvəl Bakıda Hacı Zeynalabdin adında çox *varlı* bir adam yaşayırıldı. Var-dövləti bir yana, o, *iti* ağlı və xeyirxahlığı ilə də çox *məşhur* idi. Yazıcı və şairlərə yardım edər, yeni məktəblər açar, kasib uşaqların təhsil haqqını ödəyərdi.

Bir gün Hacının könlünə balıq *ləvəngisi* düşdü. Aşpazını bazara göndərdi ki, balıq alsın. Aşpaz bir azdan əliboş qayıtdı. Dedi ki, bazarda bir dənə də olsun təzə balıq yoxdur.

Hacı özü balıq dükanına gedib dükan sahibindən soruşdu:

– Ay kişi, niyə təzə balığın yoxdur?

Kişi əl-ayağa düşüb dedi:

– Başına dönüm, Hacı. Dənizdə bir neçə gün külək oldu. Balıqçılar ova çıxmadılar. İndi də balığın qiymətini elə qaldırıblar ki, gətirib satmaq sərf eləmir.

Hacı Zeynalabdin fikirli halda evə qayıtdı. Ertəsi gün faytona minib balıq *vətəgələrindən* birinə getdi. Buradakı balıqçılar onu görüb başına yığışdılar, “Xoş gəlmisiniz, Hacı” dedilər. Hacı onlardan təzə tutulmuş balıq istədi. Ona iri bir *nərə* balığı verdilər. Hacı balığın pulunu artırımasından ilə ödədi. Sonra balıqçılara dedi ki, balığın ağını açsınlar. Barmağından çox bahalı brilyant üzüyünü çıxarıb balığın ağızına atdı. Balıq üzüyü udan kimi əmr elədi ki, onu suya atsınlar. Balıqçılar əmrə tabe oldular – qayığın içində çırpınan balığı götürüb dənizə buraxdılar. Hacı Zeynalabdin bir söz demədən faytona minib evə qayıtdı.

Bu xəbər elə həmin gün bütün balıq *vətəgələrinə* yayıldı. Balıqçılar qayıqlara minib qarnında brilyant üzük gəzdirən balığın ovuna çıxdılar.

İki gündən sonra şəhərin bazarlarında balıq əlindən tərpənmək olmurdu. Balığın qiyməti elə ucuzlaşmışdı ki, ən kasib adamlar belə balıq ala bilirdilər.



Manaf SÜLEYMANOV DAN

Sözlük

Vətəgə – balıq ovlamaq üçün sahildə yaradılmış məntəqə

Söz ehtiyatı

1 “Nərə” sözünün hansı izahı mətndəki mənasına uyğundur?

- 1) hücuma hazırlaşarkən bərkdən qışkırmış, bağırıcı
- 2) qiymətli əti və kürüsü olan, çayda və dənizdə yaşayan balıq növü

Yadda saxla! Hər iki mənada “nərə” sözündə vurgu ikinci hecaya düşür. Lakin birinci mənada sözün ilk hecası uzun tələffüz olunur [nə:rə].

2 Uyğunluğu müəyyən et.

- 1) əsr A) 33 il
- 2) fəsil B) 100 il
- 3) qərinə C) 3 ay

Şüurlu oxu

3 Hacı Zeynalabdin haqqında deyilən hər bir fikri sübut etmək üçün müvafiq cümləni seç.

A) varlı idi B) məşhur idi C) xeyirxah idi Ç) ağıllı idi

1. Dükənci da, balıqçılar da onu görən kimi tanıdılar.
2. Bazarda bolluq olsun deyə öz üzüyünü qurban verdi.
3. Şəxsi aşpazı, faytonu, bahalı brilyant üzüyü vardı.
4. Qarnında brilyant üzük olan balığı dənizə atdırıldı ki, balıqçılar ova çıxsınlar.

Dil qaydaları

4 1-ci abzasda göy rənglə verilmiş hansı söz məcazi mənada işlənib?

5 Yaxınmənali sözlərdən yaranmış mürəkkəb söz hansıdır?

- A) böyüklü-kiçikli B) var-dövlət C) əliboş

SADƏ, DÜZƏLTMƏ VƏ MÜRƏKKƏB İSİMLƏR

İsimlər quruluşuna görə **sadə**, **düzəltmə** və ya **mürəkkəb** olur. **Sadə isimlər** bir kökdən ibarətdir: **arzu**, **ağac**, **mənzil**. Bu sözlərə sözdəyişdirici şəkilçilər artırılsa da, onlar sadə söz sayılır: **arzumuz**, **ağacda**, **mənzildən**.

Düzəltmə isimlər sözün kökünə sözdüzəldici şəkilçi artırmaqla yaranır. Düzəltmə isimlərin kökü müxtəlif nitq hissələrinə də aid ola bilər. Məsələn:

Sözün kökü	Şəkilçi	Düzəltmə isim
yaxşı (sifət)	-lıq	yaxşılıq
bir (say)	-lik	birlik
vur (fel)	-uq	vuruq
kənd (isim)	-li	kəndli

Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən yaranır: **qapı-pəncərə**, **itburnu**, **Ağdaş**.

1 **Uyğunluğu müəyyən etməklə düzəltmə sözlər yarat.**

məktəb	-lik
dəniz	-iq
mərd	-xana
sanc	-li
sın	-aq
kitab	-çı

2 Hansı bənddəki sözlər birləşib mürəkkəb isim yarada bilər?

- A) meşə, ağac B) qızıl, gül C) külək, hava

3 Hansı mürəkkəb ismin tərkibində müstəqil mənası olmayan söz var?

- A) gediş-gəlis B) dəvədabani C) çör-çöp

4 Düzəltmə isim hansı bənddə verilmişdir?

- A) alça B) sandıqça C) xalça

BAHALI XALÇA

Mirzə Fətəli Axundov Tiflisdəki evinin eyvanında istirahət edirdi. Gördü ki, bir kişi tərəddüdlə ona yaxınlaşır.

– Niyə elə qorxa-qorxa yeriyirsən, ay kişi?! Yaxın gəlsənə!

Kişi ürəkləndi:

– Doğrusu, mən yazıq bir adamam. Sizin kimi böyük insanlarla söhbət etməyə layiq deyiləm. Kasıblığın üzü **qara** olsun...

Mirzə Fətəli başa düşdü ki, kişi çox kasıbdır.

Ondan pul istəyir. Mərifətli danışığının çox xoşuna gəldi. Eyvana sərilmmiş xalçaya baxıb dedi:

– Bu xalçanı aparıb satarsan. Əlində maya olsun. Özün də **bir işin qulpundan yapış**. Diləncilik pis şeydir.

Sonra xalçanı eyvandan aşağı saldı. Kişi xalçanı büküb ciyninə atdı. Mirzə Fətəli dedi:

– Amma ucuz satma ha, bahalı xalçadır.

Kişi bu **böyük** ürəkli insana necə təşəkkür edəcəyini bilmədi.



Söz ehtiyatı

1 Mətnindəki “maya” sözü hansı mənada işlənib?

- A) müəyyən bir işə qoyulan pul
- B) xəmiri qıcqırıtmak üçün istifadə edilən maddə

2 Götürən rənglə verilmiş ifadənin düzgün izahını müəyyən et.

- A) başına iş açmaq
- B) işə düşmək
- C) işlə məşğul olmaq

3 Qırmızı rənglə verilmiş sözlərin hər ikisi:

- A) sadə sözdür
- B) məcazi mənalı sözdür
- C) düzəltmə sözdür

MAKEDONİYALI İSGƏNDƏR

Dünyanın ən məşhur sərkərdələrindən söz düşəndə onun adı həmişə birinci çəkilir. Qərbədə ona Aleksandr, Şərqdə isə İsgəndər ... deyirlər.

İsgəndər Makedoniya hökmdarı Filipin oğlu olmuşdur. Atası oğlunun təlim-tərbiyəsinə ciddi fikir vermiş, İsgəndər qədim dünyanın ən böyük alimlərindən dərs almışdı. Onlardan biri də Şərqdə Ərəstun adı ilə məşhur olan filosof Aristotel idi.

Uşaqlıqdan iti ağılı, qətiyyəti, cəsarəti, inadkarlığı, fiziki gücü və cəldliyi ilə yaşıdlarından seçilən İsgəndər həm də təkəbbürlü və şöhrətpərəst idi. Tanışları ona olimpiya oyunlarında iştirak etməyi təklif edəndə demişdi: «Əgər rəqiblərim şahlar olacaqsə, iştirak edərəm». Gənc yaşlarında ikən İsgəndər atasının hərbi uğurlarını görüb məyus olmuşdu: «Deyəsən, mən böyüyənə kimi atam bütün dünyani tutacaq, mənə heç nə qalmayacaq».

Bir gün tacirlər Filipə gözəl və güclü at təklif edirlər. Lakin minilməmiş at heç kimi yaxına buraxmadığından Filip ondan imtina edir. Bunu görən İsgəndər qışqırı:

– Gör qorxularından necə gözəl atı əldən verirlər.

Bu sözləri eşidən Filip qəzəblənir və İsgəndərə atı minməyi təklif edir. İsgəndər atın **yüyən**indən tutub üzü Güneşə tərəf çevirir. O görürdü ki, at öz kölgəsindən qorxur. Bundan sonra atı minib çapmağa başlayır.

Atası İsgəndəri bağırna basıb deyir:

– Oğul, özünə münasib şahlıq axtar. Makedoniya sənin üçün çox kiçidir.

Sonralar İsgəndər həmin atın üstündə bir çox ölkələri fəth etdi.

Onun İran hökmdarı Daraya qarşı apardığı müharibə üç ildən çox çəkdi. Döyüşlərdən birində qələbə çalan İsgəndər Daranın ailəsini əsir götürdü. Lakin o, hamiya tapşırılmışdı ki, şah



ailəsinə hörmətlə yanaşsınlar. Bu alicənablığına görə İsgəndər Asiya xalqları arasında böyük hörmət qazandı.

Dara İsgəndərə xəbər göndərib öz dövlətinin böyük bir hissəsini təklif etdi. Nüfuzlu sərkərdələrdən biri olan Parmenionunu eşidəndə İsgəndərə cədi:

- Mən İsgəndər olsaydım, razılaşardım.
- Mən də razılaşardım, – deyə İsgəndər sadiq sərkərdəsinə cavab verdi, – əgər İsgəndər olmasaydım.

O, Daraya məşhur cavabını göndərdi: «Mən İranın hamısını yarısına dəyişrnək fikrində deyiləm».

Bundan sonra İsgəndərin başçılığı ilə Makedoniya ordusu düşməni darmadağın etdi. Bess adlı bir İran sərkərdəsi Daranı – öz hökmdarını qətlə yetirdi. Beləliklə, Makedoniyalı İsgəndər bütün İranı ələ keçirdi.

Hərbi yürüşlərini davam etdirən İsgəndər Hindistana kimi gedib çıxdı. “Dünyanın fatehi” adlandırılın Makedoniyalı İsgəndər həyatdan köçəndə 33 yaşı var idi.

Söz ehtiyatı

1 «Məyus olmuşdu» əvəzinə hansı ifadəni işlətmək olar?

- A) ümidi boşça çıxmış, qanı qaralmışdı
- B) razı qalmış, sevinmişdi
- C) təəccüb etmiş, heyrətlənmişdi

2 «Təkəbbürlü» sözünü hansı sözlə əvəz etmək olar?

- A) ehtiyatlı B) hiyləgər C) özündənrazı

3 Göy rəngli sözün izahı hansı bənddə düzgün verilib?

- A) üstündə oturmaq üçün atın belinə bağlanan oturacaq
- B) atın başına keçirilən cilov
- C) ayağıdır etmək üçün atın yəhərindən asılan həlqə

Düşün və cavab ver

4 Mətnin hansı cümlələri İsgəndərin aşağıdakı xüsusiyyətlərini sübut edir?

- İsgəndər şöhrətpərəst idi.
- İsgəndər təkəbbürlü idi.
- İsgəndər çox ağıllı, cəsarətli və inadkar idi.

SİFƏT – ƏLAMƏT VƏ KEYFIYYƏT BİLDİRƏN SÖZLƏR

Varlığın əlamətini və ya keyfiyyətini bildirən sözə *sifət* deyilir. Sifət necə?, nə cür?, hansı? suallarından birinə cavab verir.

Əlamət dedikdə gözlə görünən, yəni zahiri xüsusiyyətlər nəzərdə tutulur. Varlığın gözlə görünməyən daxili xüsusiyyətləri isə **keyfiyyət** adlanır.

1 Sxemi şərh et.**2 «Kök» sözü hansı mənada sifətdir?**

- A) bitkilərin torpaq altında olan yarpaqsız hissəsi, rişə
- B) sarı və ya sarı-qırmızı rəngli kökümeyvəli bitki
- C) dolu bədənli, şişman, gonbul, yoğun
- Ç) sözün mənalı, dəyişməyən hissəsi

3 Sifətləri müvafiq isimlərlə birləşdir.

səmimi	müəllim
dağüstü	baxış
ürkək	münasibət
gülünc	park
tələbkar	hərəkət

4 «Qara» sözü hansı cümlədə əlamət bildirən sifətdir?

- A) Kərimin anası qara gün üçün bir qədər pul saxlamışdı.
- B) Döyüş bölgəsindən gəlmış bu qara xəbər hamını sarsıtdı.
- C) Direktor qara köynəkli oğlanı yanına çağırıldı.

SABİRİN İLK UŞAQ ŞEİRİ

1906-cı il idi. Hava qaralmağa başlayırdı, iş günü başa çatırdı. “Dəbistan” jurnalının redaktoru böyük otaqda tək oturub növbəti nömrəni hazırlayırdı. İki nəfər otağa daxil oldu. Onlardan biri məşhur pedaqoq Mahmudbəy Mahmudbəyov idi. Qonaqlar jurnalın redaktorunu salamladılar:

-
- , – deyə Əlisgəndər müəllim onları qarşıladı.

Mahmudbəy yanındakı adamı redaktora göstərib dedi:

- Deyəsən, böyük şairimizi tanımadın?

Redaktor həmin adamı qucaqladı və dedi:

- Sabiri kim tanımır ki?


Sabir uşaqlar üçün jurnal nəşr etdiyinə görə redaktora təşəkkür etdi və dedi:

- Çox böyük iş görürsünüz.

Əlisgəndər Cəfərzadə fürsətdən istifadə edib dedi:

- Təəssüf ki, sizin kimi böyük sənətkarlar uşaqlar üçün heç nə yazmırlar.

Sabir başı ilə onun sözlərini təsdiq etdi. Cibindən qələm çıxarıb elə oradaca “Məktəb şərqisi” şeirini yazdı. Şeir “Dəbistan” jurnalının növbəti nömrəsində çap olundu. Bu, Sabirin ilk çap olunan uşaq əsəri idi.



Söz ehtiyatı

1 Mavi rəngli boşluğa hansı ifadə uyğun gəlmir?

- A) Sabahın xeyir!
- B) Yorulmayasan!
- C) Axşamın xeyir!

2 Çəhrayı rəngli boşluğa hansı ifadə uyğun gəlir?

- A) Gecəniz xeyrə qalsın!
- B) Mübarəkdir!
- C) Xoş gəlmisiniz!

SADƏ, DÜZƏLTMƏ VƏ MÜRƏKKƏB SİFƏTLƏR

Sifətlər də quruluşuna görə üç cür olur: sadə, düzəltmə, mürəkkəb.

Sadə sifətlər: qara, turş, uzun.

Düzəltmə sifətlər, əsasən, isimlərə və fellərə sözdüzəldici şəkilçi artırmaqla yaranır.

maraq (isim) + -lı = maraqlı

tut (fel) + -qun = tutqun

Mürəkkəb sifət iki sözün birləşməsindən yaranır. Bu sözlər müxtəlif nitq hissələrinə aid ola bilər:

yaşıl + baş = **yaşılbaş**

1 Düzəltmə sifət hansı bənddə verilmişdir?

- A) arıq B) qarabuğdayı C) dadsız

2 Mürəkkəb sifət hansı bənddə verilmişdir?

- A) göyçək B) alnıacıq C) zəhmətkeş

3 Sözlərə müvafiq şəkilçilər əlavə etməklə düzəltmə sifətlər yarat.

İSİM DÜZƏLƏN SİFƏTLƏR

- | | |
|------------|---------|
| 1) inad | A) -cıl |
| 2) duz | B) -lü |
| 3) zarafat | C) -kar |
| 4) güc | Ç) -suz |

FELD DÜZƏLƏN SİFƏTLƏR

- | | |
|---------|---------|
| 1) ağla | A) -ünc |
| 2) sıñ | B) -ğan |
| 3) dol | C) -ıq |
| 4) gül | Ç) -ğun |

4 Hansı sifətin kökü feldir?

- A) armudu B) qorxunc C) xeyalpərəst

5 Dördündən biri fərqlidir.

- | | | | |
|--------------|--------------|--------------|-------------|
| A) tərbiyəli | B) uzunsaç | C) savadsız | Ç) dairəvi |
| A) ucaboy | B) enlikürək | C) dilişirin | Ç) tələbkar |
| A) əyri-üyrü | B) uzun-uzun | C) məlahətli | Ç) dağüstü |

İSTEDADLI ŞAGIRD

Qazax Müəllimlər Seminariyasının direktoru Firidun bəy Köçərli birinci sınıfə gələn şagirdləri qəbul edirdi. Növbə Vəkilov soyadlı iki qardaşa çatdı. Onlardan birinin adı Mehdixan, kiçiyinkı isə Səməd idi. Mehdixan iri gövdəli, Səməd isə bədəncə zəif uşaq idi. Firidun bəy Mehdixanı göstərib dedi:


– Sən qal. Qardaşın isə gələn il gəlsin. Hələ çox zəifdir.

Bu sözdən təsirlənən Səməd dedi:

– Firidun bəy, siz haradan biləsiniz ki, bu arıq bədəndə necə böyük ürək döyüñür!

Bu söz Firidun bəyə çox təsir etdi. Səmədi də birinci sınıfə götürdü.

Sən demə, uşaq haqlı imiş. Zəif bədəndə də böyük iradə olurmuş. Səməd seminariyanı əla qiymətlərlə bitirdi. Xalqını və vətənini ürəkdən sevən bir şair oldu. İndi Səməd Vurğunun adını kimdən soruşsanız, sizə bu gözəl şairin şeirlərini əzbər deyər.



Şüurlu oxu

1 Mətnin məzmununa uyğun olan cümləni seç.

- A) Firidun bəy Köçərli ibtidai sinif müəllimi idi.
- B) Müəllimlər seminariyası Bakıda yerləşirdi.
- C) Mehdixan Səmədin böyük qardaşı idi.

Söz ehtiyatı

2 «İri gövdəli» ifadəsini hansı sözlə əvəz etmək olar?

- A) cüssəli
- B) gonbul
- C) qollu-budaqlı

3 Balaca Səmədin Firidun bəyə müraciətində hansı söz məcazi mənada işlənib?

- A) arıq
- B) böyük
- C) döyüñür

Dil qaydaları

4 Hansı ad mürəkkəb sözdür?

- A) Köçərli
- B) Mehdixan
- C) Səməd

SAY – MİQDAR VƏ SIRA BİLDİRƏN SÖZ

İsim varlığın adını, sıfət isə onun əlamətini və keyfiyyətini bildirir. Lakin bəzən varlığın miqdarını (nə qədər olduğunu) və ya sırasını (neçənci olduğunu) göstərmək lazımlı gəlir.

Varlığın miqdarını və ya sırasını bildirən nitq hissəsinə say deyilir.

Saylar yazıda rəqəmlə və ya sözlə ifadə oluna bilər.

1 415 sayının sözlə ifadə etmək üçün neçə sözdən istifadə olunur?

- A) üç B) dörd C) beş

2 “İki yüz iyirmi iki” sayının rəqəmlə ifadəsi haqqında deyi-lənlərdən hansı düzgündür?

- A) Dörd rəqəmdən istifadə olunur.
B) Üç eyni rəqəmdən istifadə olunur.
C) Üç fərqli rəqəmdən istifadə olunur.

3 Hansı cümlədə sıra sayı var?

- A) Yeddi gün, yeddi gecə yol getdi.
B) Goyün yeddinci qatına qalxdı.
C) Göydən üç alma düşdü.

4 Hansı cümlədə say varlığın dəqiq miqdarını bildirir?

- A) Tədbirə 10-15 adam gəlmışdı.
B) Tədbirə cəmi on iki adam gəlmışdı.
C) Tədbirə az adam gəlmışdı.

5 304-cü sayının sözlə düzgün ifadəsi hansı bənddə verilmişdir?

- A) üç yüz dördüncü
B) üçüz dördüncü
C) üç yüz dördüncü


ONLUQ SAY SİSTEMİ

Heç fikir vermisinizmi, on dənə təklik bir onluq, on dənə onluq bir yüzlük, on dənə yüzlük bir minlik yaradır. Buna onluq say sistemi deyirlər.

Bəs nəyə görə beşlik yox, on ikilik yox, məhz onluq?

Çox güman ki, bu, insanların əllərindəki barmaqların sayı ilə bağlıdır. Qədimdə insanların dilində say bildirən sözlər yox idi. «Maralın dörd ayağı var» demək istəyəndə onlar dörd barmağı açıb göstərirdilər.

Alış-veriş edəndə də insanlar barmaqla sayılırlar. Coxlu sayda şeyləri saymaq üçün bəzən bir neçə adam lazım gəlirdi. Birinci adam əllərinin barmaqlarını bir-bir açmaqla təklikləri sayılırdı. On barmağı açılıb qurtardıqdan sonra bu adam əlini yumurdu, ikinci adam bir barmağını açırdı. İkincinin hər barmağı bir onluq demək idi. Bu adamın barmaqlarının onu da açıldıqda məlum olurdu ki, sayılan şeylərin miqdarı on onluğa, yəni yüzə çatıb. Bu zaman üçüncü adam bir barmağını açırdı. Beləliklə, onluq say sistemi yarandı.



Şüurlu oxu

- 1** Əgər sayma qurtardıqda birinci adamın yeddi barmağı, ikinci adamın beş barmağı, üçüncü adamın iki barmağı açılmışsa, onda sayılan şeylərin miqdarı nə qədərdir?

- 2** Altından xətt çəkilmiş sözlərdən hansı:
 - dəqiq saydır?
 - təqribi saydır?
 - sıra sayıdır?
 - *necə?* sualına cavab verir?
 - *hansi?* sualına cavab verir?

- 1** İsimlərdən biri *nə?* sualına cavab verir:
- A) həkim B) canavar C) dayı
- 2** Hansı cümlədə “bir” sözündən yaranmış isim var?
- A) Samirin gözü birdən pəncərədəki quşa sataşdı.
 B) Birlik harada, dirilik orada.
 C) Araz və Kür çayları Sabirabad rayonu ərazisində birləşir.
- 3** Sözlərdən biri həm ümumi, həm də xüsusi isim kimi işlənə bilər:
- A) Səidə B) Seymour C) Səfa
- 4** Aşağıdakı sözlərdən hansına *-li* şəkilçisi artırılsa, düzəltmə sifət yaranar?
- A) şəhər B) məktəb C) səbir Ç) kənd
- 5** Yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isim hansıdır?
- A) yır-yığış B) künc-bucaq C) dost-düşmən
- 6** A, B, C bəndlərindəki saylara diqqət yetir və cümlələrin hansı bəndə aid olduğunu de.
- A) üç, yetmiş
 B) doqquzuncu, 7-ci
 C) bir az, xeyli
- Hansi bənddəki sayıları rəqəmlə ifadə etmək olmur? A B C
- Hansi bənddəki sayılar sıra sayılarıdır? A B C
- Hansi bənddəki sayılar miqdar sayılarıdır? A B C
- 7** Hansı cümlədə say düzgün yazılmışdır?
- A) Küçədə iki, üç maşın gözə dəyirdi.
 B) Döngədə beşaltı adamın qaraltısı görünürdü.
 C) Bu hadisə on-on beş il bundan əvvəl baş vermişdi.

RƏQƏMLƏRİN TARİXİ

Bizim istifadə etdiyimiz rəqəmlər ərəb rəqəmləri adlanır. Bu rəqəm-lərin köməyi ilə istənilən ədədi rahat ifadə etmək olur. Siz üçrəqəmli ədədi görəndə bilirsiniz ki, sağdan birinci rəqəm təkliyi, ikinci – onlu-ğu, üçüncü isə yüzlüyü bildirir. Ona görə də rəqəmlə ifadə olunmuş ədədi oxuya bilirsiniz: 462 – dörd yüz altmış iki. Beləcə, dörd, beş, hətta onrəqəmli ədədi yazıda ifadə etmək və oxumaq mümkündür.

Ədədlərin bu cür yazılışı 1500 il əvvəl Hindistanda *icad* olunmuşdur. Ərəblər bu say *sistemini* hindililərdən, başqa xalqlar isə ərəblərdən *mənimsəmişlər*. Bu rəqəmlər *icad* olunduqdan 500 il sonra Avropa xalqları da ərəb rəqəmlərindən istifadə etməyə başladılar. Ərəb rə-qəm sisteminin geniş yayılmasında müsəlman alimi Xarəzminin böyük rolu olmuşdur.

Ərəb rəqəmləri ilə tanış olana qədər avropalılar Roma rəqəmlərin-dən istifadə edirdilər. Roma rəqəm sistemində I – təkliyi, V – beşliyi, X – onluğu, L – əlliliyi, C – yüzlüyü göstərir. 100-ə qədər bütün ədəd-ləri romalılar bu beş rəqəmin köməyi ilə ifadə edirdilər. Məsələn, yeddi ədədini yazmaq üçün onlar beşliyin (V) sağına iki təklik (I) artırırlılar: VII. Doxsanı ifadə etmək üçün yüzlüyün (C) soluna bir onluq (X) yazır-dılar: XC.

Roma rəqəmləri ərəb rəqəmlərindən min il əvvəl *icad* olunmuşdu. Lakin o, mürəkkəb olduğundan bu gün bütün xalqlar, əsasən, ərəb rəqəm sistemindən istifadə edirlər. Bu gün Roma rəqəmləri sıra sayla-rını, məsələn, əsrləri ifadə etmək üçün işlənir: *Biz XXI (iyirmi birinci)* əsrədə yaşayırıq.

Sözlük

Sistem – hissələrin müəyyən qaydada düzülüşü

Mənimsəmək – götürmək, qəbul etmək, özünükü ləşdirmək

Əsr – yüz il

Icad – ixtira, kəşf

Şüurlu oxu

İstifadə etdiyimiz rəqəmlər «ərəb rəqəmləri» adlanır, çünkü:

A) Ərəblər tərəfindən *icad* olunmuşdur.

B) Ərəb sözləri ilə adlanır.

C) Ərəblər vasitəsilə başqa xalqlara yayılıb.

CƏFƏR CABBARLI

Bakı teatrlarından birində Cəfər Cabbarının “1905-ci ildə” pyesinin ilk tamaşası gedirdi. Sözsüz ki, müəllif də tamaşaya dəvət edilmişdi. Lakin qapıda dayanıb gələnlərin biletini yoxlayan qadın Cəfəri tanımır, ona görə də içəri buraxmır. O da sakitcə geriyə dönüb evə qayıdır.

Tamaşaçılar arasında müəllifi görməyən teatr rəhbərliyi bundan narahat olur. Bir azdan xəbər tuturlar ki, bilet yoxlayan qadın Cəfəri tanımadığından teatra buraxmayıb. Direktor tez əmr verib nəzarətçi qadını işdən azad edir. Sonra o, Cəfərin dalınca maşın göndərir.

Bir azdan maşın qayıdır, Cəfər gülə-gülə maşından düşür. Teatrın direktoru binanın qarşısında tanınmış *dramaturqu* qarşılıyib dil-ağız eləməyə başlayır. Cəfər içəri girəndə ayaq saxlayıb soruşur:

– Bəs məni teatra buraxmayan qadın hanı?

Direktor deyir:

– Onu işdən kənar etdim...

Cəfər qapının ağzında dayanıb qətiyyətlə bildirir:

– O qadın öz yerinə qayıtmayınca mən teatra girməyəcəyəm.


Tez bilet yoxlayan qadını tapıb gətirirlər. Qoca qadın peşmançılığıla Cəfərə yaxınlaşır, əlini ona uzađıb deyir:

– Sizi tanımamışam, məni bağışlayın .

Cəfər ağsaçlı qadının ona uzanın əlini öpərək deyir:

– Siz Allah, Siz bunları bağışlayın ki, belə qəbahətə yol veriblər.

Son dərəcə mütəəssir olan ağsaçlı qadın sevincindən hönkürüb uşaq kimi ağlayır.



Sözlük


Dramaturq – teatr üçün səhnə əsərləri yazan müəllif

Qəbahət – qüsür, nöqsan, günah

Düşün və cavab ver

Cəfər Cabbarlı obrazına münasibətini bildir.

BAYRAMLAR VƏ TARİXİ GÜNLƏR




18 OKTYABR - MÜSTƏQİLLİK GÜNÜ

Sənin üçün ən əlamətdar gün hansıdır? Yəqin, deyəcəksən ki, ad günüm. Bir çox dövlətlərin də öz ad günü var. Hər bir xalq azadlığa qovuşduğu, müstəqillik qazandığı günü öz dövlətinin yarandığı gün kimi qeyd edir.

Bir vaxtlar Azərbaycan «Sovet İttifaqı» deyilən böyük bir dövlətin – *imperiyanın* tərkibində idi. Bu dövlətin paytaxtı Moskva idi. Azərbaycandan başqa Sovet İttifaqına

14 ölkə daxil idi. Onların heç biri tam azad deyildi. Hamısı Moskvanın dediyi ilə **oturub-durdu**. Azərbaycan da 70 il ərzində Moskvanın tabeçiliyi altında qaldı.

Nəhayət, 1991-ci ilin 18 oktyabri yetişdi. Azərbaycan parlamenti ölkəmizin müstəqilliyi haqqında qərar qəbul etdi. Bu tarixi qərarla xalqımız öz azadlığına qovuşdu. 18 oktyabrdan iki ay sonra xalq arasında səsvermə keçirildi. Doğma üçrəngli bayrağını başı üzərinə qaldırmış Azərbaycan xalqı müstəqilliyimizə səs verdi.



Çox keçmədi ki, dost və qardaş Türkiyə dövləti Azərbaycanın müstəqilliyini tanıdı. Onun ardınca bütün dünya dövlətləri Azərbaycanı azad və müstəqil dövlət kimi qəbul etdilər. Bələliklə, 18 oktyabr tariximizə Müstəqillik Günü kimi yazıldı.

Doğrudur, ötən 20 ildə xalqımız ağır *məhrumiyyətlərdən* keçməli oldu. Amma zaman göstərdi ki, heç bir çətinlik Azərbaycan xalqını azadlıq yolundan çek... bilməz.

Sözlük

İmperiya – tərkibində bir neçə ölkə olan iri dövlət

Parlament – xalq nümayəndələrindən ibarət orqan, ali məclis

Məhrumiyyət – məhrum olmaq; əli boşda qalmaq

Şüurlu oxu

- 1 Azərbaycan neçənci ildə müstəqillik qazanıb?
- 2 Müstəqillik əldə etməmişdən əvvəl Azərbaycan hansı dövlətin tərkibində idi?
- 3 Sovet İttifaqının paytaxtı hansı şəhər idi?
- 4 Mətnin hansı suala cavab yoxdur?
A) Sovet İttifaqına neçə ölkə daxil idi?
B) Hazırda Moskva hansı ölkənin paytaxtıdır?
C) Azərbaycan neçə il Sovet İttifaqının tərkibində olub?
- 5 Mətnin mavi boşluğun yerinə hansı söz uyğun gəlir?
A) birdən-birə B) yavaşça C) yekdilliliklə

Düşün və cavab ver

- 6 “Müstəqillik” sözünün mənasını izah et. Bu sözlə eynimənalı və əksmənalı sözləri tap.
- 7 Səncə, əsarətdə olan dövlətdə insanlar azad ola bilərmi?
- 8 Səncə, 1991-ci ildə səsvermə zamanı azərbaycanlılar hansı suala cavab verməli idilər? Onlar bu suala necə cavab verdilər?

Dil qaydaları

- 9 2-ci abzasda göy rənglə verilmiş “oturub-dururdu” sözü hansı mənada işlənib?
A) münasibət saxlayırdı
B) tabe olurdu
C) deyib-gülürdü
- 10 Mətnin sonuncu cümləsində “çək” felinə hansı şəkilçilər artırılmalıdır?
A) -in, -dir, -ə B) -dir, -mək, -ə C) -il, -mək, -lə

YAŞASIN HÜQUQLARIMIZ !

Sahib narazı halda içeri daxil olub uca səslə dilləndi:

– Belə şey olar?! Məgər mənim əylənmək hüququm yoxdur?!

– Yenə nə olub? – Ata təəccübələ soruşdu.

– Mən kompyuterdə oynamaq istəyirəm, amma Faiq qoymur. Balaca olanda nə olar?! Adamın hüquqlarını tapdalayalarlar?! Bu evdə həmişə mənim hüquqlarım pozulur.

Ata sakitcə dedi:

– Sahib, deyəsən, hüquqlarını yaxşı bilirsən. Bunu sənə kim öyrədib?

– Müəllimimiz. O deyir ki, uşaq hüquqlarının müdafiəsi haqqında bir beynəlxalq sənəd də var. Bu sənədin adı kon... kon....

– Konvensiya.

– Hə, hə, konvensiya var. Orada bizim bütün hüquqlarımız göstərilib. 1 iyun isə Uşaqları Müdafiə Günüdür.

– Lap yaxşı. Bəs müəlliminiz deməyib ki, uşaqların hüquqları ilə yanaşı, vəzifələri də var: dərs oxumaq, böyüklerin sözünə qulaq asmaq, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmaq.

Sahib duruxdu:

– Deyəsən, bu barədə nə isə demişdi...

– O ki qaldı sənin əylənmək hüququna, doğrudan da, belə bir hüququn var. Amma nəzərə al ki, Faiqin də əylənmək hüququ var. Ailə üzvləri bir-birinin hüququna hörmətlə yanaşmalıdır. Odur ki, siz belə edin: kompyuterdə oynamaq vaxtınızı bölüşdürün. Günün müəyyən saatlarında sən oyna, başqa saatlarda Faiq oynasın.

– Ura! Problem həll olundu. Yaşasın uşaq hüquqları!



Düşün və cavab ver

Nöqtələrin yerinə müvafiq sözləri işlətməklə cümlələri oxu.

hüquq

borc

vəzifə

A) Böyüklərə hörmət hamının ...

B) Tapşırıqları yerinə yetirmək hər bir şagirdin ...

C) Hər bir şagirdin öz şəxsi fikrini demək ... var

FEL – HƏRƏKƏT BİLDİRƏN SÖZ

Hərəkət bildirən sözlərə *fel* deyilir.

Felin kökü əmr formasında olur: *oxu*, *gəl*, *inan*. Lakin lügətlərdə fellər *-maq* (*-mək*) şəkilçisi ilə göstərilir: *oxumaq*, *gəlmək*. Buna felin *məsdər forması* deyilir. Məsdər felin ilkin formasıdır, yəni hərəkətin adıdır. Ona görə də çox vaxt deyirik ki, *fel nə etmək?* sualına cavab verir.

Fellər təsdiq və ya inkar formasında ola bilər. Hərəkətin *icra olunduğunu* bildirən fellər təsdiq fellərdir: *oxuyur*, *getdi*. Hərəkətin *icra olunmadığını* bildirən fellər inkar fellərdir: *oxumur*, *getmədi*.

***İcra etmək* – yerinə yetirmək**

1 «Qat» sözü hansı mənada feldir?

- A) lay, təbəqə
- B) əlavə et, birləşdir
- C) dəfə, kərə

2 Hansı cümlədə fel inkar formasında işlənmişdir?

- A) Təbiət ilhamı çağırır məni.
- B) Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq.
- C) Qızılıgulları nəvəmə hədiyyə aparacağam.

3 Nöqtələrin yerinə müvafiq şəkilçilər artırmaqla cümlələri *oxu*.

1. Biz yola düşəndə Günəş dağların arxasından yenicə boylan.... . 2. İnsan kitab oxuduqca həyata baxışını dəyiş... . 3. O gecə uşaqlar sevincdən yata bil... . 4. Ata və oğul bağçadan xeyli meyvə dər... . 5. Maşın kəndə sabah hava işıqlananda çat... 6. Siz heç vaxt mənə qalib gələ bil... . 7. Müəllim hər dəfə İlqarı tərifləyəndə anası oğluna görə fərəh hissi keç.... .

4 Verilmiş fellərin kökünü müəyyən et.

seçirəm, gələcəksən, getməlidir, görsən, alasıyıq, bilməmişdim, eşitmışık, qaçmışsan, çəksələr, oxuyacaqlar, yazılıq, yüksəlmüşdir, çağırırıq, danışmalıyıq

BAYRAM PAYI

Bir dəstə qız Pakizəni həyətə çağırıldı. Pakizə qaça-qaça bayıra çıxdı, qızlara qoşuldu. Gülüşə-gülüşə evdən uzaqlaşdırılar.

Bayram axşamı qapı pusmaq, suya iynə atıb bəxtini sınamaq qızların adəti idi. Oğlanlar isə baca-baca gəzərdilər. Onlar balaca *heybələrini* götürüb, damın üstünə çıxardılar. Sonra heybələri iplə bacadan sallayardılar. Adətə görə, ev sahibi heybəyə şirniyyat qoymalı idi.

Qızlar qapı pusa-pusa gəzib Pakizənin xalasığılə gəldilər. Səs-küylə içəri doluşdular. Pakizənin xalası evin ortasındaki stolun üstünə şirniyyatla dolu iri bir sini qoymuşdu. Qırqaqlarına isə şam düzmüşdü.

Qızlar süfrə başına keçdilər. Zəfəranlı plovdan yeyib doydular. Bu vaxt bir dəstə oğlan hay-küylə həyətə girdi. Çox keçmədi ki, onların ayaq tappiltərini damdan eşidildi. Qızlar bacadan heybə atılması gözlədilər. Doğrudan da, iki dəqiqə keçməmiş bacadan atılan təzə tikilmiş, al-əlvən rəngli heybə düz evin ortasına düşdü. Pakizə onu yerdən götürdü. Xalası üzünü ona tutub dedi:

– Gətir bura, paylarını verək!
– Yox, ay xala, sənin işin olmasın, bu saat onların başına oyun açacağam, – Pakizə dedi.

O, taxtın üstündə müşil-mışıl yatan pişiyi heybənin içənə salıb:

– Çəkin! – deyə bacadakılara səsləndi.

Oğlanlar ipi dartdılar. Onların səsi aydınca eşidilirdi. Biri o birinə deyirdi:

– Ə, nə yaman ağırdır! Əşrəf, bəxtin gətirib, sənin heybəni ağıznacan doldurublar.



Əşrəf heybənin ağızını açanda pişik miyoldayıb kənara sıçradı. Aşağıda qızlar **qəşş edib** taxtın üstünə yixildilər.

Oğlanlar damın üstündən həyətə enib qapını döydülər. Pakizə qapını açan kimi içəri doluşdular. Əşrəf Pakizənin qolundan tutub dedi:

– Mənim heybəmə pişiyi sən salmışsan?

– Tutaq ki, hə.

Pakizənin xalası ayağa durdu. Gülə-gülə onlara yaxınlaşdı. Dedi:

– Ay uşaqlar, *höcətləşməyin*. Elə bayramın gözəlliyi belə zaraflardır də... Yaxşı plovum var. Gəlin oturun yeyin.

Oğlanlar dərhal süfrənin qıraqında əyləşdilər. İştahla plov yeməyə başladılar. Qızlar da taxtın bir küncündə oturdular.

Aradan illər ötdü, neçə bayram gəlib keçdi, amma Pakizə həmin bayram axşamını heç vaxt unutmadı. Elə Əşrəf də...

İsmayıllı ŞİXLI (“Dəli Kür” romanından)

Sözlük

Heybə – ciyindən və ya atın tərkindən asılan kiçik xurcun

Höcətləşmək – mübahisə etmək

Düşün və cavab ver

1 Mətndə söhbət hansı bayramdan gedir? Bu bayramla bağlı hansı mərasimlər təsvir olunur? Həmin bayramla bağlı daha hansı mərasimlər var?

Söz ehtiyatı

2 Hansı cümlədə “sini” sözünü “xonça” sözü ilə əvəz etmək olar?

- A) Anam stəkanları yuyub siniyə düzdü.
- B) Bayram süfrəsinin ortasına qoyulmuş sinidə hər cür şirniyyat var idi.
- C) Nənəm samovarı qaynadıb iri sininin ortasına qoydu.

3 Göy rənglə verilmiş «**qəşş edib**» sözünü hansı ifadə ilə əvəz etmək olar?

- A) qəhqəhə çəkib
- B) ürəyi gedib
- C) qorxudan əsib

İLAXIR ÇƏRŞƏNBƏLƏR

Novruz şənlilikləri martın 21-nə dörd həftə qalmış başlanır. Həmin həftələrin çərşənbə axşamı günlərinə el arasında "ilaxir çərşənbələr" deyilir. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsidir. İlaxir çərşənbələrdə xalqımızın qədim və gözəl adət-ənənələri yaşayır.



Su çərşənbəsinə «Əzəl çərşənbə», «Sular Novruzu» da deyirlər. Su çərşənbəsi suya müqəddəs inamlı bağlıdır. Hələ gün doğmamışdan insanlar su üstünə gedir, əl-üzlərini yuyur, birbirinin üstünə su cılıeyirlər.

Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, oda sitayı ilə bağlıdır. Həmin gün tonqallar çatılır, insanlar onun üstündən atılırlar.

Yel çərşənbəsində əsməyə başlayan iliq küləklər yazın gəlişindən xəbər verir.

Torpaq çərşənbəsi ilaxir çərşənbələrin sonuncusudur. Artıq yer oynanır, torpaq nəfəs alır. Həmin gün insanlar çöllərə çıxır, torpağı alaqtan təmizləyirlər.

İnanca görə, sonuncu çərşənbədə ürəyində niyyət tutub **qaş qaralandan** sonra xəlvətcə qohum-qonşu qapısına gedirlər. Qapı dalında durur, içəriyə qulaq asırlar. İçəridən eşidilənlər niyyətin yerinə yetib-yetməyəcəyinə işarədir. Əgər xoş sözər eşidilirsə, demək, niyyətin baş tutacaq. Ona görə də axırıncı çərşənbədə hamı evində xoş sözər danışmağa çalışır. Çünkü birdən qapiya gəlib dilək tutan olar, qoy niyyəti xoş sözə tuş gəlsin. Bu ənənəyə «qulaq fəli» deyilir.

Torpaq çərşənbəsində evlərdə üzərlik yandırılır, həyətlərdə tonqallar qalanır. Uşaqlar torbalarını götürür, qapı-qapı dolaşır Novruz payı yiğirlər.

Düşün və cavab ver

1 Səncə, bu ifadələrdən hansı od çərşənbəsi ilə bağlıdır?

- A) Torpağa əyilən namərdə əyilməz.
- B) Su içən adamı ilan da calmaz.
- C) Ocağın qaralmasın.

2 "Qaş qaralanda" ifadəsinin mənasını izah et.

FELİN ZAMANA GÖRƏ DƏYİŞMƏSİ

Hərəkət indiki zamanda, keçmişdə və ya gələcəkdə icra oluna bilər. Bundan asılı olaraq felin forması dəyişir, yəni o, zaman şəkilçiləri qəbul edir:

Keçmiş zaman: *Dünən Elvin qatarla Bakıya getdi.*

İndiki zaman: *Elvin qatarla Bakıya gedir.*

Gələcək zaman: *Sabah Elvin qatarla Bakıya gedəcək.*

Felin indiki zaman formasını yaradan şəkilçilər:

-ır (qaçıır), -ir (gəlir), -ur (qorxur), -ür (gülür).

Felin keçmiş zaman formasını yaradan şəkilçilər:

-dı (qaçıdı), -di (gəldi), -du (qorxdu), -dü (güldü).

Felin gələcək zaman formasını yaradan şəkilçilər:

-acaq (qaçacaq), -əcək (gələcək).

1 Hansı cümlədə fel indiki zamanda işlənmişdir?

- A) Həkim xəstənin nəbzini yoxlayır.
- B) Uzaqdan ayaq səsləri eşidildi.
- C) Mən böyüyəndə təyyarəci olacağam.

2 “Çıx” feli keçmiş zamanda inkar formasındadır:

- A) çıxdı
- B) çıxmadı
- C) çıxmayacaq

3 “Əri” feli indiki zamanda təsdiq formasındadır:

- A) əridi
- B) ərimir
- C) əriyir

4 “Ört” feli gələcək zamanda inkar formasındadır:

- A) örtməyəcək
- B) örtəcək
- C) örtmür

Yadda saxla

Bəzən fellərin yazılışı ilə tələffüzü fərqlənir: *darayıır* [darıyır], *yellayıır* [yelliyır]. Bu sözlərin düzgün yazılışını bilmək üçün onları əmr və ya məsdər formasında deyin: *[daramax]*, *[yellə]*.

5 Hansı söz deyildiyi kimi yazılır?

- A) [ağlıyır]
- B) [ağrıyır]
- C) [sallıyır]

DİNİ BAYRAMLARIMIZ

Biz hər bayramı ilin müəyyən bir günü qeyd edirik. Məsələn, 15 sentyabrda Bilik Günü, 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 28 mayda Respublika Günü və s. qeyd edirik.

Lakin dini bayramlarımız olan Orucluq və Qurban bayramları hər il müxtəlif günlərə düşür. Bunun səbəbini bilmək üçün təqvim haqqında dərin biliyə malik olmaq lazımdır.

Bizim istifadə etdiyimiz təqvim Günəş təqvimi adlanır. Bu təqvimə görə il 365 günə bərabərdir. İldə 12 ay var. Bəzi aylar 30, bəziləri 31 gündən ibarətdir. Yalnız fevral ayında 28 gün var. Dörd ildən bir isə fevral ayında 29 gün olur. Həmin il 366 gün sürür.

Bir çox müsəlman ölkələrində başqa təqvimdən istifadə olunur. Bu təqvimə Ay təqvimi, bəzən də müsəlman təqvimi deyilir. Ay təqvimində də 12 ay var. Bu ayların öz adları var. Müsəlman ayları Günəş təqvimindəki aylarla üst-üstə düşmür, çünki onlar 29-30 gündən ibarətdir. Beləliklə, Ay təqviminə görə, ilin uzunluğu 354 günə bərabərdir, yəni Günəş ilindən 11 gün qıсадır.

Bütün dünya müsəlmanları Orucluq və Qurban bayramlarını Ay təqviminə görə qeyd edirlər. Orucluq bayramı müsəlman təqvimi ilə ramazan ayında, Qurban bayramı zilhiccə ayında qeyd olunur. Günəş təqvimindəki aylarla müsəlman təqvimindəki aylar üst-üstə düşmədiyindən biz hər il bu bayramları müxtəlif günlərdə qeyd edirik.



Düşün və cavab ver

Əgər 2009-cu ildə Ramazan bayramı sentyabrın 19-da, Qurban bayramı isə noyabrın 27-də keçirilibsə, 2010 və 2011-ci illərdə bu bayramlar hansı tarixlərə düşür?

FELİN ŞƏXSƏ GÖRƏ DƏYİŞMƏSİ

Hərəkət müxtəlif şəxslər tərəfindən icra oluna bilər. Bundan asılı olaraq fel müxtəlif şəxs şəkilçiləri qəbul edir.

Şəxs	Tək/cəm	Keçmiş zaman	İndiki zaman	Gələcək zaman
I şəxs	Mən (tək)	çalışdım	çalışıram	çalışacağam
	Biz (cəm)	çalışdıq	çalışırıq	çalışacağıq
II şəxs	Sən (tək)	çalışdın	çalışırsan	çalışacaqsan
	Siz (cəm)	çalışdırınız	çalışırsınız	çalışacaqsınız
III şəxs	O (tək)	çalışdı	çalışır	çalışacaq
	Onlar (cəm)	çalışdırılar	çalışırlar	çalışacaqlar

- 1 Doğru, yoxsa yanlış? Hansı cümlələrdə felin forması yanlış verilib?
 1. Atam sabah məni gəzməyə aparacağam.
 2. Yarışda kim qalib gəldilər?
 3. Mən dəstənin önündə gedirdim.
 4. Bir azdan yağış kəsdi, gün çıxdı.
 5. O, bir neçə gün əvvəl rast gəldiyi uşaqları tanıdlılar.
 6. Getdikcə kölgələr uzanır, hava qaralırdı.
 7. Onlar Həsən dayını yola salmağa gəlmışdı.

- 2 Hansı fel III şəxsin cəmində keçmiş zamanda işlənmişdir?

A) apardı B) apardılar C) aparacaqlar

- 3 «Yazmayacağıq» feli haqqında deyilənlərdən hansı yanlışdır?

A) I şəxsin cəmindədir.
B) Təsdiq formasındadır.
C) Gələcək zamanda işlənmişdir.

Yadda saxla

I şəxsin təkində olan fel gələcək zamanda fərqli tələffüz olunur: **çalışacağam** [çalışacam], **gedəcəyəm** [gedəcəm].

Milli Musiqi Günü

18 sentyabr Azərbaycan xalqının böyük oğlu, **1** bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqi-sevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünkü elə bir azərbaycanlı tapılmasa ki, onun qəlbində dahi Üzeyir bəyin ölməz sənətinə sevgi olmasın.

Üzeyir Hacıbəyovun ad gününün ümum-xalq bayramına çevrilməsində **2** bəstəkar və dirijor Niyazinin **3** rolü olmuşdur.

Niyazi Üzeyir bəyin vəfatından sonra hər il onun doğum gününü **4** şəkildə qeyd edirmiş. Çox keçmədən bu ənənə musiqisevərlər arasında yayılmağa başlayır. Nəhayət, dahi bəstəkarımızın 110 illik yubileyi ərəfəsində bu ənənə rəsmiləşdirilir. Prezident Heydər Əliyevin fərmanı ilə 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunmağa başlayır.

Hər il sentyabrın 18-də insanlar Üzeyir bəyin məzarını ziyarət edir, ruhuna dualar oxuyurlar. Azərbaycanın hər yerində Milli Musiqi Günü münasibətilə konsertlər təşkil olunur, müxtəlif müsabiqələr keçirilir. Bir sözlə, Milli Musiqi Gündə xalqımız dahi bəstəkar oğlunun xatirəsini yad etməklə yanaşı, musiqimizin inkişafı və təbliği üçün böyük işlər görür.

Söz ehtiyatı

- 1** Nömrələnmiş boşluqların yerinə hansı sözlər uyğun gəlir?
görkəmli dahi təntənəli böyük
- 2** Əksmənalı sözlər hansılardır?
A) bəstəkar, dirijor B) vəfat, doğum C) böyük, dahi
- 3** Hansı söz tərsinə oxunanda da eyni söz alınır?
A) təntənə B) ənənə C) ərəfə

Düşün və cavab ver

- 4** Sentyabr ayında daha hansı əlamətdar gün qeyd olunur?



FELİN QURULUŞCA NÖVLƏRİ

Sadə fellər bir söz kökündən ibarət olur: *danış, qać, get*.

Düzəltmə fellər müxtəlif nitq hissələrinə sözdüzəldici şəkilçilər artırmaqla düzəlir:

Pay (isim) + *-la* = *payla(maq)*

Lovğa (sifət) + *-lan* = *lovğalan(maq)*

Çox (say) + *-al* = *çoxal(maq)*

Əz (fel) + *-il* = *əzil(mək)*

Mürəkkəb fellər yaxınmənənlı və ya əksmənənlı fellərin bir-ləşməsindən yaranır və defislə yazılar: *sılıb-süpürmək, atıbtutmaq*.

1 *Üyğunluğu müəyyən et.*

- | | |
|----------|----------------|
| 1) yaxşı | A) <i>-ar</i> |
| 2) yaş | B) <i>-la</i> |
| 3) az | C) <i>-lan</i> |
| 4) qabaq | Ç) <i>-laş</i> |
| 5) lovğa | D) <i>-al</i> |

2 *Cümlelerin birində düzəltmə felin kökü sifətdir.*

- A) Uca dağın zirvəsində bir tonqal alovlanır.
- B) Anası gələnə kimi Nərgiz masanın üstünü təmizlədi.
- C) Bu zəng kimin üçün çalınır?

3 *Hansı fellər birləşib mürəkkəb fel yaradı bilər?*

- A) bisirmək, yemək
- B) getmək, gəlmək
- C) getmək, çatmaq

Yadda saxla

Felin məsdər, zaman, şəxs və inkar şəkilçiləri sözdəyişdirici şəkilçilərdir. Ona görə də bu şəkilçiləri fellərə artırdıqda sözün quruluşuna görə növü dəyişmir, sadə fel hesab olunur.

Bir çox fellər müxtəlif sözlərə *etmək, olmaq* sözlərini əlavə etməklə yaranır: *kömək etmək, daxıl olmaq*. Bu cür fellər iki sözdən ibarət olsa da, bir nitq hissəsi sayılır.

10 MART - MİLLİ TEATR GÜNÜ

Teatrda tamaşa qoyulmaq üçün yazılan əsərlər dram əsərləri adlanır. Azərbaycanda belə əsərləri ilk dəfə XIX əsrдə dahi Mirzə Fətəli Axundov yazmışdır. Büyük dramaturq beş ildə altı komediya yazdı. Lakin o dövrdə Azərbaycanda teatr yox idi. [Axundovun əsərləri 20 il kağız üzərində qaldı.](#)

130 il əvvəl Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə baş verdi. Bakıda ilk tamaşa səhnəyə qoyuldu. Bu, Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» əsəri idi. Əsərin tamaşa qoyulmasında Axundovun yaxın dostu və həmfikri Həsən bəy Zərdabının böyük rolü olmuşdu. Tamaşa martın 10-da oynanıldı. Beləcə, yalnız Azərbaycanda deyil, bütün Şərqdə ilk *peşəkar* teatrın əsası qoyuldu. Aradan illər, onilliklər keçdi, həmin gün Azərbaycan tarixinə Milli Teatr Günü kimi düşdü.

Azərbaycanda ilk teatr binasını isə xeyli sonra məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tikdirmişdi.

Bu gün Azərbaycanda milli teatrın inkişafı üçün hər cür şərait vardır. Hazırda təkcə Bakıda yox, digər şəhər və rayonlarımızda da teatrlar fəaliyyət göstərir. Bu teatrların səhnəsində Azərbaycan və dünya dramaturqlarının ən yaxşı əsərləri oynanılır və rəğbətlə qarşılanır.



Sözlük

Peşəkar — öz işini, sənətini çox yaxşı bilən, müvafiq peşənin ən yüksək tələblərinə cavab verən

Şüurlu oxu

1 *Mətndə göy rəngdə verilmiş cümləni necə izah etmək olar?*

- A) 20 il ərzində Axundovun əsərlərini oxuyan olmadı.
- B) 20 il ərzində Axundovun əsərləri tamaşa qoyulmadı.
- C) 20 il ərzində Axundovun əsərləri çap olunmadı.

2 *Uyğunluğu müəyyən et.*

M.F.Axundov

ilk teatr tamaşasını hazırlamışdır.

H.Zərdabi

ilk teatr binasını tikdirmişdir.

H.Z.Tağıyev

ilk dram əsərini yazmışdır.

ZƏRF – HƏRƏKƏTİ İZAH EDƏN SÖZ

Hər bir varlığın adı, əlaməti, keyfiyyəti, sayı var. Onlar nitqədə isim, sıfət və sayla ifadə olunur. Deməli, isim, sıfət say varlığı aid olan nitq hissələridir.

Hərəkəti isə zərf adlanan nitq hissəsi izah edir.

Hərəkəti müxtəlif cəhətdən izah edən sözlərə zərf deyilir.

- qəhrəmancasına (necə?) döyüşmək;
- yuxarıda (harada?) oturmaq;
- axşam (nə vaxt?) dincəlmək;
- çox (nə qədər?) oxumaq.

1 Uyğunluğu müəyyən et.

- | | |
|--------------|---------------|
| 1) üzüyuxarı | A) baxmaq |
| 2) mat-mat | B) bağışlamaq |
| 3) gec-tez | C) yaşamaq |
| 4) həmişəlik | Ç) qalxmaq |
| 5) namusla | D) nail olmaq |

2 Hansı söz yalnız hərəkətə aid ola bilər?

- A) az B) həmişə C) ağıllı

3 Hansı cümlədə «yaxşı» sözü zərf kimi işlənib?

- A) Müəllim kimin haqlı olduğunu yaxşı biliirdi.
 B) Yaxşı dost dar gündə tanınar.
 C) Yaxşı iş üz ağardar.

4 Hansı cümlədə *necə?* sualına cavab verən söz hərəkətə aiddir?

- A) Yel əsir, gömgöy zəmilər tərpənir.
 B) O, gözünü açdı və diqqətlə mənə baxdı.
 C) Onun əynində dama-dama köynəkvardı.

5 “Gözəl” sözünü cümlələrdə həm zərf, həm də sıfət kimi işlət.

QORXULU YANVAR GECƏSİ

1990-cı ilin soyuq yanvar gecəsi idi. Artıq bir neçə gün idi ki, rus ordusunun tankları Bakını üzük qaşı kimi mühasirəyə almışdı. Dinc əhali gecə-gündüz küçələrdə dayanır, ümid edirdi ki, əsgərlər silahsız, dinc əhaliyə atəş açmazlar...

Bakının 167 sayılı məktəbinin 7-ci sinfində İlqar adlı bir oğlan oxuyurdu. İlqar maşın şəkilləri, markaları toplayırdı: «Volqa», «Mersedes», «Jiquli»...

Qonşuluqda yaşayan Tahir əminin də maşını var idi. Yanvarın 20-nə keçən gecə çox soyuq idi. Küçələrdə toplaşanlar tonqal qalayıb qızınırıldılar. Tahir əmi də öz maşının Salyan kazarmasının qarşısına toplaşanlar üçün odun aparırdı. Həyətin uşaqları ona odun yiğmaqdə kömək edirdilər. İlqar da bir qucaq odun götürüb maşına əyləşdi.

– Əmi, mən də sizinlə gedirəm...

Getdi... Anası əlində yun gödəkcə küçəyə çıxdı ki, İlqarı geyindirsən, soyuq olar. İlqar isə artıq getmişdi. Gödəkcə ananın əlində qaldı.

Rus tankları artıq şəhərin küçələrində idi. İlqar maşında gedərkən tanklara maraqla baxırdı. Onun topladığı maşın şəkilləri arasında tank yox idi. Tank görməyən bir uşaq üçün bu nəhəng maşın nağıldan gəlmış bir *bədheybət* idi. İlqar bilmirdi ki, bu, çox qorxulu və dəhşətli nağıldır.

Birdən bu qorxulu nağıldan güllə səsləri gəldi. Bu nəhəng bədheybət Tahir əminin maşınına tərəf gəldi. Hərə bir tərəfə qaçıdı. İlqar isə qaçmağa macal tapmadı. Maşın əzildi. İlqar da böyrü üstə yıxıldı...

İlqarın atası və anası səs-küyə küçəyə çıxdılar. Əsgərlər onların qabağını kəsdilər. Rəşid dayı hırsıla:

– Uşağıımı vurmusunuz, onu axtarıram, – deyə qışkırdı.



- Biz uşaqları vurmuruq.
 - Necə vurmursunuz? Vurmusunuz axı.
- Əsgərlər qəzəblənib qışqırıldılar:
- Əllər yuxarı! Qayıdın dala... yoxsa...
 - Ata-ana kor-peşman evə qayitdilar.

Amma İlqarsız evdə otura bilərdilər? Səhərə kimi dörd divar arasında vurnuxdular. Ancaq darvazalarından o yana gedə bilmədilər. Səhərin gözü açılan kimi kəsə yolla gedib özlərini xəstəxanaya yetirdilər. Orada böyük çaxnaşma var idi. Rəşid dayı həmin gecə şəhid olanlar arasında İlqarını tapdı. Tapdı və həmişəlik itirdi...

167 sayılı məktəbin 7-ci sinfində bir parta boş qaldı. Bu parta öz şagirdini itirdi.

İlqar 20 Yanvar gecəsi şəhid oldu. Lakin onun və onun kimi bütün şəhidlərin xatirəsi heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. Qoy düşmənlərimiz də bilsin ki, xalqımız üçün qəhrəmanlıq yaşla ölçülmür. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Sözlük

Marka – üzərində şəkil olan kiçik kağız parçası

Kazarma – hərbi hissənin yerləşdiyi bina

Bədheybat – qorxunc, dəhşətli, müdhiş

Şüurlu oxu

- 1 Əsərdə hadisələr harada və nə zaman baş verir?
- 2 Gəy rənglə verilmiş cümlədə hansı söz məcazi mənada işlənib?


Söz ehtiyatı

- 3 Əksmənalı sözlərin birləşməsindən əmələ gələn söz hansıdır?
 - A) gecə-gündüz
 - B) səs-küy
 - C) kor-peşman
- 4 Yaxınmənalı sözləri müəyyənləşdir.
 - A) şəkillər – markalar
 - B) qorxulu, dəhşətli
 - C) maşın, tank

AZƏRBAYCANDA İLK QƏZET

Dünyada baş verən hadisələr haqqında məlumat almağın müxtəlif yolları var – internet, radio, televiziya və s. Bütün bunlar informasiya vasitələri adlanır. Bir vaxtlar qəzet yeganə informasiya vasitəsi idi, çünki nə televiziya kəşf edilmişdi, nə də kompyuter texnikası var idi.

Azərbaycanda ilk qəzetiñ əsasını Həsən bəy Zərdabi qoymuşdur. Bu qəzet «Əkinçi» adlanırdı. Qəzetiñ cəmi 56 nömrəsi işq üzü görə də, Azərbaycan xalqının savadlanmasında böyük rol oynamışdır.



Həsən bəy Zərdabi Azərbaycanda ilk ali təhsilli müəllim və təbiətşunas alim olmuşdur. Həsən bəy Zərdabi bütün ömrü boyu Azərbaycan xalqının maariflənməsinə çalışmışdı.

Bir gün Mirzə Fətəli Axundov eşiñ ki, yaxın dostu Həsən bəy Zərdabi qəzet çıxarmaq istəyir. Qələm-kağız götürüb dostuna belə bir məktub yazır: «Həsən bəy, Azərbaycanda elmsizlik, savadsızlıq baş alıb gedir. İnsanlar yazıb-oxumaq bilmir, öyrənməyə də həvəs göstərmirlər. Bir halda ki, camaatımız oxumaq bilmir, sən o qəzeti kimin üçün çıxarırsan?»

Məktubu alıb oxuyan Zərdabi Mirzə Fətəliyə belə bir cavab yazır: «Mirzə, bəs sən Azərbaycanda teatr tikilməyə-tikilməyə, aktyor olmaya-olmaya o komedyaları kimin üçün yazırdın?»

«Əkinçi» qəzetiñ ilk nömrəsi iyulun 22-də çıxdığından həmin gün Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Düşün və cavab ver

- 1** Axundovla Zərdabinin məktublarından bu iki şəxs haqqında hansı nəticəni çıxarmaq olar?
 - A) Onlar xalqın vəziyyətindən xəbərsiz iş görürdülər.
 - B) Onlar milləti sevən fədakar insanlar olmuşlar.
 - C) Onlar ad-san qazanmaq üçün işləyirdilər.

- 2** Nəyə görə ölkəmizdə Milli Mətbuat Günü 22 iyul sayılır?

ƏVƏZLİK – NİTQ HİSSƏLƏRİNİ ƏVƏZ EDƏN SÖZ

Siz artıq beş nitq hissəsi tanıyırsınız: isim, sıfət, say, fel, zərf. Dilimizdə elə sözlər var ki, bu nitq hissələrini əvəz edə bilir. Belə sözlər əvəzlik adlanır.

Aşağıdakı mətnə diqqət yetirin.

Elşən yaxşı şahmatçıdır. Keçən ay **o**, respublika şahmat yarışında qalib gəldi. Heç kəs gözləmirdi ki, Elşən **bu** yarışda **belə** nəticə göstərəcək. İndi **biz** sinif yoldaşımızla fəxr edirik.

Bu mətndə göy rəngdə verilmiş sözlər əvəzlikdir. «**O**» əvəzliyi «**Elşən**» sözünün yerinə, «**bu**» əvəzliyi «**şahmat**» sözünün yerinə, «**belə**» əvəzliyi «**yüksək**» sözünün yerinə, «**biz**» əvəzliyi «**sinfimizin uşaqları**» söz birləşməsinin yerinə işlənib.

Nitq hissələrinin yerinə işlənə bilən sözlərə əvəzlik deyilir.

- 1 Hansı cümlədə altından xətt çəkilmiş əvəzlik ismin yerinə işlənmişdir və *kim?* sualına cavab verir?
 - A) Həkim **bu** dərmanı gündə üç dəfə içməyi tapşırıdı.
 - B) **Q**, eyvanda oturub Günəşin doğmasını seyr edirdi.
 - C) **Q** mağaza yaxınlarda tikilib.

- 2 Hansı cümlədə altından xətt çəkilmiş söz sıra sayının yerinə işlənmişdir?
 - A) **Həmin** il rayonumuzda qaçqın şəhərciyi salındı.
 - B) **Bizim** uşaqlar üçüncü sırada oturacaqlar.
 - C) Bir sıra məsələlərdə **o**, bizimlə razılaşdı.

- 3 Hansı cümlədə altından xətt çəkilmiş söz sıfətin yerinə işlənmişdir?
 - A) Mən ömrümədə **belə** adam görməmişdim.
 - B) **Bu**, şəhərimizdə ən hündür binalardandır.
 - C) İki görəndə də bax **belə** görərlər.

ÇƏRPOLOONG

Şuşanın işgalı günü idi. Qaçqın qəsəbəsində matəm ab-havası var idi. Qadınlar qara paltar geyinmişdilər. Pəncərələrdən qara yaylıq asılmışdı. **1** Məktəbdə dərslərin çoxu “Qarabağ”, “Şəhidlər” mövzusuna həsr olunmuşdu.

Fəridə müəllimə də bu mövzuda danışdıqdan sonra nitqini belə **yenidən**....:

– Şəhidlər ölmür. Onların ruhu daim vətən övladlarının başı üstündədir.

Bu sözləri eşidən Aslan fikirləşdi: “**Bəs babam gəlib bizi niyə tapmir?**” Telli düşündü: “Mən şəhid babamı ancaq yuxumda görürəm”.

Dərsdən sonra uşaqlar Telligilə yiğisidilar. Şəhid nənə-babalarını xatırladılar. **2** Paşa dedi:

– Görəsən, onlar bizi görürlər?

Çiçək öz fikrini söylədi:

– Yox, onların ruhu çox yüksəkdədir. Oradan biz bapbalaca görünürük.

Bu sözü eşidən Aslanın ağlına bir fikir gəldi. O, böyük bir kağız parçası götürdü, qarğı kəsdi və nəhəng bir çərpələng düzəltdi. Uşaqlar çərpələngin üstünə öz adlarını yazdılar: “Aslan”, “Paşa”, “Telli” ...


Tellinin anası isə ad yazmadı, bir dovşan şəkli çəkdi.

– Ana, neyləyirsən? O nədir çəkirsən?

– Mən Xocalıda oxuyanda bütün dəftərlərimin üstündə bu dovşanı çəkmişdim. Mənim atam – sənin baban həmin şəkli görən kimi tanıyacaq. Biləcək ki, buralardayıq.

Aslan **havaya buraxdı**. Göydə qanad çalan çərpələng nəhəng qağayıya oxşayırıldı. Çərpələngin altında qırmızı hərflərlə yazılın “**BİZ BURADAYIQ**” sözləri aydınca oxunurdu. **3** Uşaqların adları və balaca dovşan şəkli kiçik muncuqları xatırladırdı.

Şəhid ruhları bu adları hökmən oxuyaq və övladlarını tapacaqdı. Buna uşaqların hamısı inanırdı.



Sözlük

İşgal – torpaqların zorla başqa dövlət tərəfindən tutulması, zəbt edilməsi

Şəhid və **şahid** sözlərinin mənaları arasındakı fərqi izah et.

Şüurlu oxu

- 1 Əsərdə hadisələr harada baş verir?
- 2 Əsərdə belə bir obraz yoxdur:
A) Çiçək B) Zərifə C) Telli Ç) Aslan
- 3 Mavi rəngli boşluğun yerinə hansı söz uyğun gəlir?
A) şəkli B) dovşanı C) çərpələngi
- 4 Əsər hansı janrıda yazılmışdır?
A) nağıl B) təmsil C) hekayə
- 5 “*Onların fotosəkillərinə baxdilar*” cümləsi hansı göy qutunun yerinə uyğun gəlir?
A) 1-ci B) 2-ci C) 3-cü

Düşün və cavab ver

- 6 Əsərdə təsvir edilən hadisələr ilin hansı günü baş verir?
- 7 Nəyə görə Tellinin anası çərpələngdə dovşan şəkli çəkdi?
A) Çünkü bu şəkil atasına tanış idi.
B) Çünkü başqa şəkil çəkə bilmirdi.
C) Çünkü o yaza bilmirdi.

Dill qaydaları

- 8 Göt rənglə verilmiş cümlədə hansı sözlər sual bildirir?
A) bəs, niyə B) babam, bizi C) gəlib, tapmır
- 9 Qırmızı rəngdə verilmiş “yekun” sözünə hansı şəkilçilər artırılmalıdır?
A) -la, -miş, -di B) -laş, -dır, -di C) -lan, -dır, -acaq

ŞƏXS, İŞARƏ, SUAL ƏVƏZLİKLƏRİ

Şəxs əvəzlikləri ismin əvəzinə işlənir və **kim? nə?** suallarına cavab verir. Dilimizdə altı şəxs əvəzliyi var:

Şəxslər	tək	cəm	sual
I şəxs (danışan)	mən	biz	kim?
II şəxs (dinləyən)	sən	siz	kim?
III şəxs (haqqında danışılan)	o	onlar	kim? nə?

Kimi və ya nəyi isə işaret etmək üçün işlənən sözlərə **işarə əvəzliyi** deyilir: **o, bu, elə, belə, həmin.**

Yadda saxla: «O» əvəzliyi **kim? nə?** suallarına cavab verəndə şəxs əvəzliyi, **hansi?** sualına cavab verəndə işaret əvəzliyidir:

O (kim?), Aydanın qardaşıdır.

O (hansi?) kitabı mənə ver.

Sual cümlələrində, adətən, sual bildirən sözlər işlənir: **Kim suala cavab verər? Bu dərsdə nə öyrəndin? Hara gedirsən?**

Sual bildirən sözlər **sual əvəzliyi** adlanır.

- 1 Hansı cümlədə nöqtələrin yerinə III şəxsin cəmini bildirən şəxs əvəzliyi işlənə bilər?
 - A) ... səs gələn tərəfə qaçdıq.
 - B) ... qalibləri təbrik etdi.
 - C) ... «Cəngi» musiqisinin sədaları altında rəqs edirdilər.

- 2 Verilmiş cümlələrdə altından xətt çəkilmiş sözlərin yerinə müvafiq sual əvəzliyi işlətməklə sual cümlələri yarat.
 1. Xalqımız aşıq sənətini indi də yaşadır.
 2. Saz düzəldən ustaya sazbənd deyirlər.
 3. Yay aylarında günorta çox isti və uzun olur.
 4. Kirpi yeganə heyvandır ki, ilandan qorxmur.
 5. Bizi maraqlı səyahət gözləyir.
 6. Səhra heyvanları qumun altında gizlənmişdi.
 7. Rəfiqəm altıncı mərtəbədə yaşayır.
 8. Aqil qələmi götürüb atasına məktub yazmağa başladı.

GÜLÜŞ GÜNÜ

1 aprel bütün dünyada Gülüş Günü kimi qeyd olunur. Bu ənənə 500 il əvvəl Fransada yaranıb. Qvaxt fransızlar yeni ili məhz həmin gün qarşılıyırırdılar. Amma Fransa kralı qərar verdi ki, yeni il yanvarın 1-də qeyd olunsun. Xalq kralın qərarından narazı qaldı. Buna etiraz etmək üçün müxtəlif tədbirlər keçirirdilər. Camaat kralın adamlarını lağa qoy....

Onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırdılar. Amma kral qərarını dəyişmədi.

Aradan illər keçdi. Xalq yavaş-yavaş yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşdi. Bununla belə, 1 apreli də unutmadılar. Həmin günü zarafları yada salıb 1 apreli Gülüş Günü kimi qeyd etməyi qərara aldılar.

Tezliklə bu ənənə bütün dünyaya yayıldı. Axırda gəlib bizim ölkəmizə də çatdı. Bizdə də həmin gün insanlar bir-birini aldadır, özü də bundan heç kim incimir. Düzdür, hamı çalışır ki, 1 apreldə aldanmasın. Amma bu, çox az adama qismət olur.



Araşdırma

- 1 Nöqtələrin yerinə hansı söz olmalıdır?

Fransa fransız

İngiltərə ingilis

İran ...

Dil qaydaları

- 2 Göt rəngdə verilmiş sözə hansı şəkilçilər əlavə edilməlidir?
- A) -mus, -du, -lar B) -ur, -du C) -du, -lar
- 3 Altından xətt çəkilmiş əvəzliklər hansı söz və ifadələrin yerinə işlənib?

1 Altından xətt çəkilmiş fellərin hansı zamana və şəxsə aid olduğunu müəyyən et.

1. Tarlada qızığın iş gedir. 2. Sabah şahmat dərnəyinə yazılacağam. 3. Bu il sən də məktəbə gedəcəksən. 4. Şagirdlər dörd qrupa bölündülər. 5. İnanırıq ki, bu dəfə qələbə bizim olacaq. 6. Sabahdan bilik yarışına hazırlaşacaqsınız.

2 “Qorxmur” feli haqqında deyilənlərdən biri səhvdir:

A) III şəxsin təkinə aiddir.

B) Təsdiq formasındadır.

C) İndiki zamana aiddir.

3 Hansı say hərəkətə aid ola bilməz?

A) az

B) yeddi

C) xeyli

4 II şəxs dedikdə kim nəzərdə tutulur?

A) danışan

B) dinləyən

C) haqqında danışılan

5 Cümlələrdəki hər bir sözün yerinə sual əvəzliyi işlətməklə sual cümlələri qur. Hər dəfə sual əvəzliyinin hansı nitq hissəsini əvəz etdiyini müəyyənləşdir.

Nümunə:

Dünən qardaşım İstanbuldan qayıtdı.

Qardaşım İstanbuldan nə vaxt qayıtdı?

Dünən İstanbuldan kim qayıtdı?

Dünən qardaşım haradan qayıtdı?

Dünən qardaşım nə etdi?

1. Qətibə dərsini yaxşı oxuyur.

2. Yarışda səkkiz şagird iştirak edirdi.

3. Qardaşım mağazadan iki maraqlı kitab aldı.

4. Uşaqlar qocaman yazılıçını maraqla dinləyirdilər.

HİKMƏT XƏZİNƏSİ



KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ

Şam şəhərində qoca bir kişi yaşayırıdı. Palçıqdan kərpic kəsib satmaqla dolanırdı. Öz işinin mahir ustası idi. Onun kəsdiyi kərpiclər çox möhkəm olurdu. Bir sözlə, qoca olsa da, çörəyini minnətsiz qazanırdı. Geyməyə bir şey tapmayanda yaşıl otlardan özünə köynək toxuyurdu.

Qızmar bir yay gündündə kərpickəsən qoca tərini silə-silə palçıq qarışdırırıdı. Bu zaman yoldan keçən cavan bir oğlan qocanın necə əziyyət çəkdiyini görüb dedi:

– Ey qoca, sən niyə belə ağır zəhmətə qatlaşırsan? Yaşılı adamsan, özünə yazığın gəlsin. Bu qədər əziyyətin qabağında qazandığın bir qarın çörəkdir. O çörəyi kimdən istəsən, səndən əsirgəməz.


Qoca bir anlığa əl saxlayıb diq-qətlə cavani süzdü. Bir qədər acıqlı səslə dedi:

– Deyirsən, özümə yazığım gəlsin?! Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açıım! Bu əziyyəti ona görə çəkirəm ki, alnıacıq, üzüağ yaşayım. Qolunda az-çox gücü olan adamın başqasına əl açması şərəfsizlikdir. Şərəfsizlik isə ölümden betərdir.

Qocanın sözləri cavana təsir etdi. O, dediklərindən peşman oldu.

Şərəflə yaşayan bu qoca onun gözündə ucaldı. Hörmətli bir insana çevrildi. O, qoca kərpickəsənə ədəblə baş əydi və yoluna davam etdi.

Nizami GƏNCƏVİ ("Sirlər xəzinəsi" poemasından)



Dil qaydaları

- 1 Hansı mürəkkəb söz isimlə felin birləşməsindən əmələ gəlib?
A) kərpickəsən B) alnıacıq C) üzüağ

- 2 Goy rəngdə verilmiş "o" əvəzliklərindən hansı *kim?* sualına cavab verir?

SÖZ BİRLƏŞMƏSİ

Sözlə müqayisədə *söz birləşməsi* daha dəqiq məna ifadə edir:

Söz	Söz birləşməsi
ağac	palıd ağacı
getmək	məktəbə getmək

Söz birləşməsinin tərkibindəki sözlər həmişə **ayrı** yazılır:

Mürəkkəb söz	Söz birləşməsi
dəvəquşu	ev quşu
istiot	isti çay

Cümlədən fərqli olaraq, söz birləşməsi **bitmiş fikir** ifadə etmir:

Cümlə	Söz birləşməsi
Ağac əkirəm.	ağac əkmək
Atamın kitabıdır.	atamın kitabı

- 1 Verilmiş sözləri şəkilçilər vasitəsilə birləşdir və alınmış söz birləşmələrini cümlədə işlət.
1) kitab səhifə, 2) ana layla, 3) məktəb həyət
4) Bakı küçə, 5) vətən torpaq, 6) divar qəzet
- 2 Hansı sözlər birləşib söz birləşməsi yarada bilər?
A) su, it B) dəvə, tikan C) kirpi, tikan
- 3 Hansı sözlər birləşib həm mürəkkəb söz, həm də söz birləşməsi yarada bilər?
A) adət, ənənə
B) it, burun
C) şəhər, küçə

Yadda saxla

Söz birləşməsində sözlərdən biri o birini mənaca tamamlayır. **Qızlar və oğlanlar, oxumaq və yazmaq** kimi ifadələr söz birləşməsi sayılmır.

GÜC BİRLİKDƏDİR

Gözəl bir çəmənlikdə bir dəstə göyərçin uçuşurdu. Onların Alabaxta adlı bir başçısı vardı. Alabaxta çox müdrik, dünyagörmüş göyərçin idi. Başqa göyərçinlər həmişə onun məsləhətlərinə qulaq asar, hər əmri-nə tabe olardılar.

Günlərin bir günü çəmənliyə bir ovçu gəldi. Yerə çoxlu dən səpdi, torunu qurd u və pusquda durdu.

Göyərçinlər uçarkən yerdə çoxlu dən gördülər. Tələdən xəbərsiz olan quşlar həmin yerə endilər. Yenicə dənləməyə başlamışdılar ki, ovçu torunu çəkdi. Göyərçinlərin hamısını tutdu. Quşlar torda çırpınmağa başladılar. Onlar öz canlarını qurtarmaq üçün çalışır, toru dimdikləyir, bir-birinin əl-ayağına dolaşırdılar.

İşi belə görən Alabaxta dedi:

– Sakit olun və məni dinləyin.
Təklikdə heç birimiz tordan xilas ola bilməyəcəyik. Yaxsısı budur, gücümüzü bir yerə qoyaq, toru yerdən qoparıb özümüzlə aparaq. Nicat yolu-muz ancaq bundadır.

Göyərçinlər Alabaxtanın dediyi kimi etdilər. Hamısı birdən güc verdi, toru yerindən qal-dırıb onunla birlikdə göyə qalxdı. Ovçu bu mənzərəyə çəşib qaldı. Fikirləşdi ki, quşlar uzaq gedə bilməzlər. Nə vaxtsa yorulub yerə qonacaqlar. Bu ümidi lə göyərçinləri izləməyə başladı.

Alabaxta gördü ki, ovçu qaraba-qara onları izləyir. Yoldaşlarına dedi:

- Bu insafsız bizdən əl çəkənə oxşamır. Gərək daha da sürətlə uçaq, onun gözündən itək.
- Axı biz yorulmuşuq, qanadla-rımızı güclə tərpədirik, – deyə gö-yərçinlər ağız-ağıza verib səsləndilər.



– Özünüz seçin, hansı daha yaxşıdır: ovçuya yem olmaq, yoxsa iradəmizi toplayıb azadlığa çıxmaq?

– Əlbəttə, azadlıq yaxşıdır!

– Onda iradəli olun, gücünüzü toplayın, daha sürətlə üçün!

Azadlığa qovuşmaq eşqi göyərçinlərə güc verdi. Onlar tez bir zamanda gözdən itdilər. Ovçu da təngnəfəs olub kor-peşman geri qayıtdı.

Alabaxta dedi:

– Mənim bu yaxınlıqda dostum var, adı Kəsəyəndir. Biz onun yuvasının yanında yerə enərik. Kəsəyən toru dişləri ilə kəsər, azadlığa çıxarıq.

Göyərçinlər belə də etdilər. Kəsəyənin yuvasının ağzında yerə qondular. Alabaxta dostunu səslədi. Kəsəyən yerin altındakı yuvasından başını çıxarıb Alabaxtanı gördü. Yaxına gəldi. Dostundan nə baş verdiyini soruşdu.

– Sən hələ bu toru kəs doğra, sonra danışaram, – Alabaxta dedi.

Kəsəyən bir anın içində toru dişləri ilə doğrayıb tökdü. Alabaxta və bütün göyərçinlər azadlığa çıxdı. Alabaxta əhvalatı necə olmuşdusa, eləcə dostuna nəql etdi. Kəsəyən Alabaxtanın ağısına, göyərçinlərin iradəsinə heyran qaldı. Üzünü göyərçinlərə tutub dedi:

– Doğrudan da, atalar düz deyib: ...

Söz ehtiyatı

1 Aşağıdakı cümlələrin hansında «ağız» sözü həqiqi mənada işlənmişdir?

A) Göyərçinlər ağız-ağıza verib səsləndilər.

B) Ana qazanın ağızını açıb uşaqlara xörək çəkdi.

C) Uşaq ağızını açıb ağrıyan dişini həkimə göstərdi.

2 «Qarabaqara izləmək» ifadəsini necə başa düşürsən?

3 «Əl-ayağına dolaşırdılar» ifadəsini necə başa düşürsən?

Düşün və cavab ver

4 Mətnin sonuncu cümləsini tamamlı.

A) El bir olsa, dağ oynadar yerindən.

B) Qərib quşun yuvası olmaz.

C) Yaman günün ömrü az olar.

ƏKİNÇİ VƏ OĞLU

Bir əkinçi oğlu ilə şəhərə gedirdi. Yolda bir at nalı gördülər. Əkinçi oğluna dedi:

– O nalı götür, lazım olar.

Oğlu qulaq asmayıb dedi:

– Nəyimizə gərəkdir?

Onun üçün heç yerə əyilməyə dəyməz.

Atası bir söz demədi.

Özü əyilib nalı götürdü və

şəhərdə onu 6 qəpiyə satıb iki kiloqram albalı aldı.

Şəhərdən kəndə qayıdanda atası gördü ki, oğlu onun əlindəki albalıya baxır. Albalının birini gizlicə yerə saldı. Oğlu tez əyilib onu götürdü. Bir az yol getmişdilər ki, yenə atası albalının birini saldı. Oğlu əyilib onu da götürdü. Beləliklə, uşaq neçə dəfə əyilib-qalxdı. Axırda atası dedi:

– Ey oğul, sən bir dəfə əyilib nalı götürsəydin, indi bu qədər əziyyətə düşməzdin.

Aleksey CERNYAYEVSKI

Şüurlu oxu

1 Mavi rəngli boşluğun yerinə hansı söz uyğun gəlir?

- A) dəmirçiyə B) qəssaba C) dülgərə

2 Atanın aldığı albalının kiloqramı neçəyə idi?

- A) 6 qəpiyə B) 3 qəpiyə C) 12 qəpiyə

Düşün və cavab ver

3 Hansı atalar sözü hekayənin ideyasına uyğundur?

- A) Dəmiri isti-isti döyərlər.
B) Zər qədrini zərgər bilər.
C) Saxla samanı, gələr zamanı.

4 Nal nədir? Nalı hansı heyvanın ayağına vururlar? Nəyə görə məhz bu heyvanın ayağına nal vururlar?




SÖZ BİRLƏŞMƏSİNİN NÖVLƏRİ

Söz birləşməsi iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Birləşmənin əsas mənasını sonuncu söz ifadə edir: **Aydanın kiçik bacısı**.

Bu birləşmədə **əsas söz** «bacısı»dır. Qalan sözlər bu mənəni dəqiqləşdirməyə xidmət edir: **Aydanın** (kimin?), **kiçik** (hansı?). Onlar söz birləşməsinin **asılı tərəfidir**.

Söz birləşməsinin növü əsas tərəfin, yəni sonuncu sözün isim və ya fel olmasından asılıdır:



- 1 Verilmiş sözləri birləşmələrdə əvvəlcə əsas, sonra asılı tərəf kimi işlət.
kitab, ağac, quş, zəng, otaq, nağıl, hadisə, çiçək, gecə, dağ, qapı, müəllim
- 2 Hansı söz birləşməsi «isim + fel» sxeminə uyğundur?
 A) yavaşca yaxınlaşmaq
 B) ocağı söndürmək
 C) qədim şəhər
- 3 Hansı söz birləşməsi «əvəzlik + isim» sxeminə uyğundur?
 A) sizinlə tanış olmaq
 B) həmin əsər
 C) onunla getmək
- 4 Hansı birləşmədə “yandırmaq” sözü məcazi mənada işlənmişdir?
 A) tonqal yandırmaq
 B) kibriti yandırmaq
 C) can yandırmaq

SƏBƏB-NƏTİCƏ ƏLAQƏSİ

Mətnlərdə təsvir edilən hadisələrin bir-biri ilə əlaqəsi olur. Bir hadisə başqa bir hadisənin baş verməsinə səbəb olur. Məsələn:

Səbəb: Bu ay Ramil dərslərinə çox ciddi hazırlaşdı.

Nəticə: Qiymətləndirmə zamanı o, hamidan yüksək nəticə göstərdi.

Səbəb olan hadisəyə **Nə üçün? Niyə?** sualları qoyulur.

Nəticəni bildirən hadisəyə **Nə baş verdi?** sualı qoyulur.

Müəyyən bir hadisə əvvəlki hadisənin nəticəsi, sonrakı hadisənin səbəbi ola bilər.

1. Bazar günü Elxan gecə yarısına qədər televizora baxdı.

2. Ertəsi gün o, dərsə gecikdi.

3. Müəllim Elxanı danladı.

Burada 2-ci hadisə əvvəlkinin nəticəsi, sonrakının səbəbidir.

- 1** Səbəb və nəticə bildirən cümlələri müəyyən et. 2-ci sütundan nöqtələrin yerinə müvafiq olaraq “çünki” və ya “ona görə də” sözlərini əlavə et.

- 1 Reyhan xala çətirini götürməmişdi,
- 2 Atamın eynəyi işdə qalmışdı,
- 3 Meşədə çoxlu göbələk var idi,
- 4 Hava çox isti idi,
- 5 Mən qartopu oynamadım,


- | | |
|---|--|
| A | ...biz çimərliyə getməyi qərara aldıq. |
| B | ...yağışda islandı. |
| C | ...əlcəyim evdə qalmışdı. |
| Ç | ...qəzet oxuya bilmədi. |
| D | ...çoxlu yağış yağmışdı. |

- 2** Nöqtələrin yerinə müvafiq olaraq «səbəb» və ya «nəticə» sözünü əlavə etməklə cümlələri oxu.

1. İki cümlə arasında «çünki» sözü işləndikdə birinci cümlə ... , ikinci cümlə ... bildirir.

2. İki cümlə arasında «ona görə də», «odur ki» ifadələri işləndikdə birinci cümlə ... , ikinci cümlə ... bildirir.

3 Şəkillərə bax və cümlələri tamamlı.



1. Natiq güclə yeriyirdi, çünki ...
2. Rasim çox qüvvətlidir, çünki ...
3. Samirə çəhrayı rəngi çox sevir, ona görə də ...

SAĞLAMLIĞIN SƏBƏBİ

Bir hökmdar Məhəmməd peyğəmbərin yanına bilikli bir həkim gəndərir. Həkim bir neçə il bu ərəb ölkəsində qalır. Lakin bu müddət ərzində heç kim ona müalicə üçün müraciət etmir. Nəhayət, o, Məhəmməd peyğəmbərin yanına gəlib şikayətlənir:

— Məni burası göndəriblər ki, sizin adamları müalicə edim. Ancaq indiyədək heç kim mənə müraciət etməyib ki, öhdəmə düşən vəzifəmi yerinə yetirmə.

Peyğəmbər deyir:

— Bu camaatın bir adəti var: acmamış yeməz, doymamış yeməkdən əl çəkər.

Həkim bu sözlərdən sonra adamların sağlamlığının səbəbini başa düşür. Peyğəmbərə təzim edib öz vətəninə qayıdır.

Sədi ŞIRAZI

Verilmiş dörd cümlədən səbəb-nəticə əlaqəsi ilə bağlı olan iki cütü müəyyən et.

- Həkim Məhəmməd peyğəmbərə şikayətləndi.
- Bu ölkədə adamlar lazımlı olandan artıq yemirdilər.
- Həkimə heç kim müraciət etmirdi.
- Burada yaşayanlar sağlam idi.

TAMAHKAR AĞA İLƏ ÇOBAN

Keçmiş zamanlarda varlı bir kişi yaşaydı. Bu kişinin büyük qoyun sürüsü, bir də təmiz ürəkli bir çobanı vardı. Bu çoban hər gün qoyunları sağib südünü ağasına aparırdı. Ağası isə həmin südə su qatıb bazarda satdırırdı.

Çoban çalışırdı ki, ağasını bu işdən çəkindirsən. Deyirdi ki, camaatı aldatmaq olmaz, günahdır. Amma xeyri yox idi. Acgözlük ağanın gözünü tutmuşdu.

Bir gün qoyunlar dərədə otlayırdı. Çoban isə təpənin başında *yapıncısını* yerə sərib oturmuşdu. Hava qəfildən tutuldu, qara buludlar göyün üzünü aldı. Bir yağış başladı ki, gəl görəsən. Dərədə sellər-sular oynadı, bütün qoyunlar da suda boğulub öldü.

Çoban qoyun sahibinin yanına getdi. Kişi çobanın əliboş gəldiyini görüb təəccübləndi, soruşdu:

– Bəs süd hanı?

Çoban dedi:

– Ay ağa, sənə nə qədər dedim ki, südə su qatma, camaatı aldatma, axırı yaxşı olmaz, amma sən mənim sözümə qulaq asmadın. İndi camaata süd əvəzinə satdığını o sular bir yerə cəm olub hücuma keçdi və sənin bütün qoyunlarını apardı.

Sürünün sahibi nə qədər dizinə-başına döydüsə də, artıq gec idi. Atalar demişkən...

Sözlük

Yapıncı – keçi yunundan hazırlanmış qolsuz, uzun geyim

Şüurlu oxu

1 Mətnin sonuncu cümləsini hansı atalar sözü ilə bitirərdin?

2 Səncə, ağanın südə su qatmasının səbəbi nə idi?

- A) Südün yağılığını bir qədər azaltmaq
- B) Südün çekisini artırıb daha çox pul qazanmaq
- C) Süddən ayran düzəltmək



CÜMLƏ VƏ ONUN NÖVLƏRİ

Sözdən və söz birləşməsindən fərqli olaraq, **cümlə bitmiş fikri ifadə edir**. Bu fikir xəbər, sual, əmr şəklində ifadə oluna bilər.

Xəbər, məlumat vermək məqsədi ilə söylənilən cümlələr **nəqli cümlə** adlanır. Məsələn:

3-cü sinfin uşaqları yazılıclarla görüşə hazırlaşırlar.

Məlumat almaq məqsədi ilə söylənilən cümlələr **sual cümləsi** adlanır. Məsələn:

3-cü sinfin uşaqları nəyə hazırlaşırlar?

Əmr, xahiş, tapşırıq ifadə edən cümlələr **əmr cümləsi** adlanır. Məsələn:

– Uşaqlar, yazılıclarla görüşə ciddi hazırlanın!

1 Aşağıdakı cümlələri həm nəqli, həm də sual cümləsi kimi tələffüz et.

1. Bakı Abşeron yarımadasında yerləşir.
2. Böyükən üzümlə bir vaxtda yetişir.
3. Kür və Araz çayları Xəzər dənizinə axır.

2 Şeirin hansı misrasının sonunda sual işarəsi olmalıdır?

Axmaq pişik, ağ pişik
Daha nə deyim sənə
Baxırsan, hey baxırsan
Güzgündəki şəklinə

3 Hansı cümlə əmr cümləsidir?

- A) Sən sabah məktəbə gedəcəksən.
- B) Zəhmət olmasa, o kitabı mənə verin.
- C) Sən Nailə kimi rəqs edə bilməzsən.

4 “Bu hekayəni nə vaxt oxumusan?” cümləsində sual bildirən söz hansıdır?

- A) hekayəni
- B) nə vaxt
- C) oxumusan

ATA SÖZÜNÜN QIYMƏTİ

Varlı bir tacirin üç oğlu vardı. Tacir kiçik oğlunu daha çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: «Görəsən niyə atamız onu bızdən çox istəyir? Onun nəyi bızdən artıqdır?»

Çox çəkmədi ki, tacir böyük oğullarının narazılığından xəbər tutdu. Qərara gəldi ki, hər üç oğlunu sınağa çəksin.

Tacirin alma boyda çox qiymətli bir cavahiri vardı. Cavahirin qiyməti də elə onun böyüklüyündə idi. Bir gün tacir hər üç oğlunu hüzuruna çağırıldı. Əlindəki cavahiri əvvəlcə böyük oğluna verib dedi:

— Oğlum, bu cavahirin qiyməti sənə məlumdur. İndi mən istəyirəm ki, sən onu yerə vurub parça-parça edəsən.

Böyük oğlu cavahiri əlinə aldı. Bir əlindəki cavahirə, bir də atasına baxıb dedi:

— Ata, mənim buna əlim gəlməz. Heyifdir axı.

Tacir: «Mərhəba, oğlum», — deyib cavahiri ortancıl oğluna verdi:

— Al, oğlum, sən hünərini göstər. Bunu yerə vur, qırılsın!

Ortancıl oğulun da cavahiri qırmağa cəsarəti çatmadı.

Axırda tacir cavahiri kiçik oğluna verib qırmasını istədi. Tacirin ağızından söz çıxan kimi kiçik oğlu cavahiri zərbə yerə vurub qırıq-qırıq elədi. O biri qardaşlar kiçik qardaşın bu ağılsız hərəkətinə heyrətləndi. Qardaşları bu vəziyyətdə görüb tacir kiçik oğlundan soruşdu:

— Oğlum, necə oldu ki, sən bu cavahirin qiymətini bilə-bilə onu heç elədin?

Kiçik oğul ehtiramla cavab verdi:

— Ata, o cavahir nə qədər qiymətli olsa da, sənin sözün mənim üçün daha qiymətlidir.

Abdulla ŞAIQ



Söz ehtiyatı

Yaxınmənalı sözləri müəyyən et.

- | | |
|------------|-----------------|
| 1) mərhəba | A) təəccüb |
| 2) ehtiram | B) qiymətli daş |
| 3) heyrət | C) hörmət |
| 4) cavahir | Ç) afərin |

CÜMLƏ ÜZVLƏRİ

Cümləni yaradan sözlər və söz birləşmələri *cümlə üzvləri* adlanır. Onlar cümlə daxilində bir-biri ilə şəkilçilər vasitəsilə bağlanır. Hər bir cümlə üzvü müəyyən suala cavab verir.

Qocaman şair bizə şeirlərini oxudu.

Bu cümlədə beş cümlə üzvü var: 1) **Qocaman** (hansi?), 2) **şair** (kim?), 3) **bizə** (kimə?), 4) **şeirlərini** (nəyi?), 5) **oxudu** (nə etdi?).

Cümlə bir sözdən də ibarət ola bilər: **Gecdir. Yağır.**

1 Vərilmiş sözlərə şəkilçilər əlavə etməklə cümlələr qur.

1. Günəş parlaq şüalar adam gözlər qamaşdır
2. Vüsəl qardaş idman yarış qalib gəl

2 Sözləri uyğunlaşdıraraq cümlələr qur. Hər bir cümlə üzvünün hansi suala cavab verdiyini müəyyən et.

- | | | | |
|----------|-------|------------|------------|
| Çalışqan | külək | göylərə | hazırladı. |
| Şən | oğlan | ağacları | ucaldı. |
| Güclü | mahnı | dərslərini | yıxdı. |

3 Hansı cümlədə nə? sualına cavab verən cümlə üzvü söz birləşməsi ilə ifadə olunub?

- A) Şəhərimiz gündən-günə gözəlləşir.
- B) Qatar stansiyada dayandı.
- C) Şeypurun səsi ətrafa yayıldı.

4 Söz birləşməsi ilə ifadə olunmuş cümlə üzvünü tap.
Yay vaxtı düzənliklərdə çaylar sakit axır.

5 Hansı cümlə üzvü niyə? sualına cavab verir?
Yaşıl otlar istidən saraldı.

6 Hansı sıradə cümlə üzvləri kim? haraya? nə etdi? suallarına cavab verir?

- A) Kapitan gəminin göyərtəsinə qalxdı.
- B) Birdən dənizdə tufan başladı.
- C) Ayı qışda yuxuya gedir.

DƏNİZ QORXUSU

Bir şah öz qulu ilə gəmiyə minmişdi. Bu qul ömründə dəniz səfərində olmamışdı. O, qorxudan əsməyə və ucadan ağlamağa başladı. Gəmidəkilər nə qədər çalışdılarsa, onu sakitləşdirə bilmədilər. Qulun bu halını görən şahın kefi pozuldu.

Gəmidə bir adam var idi. O, vəziyyəti belə gördükdə dedi:

– İcazə versəniz, mən onu sakitləşdirə bilərəm.

Hökmdar dedi:

– Bizə böyük *iltifat* göstərmiş olarsınız.

Bu adam əmr etdi ki, qulu dənizə atsınlar. Qulu dənizə tulladılar. Qul bir neçə dəfə suya batıb-çıxdı. Sonra onu saçlarından tutub gəmiyə təref dartdılar. Qul gəmiyə çıxan kimi dinməz-söyləməz bir küncdə oturdu. Onun bu hərəkəti şaha qəribə gəldi. Bunun səbəbini həmin müdrik adamdan soruşdu:

Kişi cavab verdi:

– Bu qul dənizdə batmaq qorxusunu keçirməmişdi. Ona görə də gəmidəki rəhatlığın qədrini bilmirdi. Çətinliyə düşməyən sakitliyin qədrini bilməz.

Sədi ŞIRAZI



Sözlük

İltifat – xeyirxahlıq, lütfkarlıq, yaxşılıq

Söz ehtiyatı

- 1 “Kefi pozuldu” ifadəsində “pozuldu” sözünü hansı sözlərlə əvəz etsək, əksmənalı ifadə alınar?
- 2 “Qul” sözünə hansı şəkilçilər artırmaqla eyniköklü sözlər yaratmaq olar?

CÜMLƏNİN BAŞ ÜZVLƏRİ – MÜBTƏDA, XƏBƏR

Cümlədə əsas fikir baş üzvlər – mübtəda və xəbər vasitəsilə ifadə olunur.

Sabah Oqtay Moskvadan qayıdır.

Bu cümlədə əsas fikir iki sözlə ifadə olunur: **Oqtay qayıdır.** «**Oqtay**» – mübtədadır. **Mübtəda** cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirir. «**Qayıdır**» – xəbərdir. **Xəbər** cümlədə haqqında danışılan varlığın nə etdiyini, kim və ya nə olduğunu bildirir.

1 Elə cümlələr qur ki, xəbər

- *kimdir?* sualına cavab versin;
- *nədir?* sualına cavab versin;
- *necədir?* sualına cavab versin;
- *nə etdi?* sualına cavab versin.

2 Verilmiş sözləri cümlələrdə mübtəda vəzifəsində işlət.

vətəni müdafiə etmək, qoca, isti, Hacı Əhmədin ailəsi

1. ... çəliyi götürüb həyətə düşdü.
2. ... süfrə başında oturmuşdu.
3. ... turistləri ləp əldən salmışdı.
4. ... müqəddəs borcumuzdur.

3 Verilmiş sözləri cümlələrdə xəbər vəzifəsində işlət.

gözəldir, yaşayır, bildirir, ölkədir

1. Kəsilmiş ağacın gövdəsindəki halqlar həmin ağacın yaşını
2. Hindistan münbit torpaqlı, gözəl təbiətə malik tropik
3. Dağkeçisi dağlarda və qayalıqlarda
4. Şirvanın təbiəti ilin hər fəslində

4 Hansı atalar sözündə mübtəda feli birləşmə ilə ifadə olunub?

- A) Bilməmək eyib deyil, soruşturmaq eyibdir.
- B) Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.
- C) Tutulmayan doğru – xandan, bəydən doğru.


QARABATDAQ VƏ XƏRÇƏNG

Bir qarabatdaq quşu var idi. Yemiancaq balıqlar idı. Bu quş göl qırığında özünə yuva salmışdı. Hər gün göldən istədiyi qədər balıq tutur, yeyir, xoş güzəran keçirirdi.

Aylar dolandı, illər keçdi, qarabatdaq qocaldı. Artıq ova çıxa bilmirdi. Öz-özünə dedi: «Belə getsə, acından oləcəyəm. Gərək bir çarə tapım».

Nəhayət, qarabatdağın ağılına bir fikir gəldi. Gedib gölün qırığında bikef halda oturdu. Bir xərçəng quşun bu halını görüb ona yaxınlaşdı, soruşdu:

– Nə olub sənə, niyə belə qəmlisən?
 – Necə qəmli olmayım? Hər gün bir-iki balıq tutub yeyir, bununla dolanırdım. Amma indicə burdan iki balıqçı keçirdi. Onların söhbətini eşitdim. Biri o birinə dedi: «Bu göldə balıq çoxdur, gəl onları ovlayaqq». O biri də razılışdı. Qərara gəldilər ki, sabahdan gəlib gölə atsınlar. Uzun sözün qisası, xərçəng qardaş, bir azdan balıqçılar bu göldəki bütün balıqları ovlayıb aparacaqlar. Mən də yeməyə bir şey tapmayıb acından oləcəyəm.



Xərçəng dərhal gedib bu əhvalatı balıqlara danışdı. Balıqlar o saat qarabatdağın yanına cumdular. Başlarını sudan çıxarıb hamısı bir ağızdan dilləndi:

– Sən bizim dərdimizi bilirsənsə, deməli, dərmanımızı da bilirsən. Bir tədbir tök ki, nə biz balıqçılara yem olaq, nə də sən acından ölüsən.

– Yalnız bir çıkış yolu var. Mən hər gün sizin beş-altınızı öz dimdiyimdə başqa bir gölə daşıyıbm. O göl buradan o qədər də uzaqda deyil. O gölə hələ heç bir balıqçının ayağı dəyməyib.

Balıqlar quşun dediklərinə çox sevinib onun təklifi ilə razılaşdırılar. Beləcə, hər gün quş bir neçə balığı götürüb aparır, onları yaxınlıqdakı təpənin üstündə rahat-rahat yeyirdi. Hər dəfə də balıqları yeyib qurtarandan sonra öz-özünə deyirdi: «Düşmənin dilinə inanıb ona etibar edənin axırı belə olar».

Bu minvalla bir neçə gün keçdi. Xərcəng qərara aldı ki, artıq o da quşun dediyi gölə köçsün. Quş xərcəngi dalına alıb təpəyə sarı uçmağa başladı. Xərcəng arif idi, uzaqdan təpədəki balıq sür-sümüyünü görəndə işin nə yerdə olduğunu anladı. Cəld quşun boğazından yapışdı və bərk sıxmağa başladı. Quş huşunu itirib yerə düşdü, o saat da canı çıxdı.

Xərcəng gölə qayıdır, hər şeyi qalan balıqlara danışdı. Sağ qalmış balıqlar çox sevindilər. Onları ölümən qurtardığı üçün xərcəngə təşəkkür etdilər. Xərcəng isə əvəzində belə dedi:

– Hiylə və kələyin ömrü çox çəkməz. Yaxşı deyiblər: ...

Şüurlu oxu

1 Mətnin son cümləsini tamamla.

- A) Ağacı qurd içindən yeyər.
- B) Başqasına quyu qazan özü düşər.
- C) Vaxtsız banlayan xoruzun başını kəsərlər.

2 Mavi boşluğun yerinə hansı söz uyğun gəlir?

- A) güllə
- B) tor
- C) söz

3 Qarabatdaq quşu niyə göl kənarında yuva salmışdı?

- A) gölün kənarı səfalı olduğu üçün xoşuna gəlirdi.
- B) susuzluqdan yanmamaq üçün.
- C) çünkü onun yemi ancaq balıqlar idı.

4 Qarabatdaq quşunun ov edə bilməməsinin səbəbi nə idi?

- A) qocalıb əldən düşmüşdü.
- B) göldə balıq qurtarmışdı.
- C) qanadları sınmışdı.

5 Çəhrayı boşluğun yerinə hansı söz uyğun *gəlmir*?

- A) acı
- B) yağlı
- C) şirin

CÜMLƏNİN İKİNCİ DƏRƏCƏLİ ÜZVLƏRİ

İkinci dərəcəli üzvlər baş üzvlərlə ifadə olunmuş fikri genişləndirir və tamamlayır. Bu cümlə üzvləri mübtəda və xəbəri müxtəlif cəhətdən izah edir.

Balaca Səməd 1918-ci ildə müəllimlər seminarıyasına daxil oldu.

Bu cümlədə *Səməd* (mübtəda) və *daxil oldu* (xəbər) əsas fikri ifadə edən baş cümlə üzvləridir. Qalan sözlər və söz birləşmələri fikrin genişləndirilməsinə xidmət edir.

- 1 Mübtəda və xəbərdən ibarət olan cümlələri sözlər artırmaqla genişləndir.
Gülnar təmizlədi. Baba oturdu. Qatar yaxınlaşdı. Qoyun mələyir.
- 2 «Ekskursiya maraqlı keçdi» cümləsində ikinci dərəcəli cümlə üzvü hansıdır?
A) ekskursiya
B) maraqlı
C) keçdi
- 3 “Faiq kitabı maraqla oxudu” cümləsində ikinci dərəcəli üzvlər hansı suallara cavab verir?
A) nəyi? necə?
B) kim? nəyi?
C) nəyi? nə etdi?
- 4 Hansı cümlədə ikinci dərəcəli cümlə üzvü yoxdur?
A) Polis sənədləri tələb etdi.
B) Axşam yola düşdü.
C) Qalib gələnlər təltif olundular.
- 5 *Göldə iki yaşılbaş ördək üzürdü* cümləsində xəbəri izah edən ikinci dərəcəli cümlə üzvü hansıdır?
A) göldə B) iki C) yaşılbaş

SİÇAN VƏ DƏVƏ

Keçmiş zamanlarda bir siçanla dəvə dost olmuşdular. Siçan özündən razı və lovğanın biri, dəvə isə ağıllı və müdrik idi. Günlərin bir günü siçan dəvəyə dedi:

– Artıq buralarda yaşamaq məni bezdirdi.

Gəl yaşamaq üçün başqa yer seçək. Mən hər tərəfi beş barmağım kimi tanıyıram. Sənə bələdçilik edə bilərəm.

Dəvə dostunun xətrinə dəyməmək üçün razilaşdı. Siçan qabaqda, dəvə də onun arxasında yola düşdülər. Az getdilər, üz getdilər, dərə, təpə, düz getdilər, axırda gəlib kiçik bir çayın kənarına çatdılara. Siçan qorxa-qorxa dedi:

– Mən bu çaydan keçə bilmərəm.

Dəvə gülümsünərək dedi:

– Niyə? Bu ki çox balaca bir çaydır, nədən qorxursan?

– Yox, yox. Bu çay sənə balaca gəlir, amma biz siçanlara onun suyu nəhəng dərya kimi görünür.

– Axi sən dedin ki, mənə bələdçilik edəcəksən. Ona görə də gərək qabağa özün düşəsən.

Siçan nə deyəcəyini bilmədi. Utandığından başını aşağı salıb, qırpırmızı qızardı. Yersiz lovğalıq etdiyi üçün özünü qınadı:

– Artıq bələdçilikdən əl çəkirəm. Söz verirəm ki, bundan sonra...



Cəlaləddin RUMİ

Şüurlu oxu

- 1 Mətnin sonunda nöqtələrin yerinə hansı ifadə uyğun gəlir?
 - A) ayağımı yorğanıma görə uzadacağam.
 - B) səninlə dostluq etməyəcəyəm.
 - C) yurdumu tərk etməyəcəyəm.
- 2 Bu təmsili 2-ci sinifdə oxuduğun “Tülükü və dəvə” təmsili ilə müqayisə et. Səncə, nəyə görə dəvə təmsillərdə müdrik qəhrəman kimi göstərilir?


DİALOQ. XİTAB

İki və ya daha artıq adam arasında gedən danışışq *dialog* adlanır.

- Lətif, dananı sulamaq lazımdır.
- Əlimdə vacib işim var.
- Neyləyirsən ki?
- Yol nişanları düzəldirəm, nənə. Naxır geri qayıdanda yolu tapa bilsin.

Bu dialogda qırmızı rəngdə verilmiş sözlər müraciət bildirir. **Müraciət bildirən sözlər *xitab* adlanır.** Cümlədə xitabdan əvvəl və sonra vergül qoyulur.

- 1 Hansı əsərlər, əsasən, dialogdan ibarət olur?
A) şeirlər B) nəşr əsərləri C) dram əsərləri
- 2 Şəkil əsasında kiçik bir hekayə qur. Məktəbli ilə yol polisinin bir-birinə necə müraciət etdiklərini göstər.



KÖHNƏ DƏRS

Bir dəfə Rəhman müəllim keçmiş şagirdi Sadiqlə qarşılaşdı. Sadiq yaxşı şagird olmuşdu. Rəhman müəllim şagirdinin iş-gücü ilə maraqlandı. Sadiq öz üst-başına işarə edərək utana-utana dedi:

– Kasıblığın üzü qara olsun, müəllim. Bəxtim yoxdur. Hansı işdən yapışırımsa, sona çatdırı bilmirəm.

Müəllim gülümsünüb dedi:

– Sadiq, gəlsənə köhnə günləri yad edək?

Şagird birdən-birə canlandı. Üzdən uşaqlıq illərinin qızartısı yarandı.

Müəllim dedi:

– “Bədən üzvləri” dərsimiz yadındadır?

– Onu yaddan çıxarmaq olar?

Müəllim dedi:

– Əllər nə üçündür?

– İşləmək üçün

– Bəs ayaqlar?

– İş-güt dalınca getmək üçün!

– Bəs ürək nə etməlidir?

– Qurub-yaratmaq üçün bədən üzvlərini ruhlandırmalıdır.

– Baş nə üçündür?

– Düşünüb ağıllı işlər görmək üçün.

– Dərslərimizi yaxşı yadda saxlamışan. İndi ona əməl etmək vaxtıdır.

Şagird *ustadının* nə demək istədiyini başa düşdü.



Sözlük

Ustad – elm və ya sənət sahəsində dərin bilik və bacarığa malik olan şəxs, müəllim

Şüurlu oxu

Mətnin sonuncu cümləsini açıqla. Şagird nəyi başa düşdü?

A) Ustadına kəc baxanın gözlərinə qan damar.

B) Əməlsiz ağıldan fayda yoxdur.

C) Adamın geyiminə baxıb qiymət verirlər.

TACİR VƏ DOSTU

(“Kəlilə və Dimnə”dən)

I

Bir tacir səfərə hazırlaşır. Satmaq üçün aldığı bir neçə pud dəmiri gətirib yaxın bir dostuna tapşırır ki, səfərdən qayıdana kimi saxlaşın. Tacir səfərə gedəndən sonra dostu dəmiri satır, pulu da gizlədir. Aradan bir müddət keçir. Tacir səfərdən qayıdır dostunun evinə gəlir və dəmiri istəyir. Dostu deyir:

– Doğrusu, sən gedəndən sonra siçanlar dadanıb dəmirin hamısını yeyib qurtardı.

Tacir deyir:

– Daha nə etmək olar?! Di salamat qal. Yolum uzaqdı.

Tacirin dostu işin beləcə asan həll olunduğunu görüb **dil-ağız etməyə** başlayır:

– Qal, bir gün qonağım ol, sabah gedərsən.

Tacir deyir:

– Qala bilmərəm. Sabah yenə gələrəm.



II

Tacir evdən çıxanda yolda dostunun oğluna rast gəlir. Uşağı aparıb etibarlı bir yerdə gizlədir. Səhərisi yenə də dostunun evinə gəlir. Tacir dostunun bərk **əl-ayağa düşdüyüni** görüb soruşur ki, nə olub?

Dostu deyir:

– Uşaq dünəndən itib.

Tacir deyir:

– Dünən mən sizdən çıxanda qaraquş bir oğlan uşağını caynağında aparırdı.

Tacirin dostu deyir:

– Heç qaraquş o boyda uşağı apara bilər? Bu boyda yalan olar?

Tacir deyir:

– Siçanları dəmir yeyən bir ölkədə qaraquşlar uşağı apara bilər.

Tacir uşağı gizlətdiyi yerdən çıxarıb gətirir. Dostu tutduğu işdən peşman olub dəmirin pulunu verir.

Sözlük

Pud – qədim ölçü vahidi, təxminən 16 kiloqrama bərabər ağırlıq ölçüsü

Söz ehtiyatı

1 «Dil-ağız etmək» ifadəsini necə izah etmək olar?

- A) xoş sözlər söyləmək
- B) fikrini öyrənmək
- C) danışmağa qoymamaq

2 «Əl-ayağa düşmək» ifadəsi nə deməkdir?

- A) narahat olmaq
- B) yorulmaq
- C) yalvarmaq

Şüurlu oxu

3 Tacir dəmiri dostuna nə üçün vermişdi?

- A) saxlamaq üçün
- B) satmaq üçün
- C) hədiyyə üçün

4 Tacirin dostu dəmiri satıb pulunu:

- A) tacirə göndərdi
- B) özü xərclədi
- C) evində gizlətdi

5 Tacir yolda kimə rast gəldi?

- A) oğluna
- B) dostuna
- C) dostunun oğluna

6 Tacirin dostu tutduğu işdən...

- A) sevindi
- B) əl-ayağa düşdü
- C) peşman oldu

7 Mətnin məzmununa uyğun gələn atalar sözünü müəyyənləşdir:

- A) Dəmiri isti-isti döyərlər.
- B) Əmanətə xəyanət olmaz.
- C) Sonrakı peşmanlılıq fayda verməz.

DURĞU İŞARƏLƏRİ

Mətni düzgün oxumaq və yazmaq üçün durğu işaretlərinin yazında rolunu bilmək lazımdır. Əsas durğu işaretləri bunlardır: **nöqtə (.)**, **sual işarəsi (?)**, **nida işarəsi (!)**, **üç nöqtə (...)**, **vergül (,)**, **defis (-)**, **qoşa nöqtə (:)**, **tire (-)**.

Nəqli cümlənin sonunda **nöqtə**, sual cümləsinin sonunda isə **sual işarəsi** qoyulur: *Bir aydan sonra yay tətilinə buraxılı-riq. Məktəbin təmiri nə vaxt qurtaracaq?*

Sevinc, qəzəb, həyəcan bildirən cümlələrin sonunda **nida işarəsi** qoyulur: *Ah, nə gözəl çiçəklərdir!*

Cümlə yarımcıq qaldıqda sonunda **üç nöqtə** qoyulur:

- Birdən canavar mənə tərəf baxıb...
- Yaxşı, bəsdir uydurdun.

- 1** Hansı cümlənin sonunda mütləq sual işarəsi qoyulmalıdır?
 - A) Azərbaycan dilində doqquz sait səs var
 - B) Sərgi hamının xoşuna gəldi
 - C) Sənin ən çox sevdiyin kitab hansıdır

- 2** Hər bir cümlənin sonunda buraxılmış durğu işaretəsini müəyyən et.
 - 1) Atalar nə əkiblər, oğullar onu biçiblər
 - 2) Arzularımız nə zaman çin olacaq
 - 3) Yaşasın müstəqil Azərbaycan Respublikası
 - 4) Ad gününə kimləri çağırırmışan
 - 5) Əziz dostum, ad günün mübarək

- 3** Hansı sözlər defislə yazılın mürəkkəb söz yarada bilər?
 - A) quzu, qulaq
 - B) çoban, yastıq
 - C) qoyun, quzu

- 4** Verilmiş cümlədə hansı sözdən əvvəl və sonra vergül işarəsi qoyulmalıdır?

Unutma oğlum bu qalalar babalarımızdan yadigardır.

 - A) oğlum
 - B) bu qalalar
 - C) babalarımızdan

1 Sözləri ayırmaqla cümlələri dəftərinə köçür.

Londondangələntəyyarəaxşamüstüdoğmaşəhərimizəçatdı.
Çoxçalışmaqgələcəknailiyətlərinəsasıdır.
Qədimadətənənələriyaşatmaqhərbirimizinborcudur.

2 Verilmiş sözləri müvafiq söz birləşmələrinə əlavə et.

qırıq, maraqlı, dünən, həvəslə, həyat

... məktəbdən qayıdanda
pəncərənin ... şüşəsi
qocaların ... təcrübəsi
iki ... kitab
bağçada ... işləmək

3 Cümlə növlərinin düzgün izahını tap.

- | | |
|-----------------|------------------------------------|
| 1. Nəqli cümlə | A) məlumat almaq üçün söylənilir. |
| 2. Sual cümləsi | B) xahiş, tapşırıq ifadə edir. |
| 3. Əmr cümləsi | C) məlumat vermək üçün söylənilir. |

4 Mavi boşluqlara müvafiq durğu işarələrini qoymaqla mətni köçür.

Səlimə ailə fotoalbumuna baxırdı. O şəkillərdəki adamların çoxunu tanıyırdı Birdən gözü tanımadığı bir adamın şəklinə saatasdı. Bu əsgər geyimində bir gənc idi. Səlimə şəkli götürüb diqqətlə baxdı və anasından soruşdu

 Anacan bu əsgər əmi kimdir

Ana cavab vermedi başını aşağı salıb fikrə getdi. Səlimə bir qədər gözlədi və sualını təkrar etdi. Ana dedi

 O sənin dayındır qızım. Qarabağ döyüşlərində həlak olub.

5 Hansı cümlənin xəbəri şəxs əvəzliyi ilə ifadə olunub?

- A) Bu çiçəyin qoxusu çox gözəldir.
- B) Dünənki tamaşaşa baş rolu oynayan oğlan mənəm.
- C) Sən anana ev işlərində kömək etməlisən.

DAHA MƏNƏ EHTİYAC YOXDUR

Bağdad xəlifəsi bir gün Bəhlul Danəndəni yanına çağırıb deyir:

– Ay qardaş, istəyirəm sənə bir vəzifə verim.

Bəhlul Danəndə deyir:

– Məni elə vəzifəyə qoy ki, işimi özgəsi görməsin.

Xəlifə deyir:

– Onda bu gündən səni bazara nəzarətçi qoyuram. Hər gün gedərsən bazara, qayda-qanun yaradarsan, qoymazsan bir kimsə bir başqasını aldatsın. Çəkiyə, haqq-hesaba nəzarət edərsən.

Elə həmin gün Bəhlul Danəndə gəlir bazara. Görür ki, bir uşaq qəs-sabdan ət istədi. Qəssab uşağı aldadıb əti yarımla kilo əskik çəkdi. Uşaq əti alıb gedən kimi bir it qəssabın qabağından bir budu götürüb qaçdı. Bəhlul bu hadisəni görən kimi qayıdır evinə. Düz bir həftə işə çıxmır.

Xəlifəyə xəbər çatdırırlar ki, bəs, sənin təzə təyin elədiyin darğa ba-zara bir həftədir ayaq basmir.

Xəlifə Bəhlulu çağırtdırıb deyir:

– Qardaş, bəs mən sənə vəzifə verdim ki, bazarda qayda-qanun yaradasan, amma sən çəkilib otur-musan evdə. Belə niyə?

Bəhlul bazarda gördüyü əhvala-tı xəlifəyə danışıb axırdı deyir:

– Orda mənsiz də qayda-qanun yaradan var, daha mənə ehtiyac yoxdur.



Sözlük

Bağdad – İraqın paytaxtı

Xəlifə – dini rəhbər, müsəlmanların başçısı, hökmдар


Darğa – keçmişdə bazara nəzarət edən adam

Şüurlu oxu

Son cümlədə «qayda-qanun yaradan var» deyəndə Bəhlul Danəndə nəyi nəzərdə tuturdu?

- A) uşağı B) qəssabı C) iti Ç) xəlifəni

MƏDƏNİ İRSİMİZ



PEŞƏLƏR NƏCƏ YARANIB?

Qədim zamanlarda insanlar indiki kimi yaşamışdılar. Onlar təbiətdə hazır olan nemətlərlə kifayətlənirdilər. Ovçular vəhşi heyvanları ovlayırlar, qadınlar meşədə, çəməndə bitən yeməli otlar, meyvələr yiğirdilər. Onlar, əsasən, mağaralarda yaşayırırdılar.

Sonra insanlar özlərinə taxtadan, daşdan evlər tikməyə başladılar. Qamış və taxtadan sadə mebellər, parçadan paltar, dəridən ayaqqabı, xəzdən kürk düzəltməyi öyrəndilər. Tornpağı şumlayıb taxıl əkməyə, buğdadan un üyüdüb çörək bişirməyə başladılar.

Əvvəllər hər bir ailə ona lazım olan bütün işləri özü görürdü. Lakin sonra onlar öz aralarında bu işləri bölüşdürüdlər. Hər kəs daha yaxşı bacardığı bir işi görürdü. Dəmirçilər döyməklə dəmirdən əşyalar hazırlayırlar, pınəçilər..., dərzilər ... tikir, *dulusçular...* düzəldirdilər. Sonra məhsullarını bir-biri ilə dəyişirdilər.

Müəyyən bir işi görən sənətkarlar çoxlu əşya hazırlayırlar, onları bazarda sataraq pul əldə edirlər. Bu pula başqa sənətkarların hazırladığı əşya və ərzaqları alırdılar.

Beləliklə, peşələr, sənətlər və sənətkarlar yarandı.



Sözlük

Dulusçu — gildən saxsı qab hazırlayan usta

Şüurlu oxu

Göy rənglə verilmiş cümlədə nöqtələrin yerinə hansı sözlər olmalıdır?

- A) ayaqqabı, mebel, xəncər
- B) ayaqqabı, paltar, dolça
- C) paltar, ev, zinət əşyaları

SƏS VƏ HƏRF

1 Doğru, yoxsa yanlış?

1. Səsləri eşidir, hərfləri görürük.
2. Sait səslər ağız boşluğunundan sərbəst çıxır.
3. Samit səsləri işarə edən 27 hərf var.
4. Samitlərin iki növü var: kar və dodaqlanan.
5. Dilimizdə doqquz sait səs var.
6. «E» – incə, dodaqlanan saitdir.
7. Cingiltili samitlərin tələffüzündə səs telləri iştirak etmir.
8. “D” samitinin kar qarşılığı “t” samitidir.
9. “H” samitinin cingiltili qarşılığı “x” samitidir.
10. “Səməni” sözündə bütün saitlər incədir.

2 Dördündən biri fərqlidir.

SAİTLƏR

1	2	3	4
A	I	Ü	O
İ	U	E	Ö
O	U	Ö	Ə

SAMİTLƏR

1	2	3	4
Ç	B	V	J
F	D	Ş	X
S	Q	P	T

3 Deyilənlər hansı sözlərə aiddir?

- A) qapı B) Novruz C) kainat

- | | | | |
|---|---|---|---|
| 1. Yalnız dodaqlanan saitlər var | A | B | C |
| 2. Yalnız dodaqlanmayan saitlər var | A | B | C |
| 3. Həm qalın, həm incə saitlər var | A | B | C |
| 4. Yalnız cingiltili samitlər var | A | B | C |
| 5. Həm kar, həm cingiltili samitlər var | A | B | C |

4 Məntiq. Nöqtələrin yerinə hansı saylar olmalıdır?

- 1) altı, 2) beş, 3) bir, 4) doqquz, 5) ..., 6) iki, 7) ..., 8) ..., 9) yeddi

AYAQDÖYMƏ

Musiqi alətləri üç növə ayrılır: zərb alətləri, nəfəs alətləri və simli alətlər. Qədimdən bəri Azərbaycanda hər üç növdə musiqi alətləri geniş yayılmışdır. Zərb alətlərinin **kökü** hətta ibtidai insanların yaşadığı dövrə gedib çıxır. Bu dövrdə insanlar müəyyən vasitələrlə ritmlər yaradırdılar. Belə vasitələrdən biri də ayaqdöymə idi.

Ayaqdöymə ritmlərini yaratmaq üçün əcdadlarımız qazılmış quyunun üzərinə quru ağaç döşəyirmişlər. Ağacın üstünü isə tarım çəkilmiş heyvan dəriləri ilə örtürmüşlər. Sonra onun üzərinə çıxıb ayaqları ilə döyəcləyirmişlər. Bu zaman **çeşidli** səslər çıxmış. Həmin səslər ilk musiqi ritmləri idi. Alımlər güman edirlər ki, ilk zərb alətləri belə yaranmışdır.

Azərbaycanda ilk zərb alətlərindən biri qavaldaşdır. Qobustanda yerləşən qavaldaş iri bir qaya parçasıdır. Onu əl, ayaq, yaxud hər hansı əşya ilə döyəclədikdə ətrafa musiqili səs-lər yayılır. Qədim zərb alətlərimiz arasında böyük nağaranın, qoşanağaranın, dəfin adlarını çəkmək olar. Onların hər biri fərqli səslərə malikdir.



Şüurlu oxu

- 1 Hansı növdən olan alətlər daha qədimdir?**
A) zərb alətləri B) nəfəs alətləri C) simli alətlər

- 2 "Ayaqdöymə" sözü mətndə hansı mənada işlənmişdir?**
A) Ritm yaratmağın bir vasitəsi
B) Ayaqqabının sürtərək ayaqda açdığı yara
C) Dəfələrlə eyni yerə getmək

- 3 Ayaqdöymə zamanı qazılmış quyunun üzəri nə ilə örtülürdü?**
A) Nazik dəmir təbəqə döşənir, üstünə xalça-palaz sərilirdi.
B) Quru ağaç döşənir, üstü heyvan dəriləri ilə örtülürdü.
C) Kol və ağaç budaqları sərilir, üstü quru otla örtülürdü.

SÖZLƏRİN DEYİLİSİ VƏ YAZILISI

1 Nöqtələrin yerinə hansı hərf olmalıdır?

A. Vətən uğrunda həlak olmuş adam

B. Hadisəni gözü ilə görmüş adam

AB

ş...hid

ş...hid

A. Məhkəmə zamanı hökm çıxaran şəxs

B. İnsanları müalicə edən adam

h...kim

h...kim

A. Əmək fəaliyyətinin bir növü, peşə

B. Bir şeyi təsdiq edən rəsmi kağız

sənə...

sənə...

A. “Bəli” sözü ilə əks mənalı söz

B. “Şər” sözü ilə əksmənalı söz

xey...r

xey...r

A. Hərəkəti izah edən nitq hissəsi

B. İncə, nazik

zər...f

zər...f

A. Hərəkətin tezliyi

B. Zahiri görünüş, şəkil

s...rət

s...rət

2 Dördündən biri fərqlidir.

A) ehti...at B) kəşfi...at C) tövsi...ə Ç) ehti...ac

A) a...bar B) zə...bil C) şə...bə Ç) pa...bıq

A) n...rani B) m...bariz C) m...barək Ç) n...munə

A) Ş...kufə B) F...zuli C) F...ruzə Ç) V...salə

3 Hansı sözdə vurğu sonuncu hecaya düşür?

A) cürbəcür B) kitabça C) ildönümü

4 “Dimdik” sözünü hansı mənada işlətdikdə vurğu birinci hecaya düşür?

A) Tamamilə düz, ayaq üstə durmuş halda

B) Quşun ağızının irəliyə uzanmış sümüklü hissəsi

5 “Şaxta” sözünü hansı mənada işlətdikdə vurğu birinci hecaya düşür?

A) Faydalı qazıntıların çıxarıldığı yer, mədən

B) Çox soyuq, qış havası, sıfırdan aşağı hava temperaturu


QOBUSTAN

I. Qobustan qayaüstü rəsmləri xalqımızın ən qədim memarlıq abidəsidir. Onun 15 min il yaşı var. Qobustan qayalarında çəkilən bu rəsmlərdə əcdadlarımızın həyatı, gün-güzəranı və düşüncələri eks olunmuşdur. Bir-birinin əlindən tutub yallı gedən insan rəsmləri daha çox diqqəti cəlb edir. Yallı birliyimizin simvoludur. Əcdadlarımız bununla demək istəyirdilər ki, əl-ələ versək, heç kim bize qalib gələ bil-məz.

II. Qobustan qayalarına çəkilmiş rəsmlər bizə **qədim** tariximiz haqqında **çoxlu** məlumat verir. Məsələn, bu rəsmlərdən görünür ki, min illər əvvəl Azərbaycanda qadınlar kişilərlə bərabər ova gedərmişlər. Həmçinin onlar qamışdan qayıqlar düzəldər, bundan balıq ovunda istifadə edərmişlər.



III. Rəsmlərdə müxtəlif heyvanlar da təsvir olunub: öküz, maral, ceyran, dağkeçisi, şir, keçi. Deməli, əcdadlarımız daha çox bu heyvanların **ətini** yeyər, **dərisini** isə geyim üçün istifadə edərmişlər.



IV. Ümumiyyətlə, Qobustan qayaüstü rəsmlərinin sayı 4000-dən çoxdur. Onlar öz bənzərsizliyi ilə ölkəmizə gələn **böyük** alımlərin, turistlərin də **xarici** marağına səbəb olmuşdur. Təsadüfi deyil ki, bu gün Qobustanı «açıq səma altında muzey» adlandırırlar.

V. Qobustanın daha bir möcüzəsi qavaldaşdır. Qavaldaş əcdadlarımızın ilk «çalğı aləti» olmuşdur. Bu daşlardan qeyri-adi səslər çıxır. Ulularımız ilk musiqi əsərlərini qavaldaşdan çıxan səslər üzərində bəstələmiş, onun sədaları altında rəqs etmişlər.

VI. Qobustan qayaları yalnız daşların üstünə çekilmiş rəsmlərlə məşhur deyil. Burada həm də çoxlu mağara tapılmışdır. Həmin mağaralar əcdadlarımızın ilk yaşayış məskənləri olmuşdur. Qobustan qayalarında ulularımıza aid çoxlu ov və əmək aləti, məişət əşyası da aşkar edilmişdir.

Bizim borcumuz xalqımızın ən qədim mədəni abidəsi olan Qobustan qayaüstü rəsmlərini göz bəbəyi kimi qorumaq, onu bütün dünyada tanıtmaqdır.

Şüurlu oxu

1 Hansı rəngdə verilmiş sözlərin yeri səhv düşüb?

- A) qırmızı B) göy C) yaşıl

2 Qobustanı başqa nə cür adlandırmaq olar?

- A) Miniatür rəsmlər toplusu
B) Qədim diyarımızın daş kitabəsi
C) Qədim heyvanlar diyarı

3 Qobustan qayalarında belə bir heyvan şəkli yoxdur.

- A) fil B) ceyran C) keçi

Dil qaydaları

4 Quruluşuna görə fərqli sözü tap.

- A) qayaüstü B) memarlıq C) düşüncə
A) açıq B) qayıq C) əzik

5 Hansı mürəkkəb söz yaxınmənalı sözlərin birləşməsindən yaranıb?

- A) qeyri-adi B) qavaldaş C) gün-güzəran

6 1-ci abzasda “simvoludur” sözünü hansı söz əvəz edə bilər?

- A) rəsmidir B) rəmzidir C) rəqsidir

7 Hansı sözlər birləşib mürəkkəb söz yarada bilər?

- A) səs, səda
B) mağara, məskən
C) alət, əşya

«YALLI» RƏQSİ

Qayada bir şəkil var,
Yallı gedir adamlar.
Nələr düşür gör yada:
Ən çətin zamanda da
İnsan gülüb-oynamış,
Canda musiqi eşqi
Qayır-qayır qaynamış.

Nə gözəldir silsilə,
Hamı verib əl-ələ.
Oğlan necə yaraşır
Yanındakı gözələ.

Onlar yağan şimşəyi,
Çaxan qarı dinləyib,
Səmada qaqqıldışan
Durnaları dinləyib.

Duyublar hay salanda
Ağ köpüklü dalğalar.
Təbiətin özündə
Musiqi var, şərqi var.

Onlar zövqü, sevinci
Bir-birinə bəxş edib,
İlk rəssam ilk yallını
İlk qayaya nəqş edib.

Xəlil RZA



Şüurlu oxu

- 1** Hansı bənddəki göy rənglə verilmiş sözlərin yeri dəyişik düşüb?
 A) I bənddə
 B) II bənddə
 C) III bənddə
- 2** Hansı söz səhv izah olunub?
 A) bəxş edib — hədiyyə verib
 B) nəqş edib — nağıl danışib
- 3** Şair quşların, şimşəyin, dənizin səsini musiqiyə, nəğməyə bənzədir. Bəs sən təbiətin hansı səslərini bu siyahıya əlavə edərdin?
- 4** Təbiətdə eşitdiyin səsləri xatırla və onları fərqləndirməyə çalış. Məsələn, sakit axan çayın və gur selin səslərini təsəvvür et. Bu səslər səndə hansı təəssüratlar yaradır?

SÖZÜN MƏNASI

1 Uyğunluğu müəyyən et.

Yaxınmənalı sözlər

- | | |
|--------------|-------------|
| 1) qəlb | A) ləpə |
| 2) peşə | B) iclas |
| 3) qovun | C) sənət |
| 4) dalğa | Ç) könül |
| 5) cüt | D) günahkar |
| 6) yığıncaq | E) qoşa |
| 7) təqsirkar | Ə) yemiş |

Əksmənalı sözlər

- | | |
|--------------|-------------|
| 1) sevinc | A) mürəkkəb |
| 2) sülh | B) zəngin |
| 3) sadə | C) kədər |
| 4) yer | Ç) son |
| 5) dost | D) gøy |
| 6) kasıb | E) müharibə |
| 7) başlangıç | Ə) düşmən |

2 Cümlələrdə altından xətt çəkilmiş sözləri yaxınmənalı sözlərlə əvəz edərək oxu.

Külək əsdikcə dalğalar sahili döyəcləyirdi.

Dənizdə güclü fırtına başlandı.

Çiçəklərin ləçəkləri pəncərədən günəşə sarı uzanmışdı.

Ağca xanım başına gələni Qaraca qızə danışdı.

Qatı ağ tüstü burula-burula səmaya qalxdı.

Qarı ocağı alışdırmaq üçün xeyli əlləşdi.

3 Verilmiş sözləri cümlələrdə əvvəlcə həqiqi, sonra məcazi mənada işlət.

şirin, yüngül, udmaq, göz, almaq, vermək, açmaq

4 "Dolu" sözünün mənalarını açıqla. Onlardan hansının əksmənalı qarşılığı var?

5 Hansı cümlədə "ağız" sözü həqiqi mənada işlənmişdir?

- A) Bir qarğıa ağızında pendir budaqda oturmuşdu.
- B) Fərid qonaqları qapının ağızında qarşılıdı.
- C) Namiq heç kimə ağızını açmağa imkan vermirdi.

GƏNCƏ DARVAZASI

Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Onun 2500 yaşı var. Min il əvvəl bu şəhər düşməndən qorunmaq üçün qala divarları ilə əhatə olunmuşdu. O dövrdə usta İbrahim adlı bir şəxs Gəncə qalası üçün böyük darvaza hazırlamışdı. Qalanın darvazası üzərində milli naxışlar həkk edilmişdi. Darvazanın ağırlığı bir neçə ton idi.



Təxminən 900 il əvvəl Gəncədə dəhşətli zəlzələ baş verdi. Zəlzələ nəticəsində şəhər dağıldı, yüz minlərlə insan dağıntılar altında qalıb həlak oldu. Zəlzələ zamanı Gəncə yaxınlığında Kəpəz dağı uşub Ağsu çayının qarşısını kəsdi. Beləliklə, Göygöl əmələ gəldi. Bu göl indi də Azərbaycan təbiətinin nadir incisi sayılır. Gəncə darvazası da zəlzələ nəticəsində aşdı.

Gəncənin dağıldığını görən gürcü çarı dərhal qoşununu topladı. O, çoxdan idi ki, Gəncəni tutmaq, şəhəri talamaq istəyirdi. Amma cürət eləmirdi. Biləndə ki, camaatın başı zəlzələyə qarışib, şəhərə hücum etdi.

Gəncəyə girən gürcü çarı başını itirmiş şəhəri taladıqdan sonra Gəncə darvazasına göz qoydu. Amma darvaza çox ağır olduğundan onu öz ölkəsinə necə aparacağını bilmirdi. Odur ki, şəhərin sağ qalmış sakinlərinin çoxunu əsir götürdü. Əsirlərin köməyi ilə darvazanı Gürcüstana apardı. Hazırda Gəncə darvazasının bir tayı bu ölkədə saxlanılır.

Şüurlu oxu

1 Mətndə bu suala cavab var:

- A) Goygöl nə zaman əmələ gəlib?
- B) Zəlzələ zamanı Gəncənin hakimi kim idi?
- C) Gəncə qalası nə zaman inşa edilmişdir?

2 Gəncə darvazası nə üçün hazırlanmışdı?

- A) Gürcü çarına hədiyyə üçün
- B) Gəncə qalası üçün
- C) Gəncə xanının sarayı üçün

3 Gəncə darvazasının aşmasına səbəb oldu:

- A) usta İbrahimin səhvi
- B) dəhşətli zəlzələ
- C) gürcü çarının hücumu

4 Gürcülər Gəncə darvazasını aparmaq üçün nə etdilər?

- A) Gürcüstandan kömək çağrırdılar.
- B) Büyük bir araba düzəlttilər.
- C) Gəncə əhalisinin bir hissəsini əsir götürdülər.

5 Kral, çar, padşah ...

Hansi söz bu sözlərin hər birini əvəz edə bilər?

- A) sərkərdə
- B) alim
- C) hökmədar

Dil qaydaları

6 Quruluşuna görə fərqli sözü seç.

- A) əbədi
- B) milli
- C) dəhşətli

7 Göy rənglə verilmiş sözlərin hamısına aiddir:

- A) Məcazi mənalı feldir.
- B) İndiki zamanda işlənmiş feldir.
- C) II şəxsə aid feldir.

8 Cəm şəkilçisinin yazılışı və deyilişi fərqli olan isimləri seç və düzgün tələffüz et.

naxışlar, məlumatlar, minlərlə, dağıntılar, qalanların,
ölənlər, sakinlər, əsirlər

SÖZÜN TƏRKİBİ

1 Doğru, yoxsa yanlış?

1. Sözdəyişdirici şəkilçilər cümlədəki sözlər arasında əlaqə yaratmağa kömək edir.
2. Düzəltmə sözlə sözün kökü arasında heç bir məna əlaqəsi olmur.
3. Eyniköklü sözlər eyni nitq hissəsinə aid olur.
4. Eyniköklü sözlər yalnız düzəltmə sözlərdən ibarət olur.
5. Mürəkkəb sözlər həmişə bitişik yazılırlar.
6. Mürəkkəb sözlərə də şəkilçi artırmaq olar.

2 Sözlərə müvafiq şəkilçiləri artırmaqla mətni oxu.

Zavoda ekskursiya... getmişdik. Biz... baş mühəndis qarşıla.... O, zavod... hazırlanan məhsullar... danışdı. Sonra biz fəhlələr.... görüş.... Onlar öz işləri barədə maraq... məlumatlar ver.... Biz bu ekskursiya... çox şey öyrəndik. Gedəndə baş mühəndisə və fəhlə... öz razı... bildirdik.

3 “Xalça”, “meydan”, “iş” sözlərinə sözdüzəldici şəkilçilər artırmaqla yeni sözlər düzəlt.

4 “Göz” sözünə hansı şəkilçini artırmaqla hərəkət bildirən söz yaratmaq olar?

- A) -lük B) -lə C) -mək

5 “Sanc” felinə şəkilçilər artırmaqla aşağıdakı mənaları verən isimlər düzəlt.

1. Vərəqləri bir-birinə bənd etmək üçün dəftərxana ləvazimatı
2. Bədənin hər hansı yerində baş verən kəskin ağrı


6 Uyğunluğu müəyyən et.

- | | |
|----------|------------|
| 1. mal | A) budaq |
| 2. şələ | B) nəticə |
| 3. nəvə | C) nəsihət |
| 4. öyünd | Ç) qara |
| 5. qol | D) quyruq |

ŞIRVANŞAHALAR SARayı

Şirvanşahlar sarayı Azərbaycanın möhtəşəm memarlıq abidələrindən biridir. 500 il əvvəl Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıdan Bakıya köçürüldü. Bundan sonra sarayın **inşası** başlandı. Tikinti işləri 30 il davam etdi. Şirvanşahlar sarayının əsas hissəsi Memar Əli adlı bir sənətkar tərəfindən **tik...**

Saray iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə 27, ikinci mərtəbədə isə 25 otaq var. Şirvanşahlar sarayına *divanxana*, *türbə*, məscid, ovdan və hamam daxildir. Divanxanada şah yaşayırırdı. Divanxanaya daxil olan yerdə, qapının üstündə Quranın 10 surəsindən ibarət yazı var. Ovdan su saxlamaq üçün tikilən quyu, yeraltı hovuzdur. Alımlar müəyyənləşdiriblər ki, saraydakı ovdan 500 ton su tutmuş.



Hamamxana isə təmizlik məbədi hesab olunurdu. Hamama gələn su yerin altından çıxırırdı. Suyu ağ nefti yandırmaqla qızdırırlırdılar. Hamamxananın divarları çox gözəl naxışlarla **bəzə...**.

Şirvanşahlar sarayının daş divarları üzərində oyma üsulu ilə çoxlu maraqlı yazı var. Bu yazılar Şirvanşahlar sarayının xalqımızın milli memarlıq nümunəsi olduğunu təsdiq edir. Onu qorumaq və gələcək nəsil-lərə saxlamaq isə hər birimizin vətəndaşlıq borcudur. Axı hər bir xalqın böyüklüyü, ilk növbədə, onun mədəni irsinin zənginliyi ilə ölçülür.

Sözlük

Möhtəşəm — əzəmətli, valehedici, heyrətamız

Divanxana — məhkəmə binası; padşahın qəbul otağı

Türbə — məzar üzərində qurulmuş tikili, məqbərə

Dil qaydaları

- 1 1-ci abzasdakı “inşa” sözünün mənasını izah et.
- 2 1-ci abzasdakı “tik” sözüne hansı şəkilçilər artırılmalıdır?
A) -dir, -miş, -dir B) -dir, -di C) -il, -miş, -dir

2500 YAŞLI XALÇA

Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri xalçalarımızdır. Alımlar sübut etmişlər ki, Azərbaycan xalçaçılığının yaşı 5 min ildən çoxdur. Xalça – divara vurmaq, yaxud ayaq altına sərmək üçün bəzəkli ev əşyası kimi meydana gəlmişdir. O, ipək və ya yun saplardan toxunur.

Lakin əslər keçdikcə xalçanın əhəmiyyəti də artmışdır. Müasir dövrümüzdə xalça yalnız məişət əşyası kimi deyil, həm də mədəniyyət nümunəsi kimi qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün dünyanın ən məşhur muzeylərində Azərbaycan xalçaları nadir sənət inciləri kimi qorunub saxlanılır.



Ən qədim Azərbaycan xalçalarından biri Bərdə xalısıdır. Onu rus alımları 100 il əvvəl Qarabağda apardıqları qazıntı işləri zamanı tapmışlar. 2500 yaşı olan Bərdə xalısı qədim zamanlardan bu ərazidə yaşayan türk tayfalarına məxsus olmuşdur. Xalçanın üzərində rəngbərəng naxışlarla yanaşı, at və maral təsvirləri maraqlıdır.

Hazırda Bərdə xalısı Rusyanın ən məşhur muzeyi olan Ermitajda, şüşə arxasında saxlanılır. Alımları heyrətləndirən isə xalçanın günümüzədək necə salamat qalmasıdır. Sən demə, xalının basdırıldığı yerə su sızmış, sonradan su buz bağlamışdır. Xalı həmin buzun içinde qaldığından aradan min illər keçsə də, hətta rəngini belə dəyişmədən dövrümüzə gəlib çatmışdır.

Şüurlu oxu

Düzgün fikri seç.

- A) Bir çox muzeylərdə xalçalardan məişət əşyası kimi istifadə olunur.
- B) Xalçalar ipək və yun saplardan toxunur.
- C) Müasir dövrdə xalçalar yalnız sənət əsəri kimi qiymətlidir.

BUTA

Buta Azərbaycan xalçalarında və milli geyimlərimizdə ən çox istifadə olunan naxışlardan biridir. Maraqlıdır ki, xalq arasında üz-üzə əks olunmuş butalara «sevgili buta», arxa-arxaya dayanmış butalara isə «küsülü buta» deyilir. Butanın yaranma tarixi və mənası ilə bağlı alımlar müxtəlif fikirlər söyləyirlər.

“Buta” sözünün başqa bir mənası da “qönçə”dir. Həqiqətən, bir çox xalça naxışları kimi, buta da qönçəni, gül ləçəyini xatırladır.



Bəzi tədqiqatçılar alov diliminə bənzədiyinə görə butanı od, alov rəmzi kimi qəbul edirlər. Digərləri isə butanı tovuzqusunun təsviri ilə bağlayırlar. Doğrudan da, qədim xalçalarımızda tovuzqusunun təsvirinə tez-tez rast gəlmək olar. Güman etmək ki, sonradan tovuzqusunun rəsmi sadələşdirilmiş və buta ilə əvəz edilmişdir.

Belə bir fikir də var ki, buta 9 rəqəmindən yaranmışdır. Bu rəqəmi istənilən başqa rəqəmə vurduqda alınmış ədədin rəqəmlərinin cəmi doqquza bərabər olur: $9 \times 3 = 27$ ($2+7=9$), $9 \times 7 = 63$ ($6+3=9$) və s. Doqquz yeganə belə rəqəmdir, buna görə də bir çoxları onu müqəddəs rəqəm hesab edirlər.

Hazırda üzərində buta təsviri olan yüzlərlə Azərbaycan xalçası dünyanın məşhur muzeylərinin salonlarını bəzəyir.

Şüurlu oxu

1 Mətnində belə bir fikir yoxdur:

- A) Buta 9 rəqəminin bədiiləşdirilmiş formasıdır.
- B) Buta alov diliminə bənzədiyindən odun rəmzi sayılır.
- C) Buta naxışı banan meyvəsinin formasından götürülüb.
- Ç) Buta naxışı gül ləçəyini xatırladır.

Söz ehtiyatı

2 “Rəmz” sözünü hansı sözlə əvəz etmək olar?

- A) rəsm
- B) şəkil
- C) simvol

3 Hər dəfə yalnız bir hərf dəyişməklə “xalı” sözündən yeni sözlər düzəlt. Axırda “buta” sözü alınmalıdır.

NİTQ HİSSƏLƏRİ

1 **Doğru, yoxsa yanlış?**

1. Ümumi isimlər həmişə böyük hərflə yazıılır.
2. Düzəltmə ismin kökü sifət olur.
3. Sifət həm əlamət, həm də keyfiyyət bildirir.
4. Varlığın rəngi onun keyfiyyətini bildirir.
5. Saylar varlığın miqdarını və ya sırasını bildirir.
6. Roma rəqəmləri ilə sıra bildirən saylar göstərilir.
7. Felin inkar forması hərəkətin gələcəkdə icra olunacağını bildirir.
8. Zərf felə aid olur.
9. Şəxs əvəzliyi *kim? nə? hara?* suallarından birinə cavab verir.

2 **Dördündən biri fərqli nitq hissəsinə aiddir:**

- | | | | |
|-------------|-------------|-------------|------------|
| A) solğun | B) yorğun | C) dalğın | Ç) qırğın |
| A) otaq | B) qorxaq | C) yanaq | Ç) qapaq |
| A) parlaq | B) sınaq | C) daraq | Ç) yataq |
| A) sürüşkən | B) çalışqan | C) dalaşqan | Ç) alışqan |

3 **Fellərin düzgün formasını təyin etməklə cümlələri oxu.**

1. Bu şeir on il bundan əvvəl Məmməd Araz tərəfindən yaz...
2. Mən də öz evimi həmin ustalara tik... istəyirəm.
3. Onun daima daxili bir həyəcan keç... hiss edirdim.
4. Birdən Fəridənin qara gözlərində qığılçım parla....

4 **Nöqtələrin yerinə uyğun gələn əvəzlikləri işlətməklə cümlələri oxu.**

1. ... suala dünyanın bir çox alımları cavab axtarmışlar.
2. ... səbirsizliklə turacın bir daha oxumasını gözləyirdik.
3. Ölümündən sonra ... Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
4. Axı ... dediniz ki, ... çıxışımı çox bəyənmisiniz.

QƏDİM KİTABLAR

Müasir dövrümüzdə kitablar mətbəə-lərdə çap maşınları vasitəsilə çoxaldılır. Qədimdə isə bu iş əl əməyi ilə başa gəldi. Xüsusi peşə sahibləri var idi ki, kitabların üzünü köçürməklə məşğul idilər. Bu adam-lara xəttat deyirdilər. Xəttatlıq geniş yayılmış sənət növlərindən biri idi. Qədimdə yazılmış bir çox əsərlərin bu günə gəlib çatmasında xəttatların böyük rolü olub. Belə kitablar indi əlyazma kitablar adlandırılır.



Bəzi kitabların yaradılmasında xəttatla yanaşı miniatürçü rəssam da işləyirdi. Belə kitablar nadir incəsənət əsərinə çevrilirdi. Onlardan bəziləri bu gün müzeylərin bəzəyinə çevrilmişdir. Məsələn, Nizami Gəncəvinin "Xəmsə" əsərinin əlyazmalarından biri hazırda London muzeyində saxlanılır. Bu kitabdakı miniatürləri dahi Azərbaycan rəssamı Sultan Məhəmməd yaratmışdır.

Ustad xəttatlar və miniatürçülər böyük hörmət sahibi idilər. Onların əməyi şahlar tərəfindən yüksək qiymətləndirilirdi. Lakin əlyazma kitabların ərsəyə gəlməsi çox böyük zaman tələb edirdi. Bəzən xəttat bir kitab üzərində on-on beş il işləyirdi.

Şüurlu oxu

1 Xəttat kimdir?

- A) Kitab yazan müəllif
- B) Kitabın üzünü köçürən sənətkar
- C) Kitabı nəşr edən çapçı

2 Sultan Məhəmməd kim olmuşdur?

- A) Türkiyə sultani
- B) dahi xəttat
- C) miniatürçü rəssam

3 Hansı söz quruluşuna görə fərqlidir?

- A) əlyazma
- B) miniatürçü
- C) xəttat


KITAB

İnsanlar çəkdi zəhmət,
Günü günə qatdılar;
Dünyada gözəl nemət –
Kitabı yaratdılar.

Neməti təbiətin
Gün kimi işq saçdı.
Həyatda hər sənətin
Sırrını bizə açdı.

O, hər zaman cavandır,
Yaşı ötsə də mini,
Bizə neçə zamandır
Öyrədir Nizamini.

Çevrilib çox dillərə,
Sanki sirdir hər biri,
Yol tapıb könüllərə
O sevdirdi Sabiri.



Durub iki qəhrəman
Dolabda qoşa-qoşa.
Baxır cürətli Cırtdan,
Cəsarətli Qavroşa.

Kitab sanki bir quşdur,
Mizin üstə qonmuşdur.
Kitaba salsañ meyil,
Səndən ayrılan deyil.

Xanımına ƏLIBƏYLİ

Sözlük

Dolab — evin divarında düzəldilmiş rəf, şkaf

Mız — iş masası, stol

Şüurlu oxu

- 1 Şeirin hansı bəndində misraların qafiyələnməsi fərqlidir?
- 2 Şeirdə hansı şairlərin adları çəkilir?
- 3 Ardıcılılığı davam etdir:
Cırtdan, Qavroş ...
- 4 “Qəhrəman” sözü şeirdə hansı mənada işlənmişdir?
A) igid B) mərd C) obraz

SÖZ BİRLƏŞMƏLƏRİ

1 Doğru, yoxsa yanlış?

1. Söz birləşməsi bitmiş fikir ifadə edir.
2. Feli birləşmədə sonuncu söz fel olur.
3. İsmi birləşmədə birinci söz mütləq isim olur.
4. Söz birləşməsindəki sözlər ayrı yazılırlar.
5. Söz birləşməsinin növü birinci sözə görə müəyyən olunur.
6. Söz birləşməsində əsas tərəf sonuncu sözdür.

2 Cümhlərdə altından xətt çəkilmiş söz birləşmələrinin sualını müəyyən et.

1. Uşaqlar «Cırtdan» nağılini maraqla dinləyirdilər.
2. Azərbaycan əsgəri qələbə bayrağını Şuşada ucaldacaq.
3. Qarabağ azad olanda qələbə tonqalları yandıracağıq.
4. O, masanın arxasında yerini rahatladı.
5. Cox yaşayan çok bilməz, çok gəzən çok bilər.

3 Hansı atalar sözündə feli birləşmə var?

- A) Varını verən utanmaz.
- B) Toyuq qaz yerişini yerisə, öz yerişini də itirər.
- C) Qoç döyüşünə qoç dözər.

4 “Ağlı keşməmək” söz birləşməsinin belə bir mənası yoxdur:

- A) Başa düşməmək
- B) Davam gətirməmək
- C) Mümkün hesab etməmək

5 Hansı cümlənin xəbəri ismi birləşmə ilə ifadə olunub?

- A) Arı çıçəklərdən şirə çəkib bal düzəldir.
- B) Zəhmətlə qazanılan pul qənaətlə xərclənir.
- C) Bal insanlar üçün çok qiymətli qida məhsuludur.

6 Verilmiş sözləri birləşmələrdə əsas tərəf kimi işlət.

göz, otaq, yaylaq, rəng, bina, eyvan, qapı, yuxu

HOP-HOP

Azərbaycanda ilk jurnalı görkəmli ədibimiz Cəlil Məmmədquluzadə nəşr etdirmişdir. Bu jurnalın adı “Molla Nəsrəddin” idi.

Bir dəfə jurnalın əməkdaşı Ömər Faiq Nemanzadə redaksiyada oturub işləyirdi. Bir uşaq içəri girib ona bir məktub verdi və qaçıb getdi. Zərfin içindəki şeir idi. Mirzə Cəlil gələndə Ömər Faiq həmin məktubu ona verdi. Mirzə Cəlil şeiri öz jurnalında dərc etdi. Amma əsərin altında müəllifin adı yox idi.

Günlərin bir günü həmin uşaq yenə də məktub gətirdi. Özü də gözləməyib qaçıdı. Ömər Faiq nə qədər çağırırsa, uşaq geri qayıtmadı. Məktubun içindən bu dəfə də imzasız şeir çıxdı. Bu şeir də xoşlarına gəldi. Jurnalda çap etmək istədilər, amma yenə də müəllifin adı yox idi. Onda Mirzə Cəlil dedi:

– Ömər Faiq, sən heç hop-hop quşu görmüsən? Meşədə yaşayan bu quş oxuduqca, sanki “hop-hop” deyir. Başqa bir quş ona cavab verir: “Hop-hop”. Amma quşlar görünmür. Bu şair də həmin quşa oxşayır. Şeirləri gözəldir, amma özü görünmür. Gəl bu şeirin altından həmin quşun adını yazaq: “Hop-hop”.

Belə də etdilər. Cox sonralar bu şeirləri bir yerə toplayıb çap edəndə də adını belə qoydular: «Hophopnamə», yəni Hop-hopun məktubları. İndi hamı bilir ki, bu şairin adı Mirzə Ələkbər Sabirdir.



Sözlük

Ədib — yazıçı, şair, ədəbi əsərlər yazan

Redaksiya — qəzet, jurnalın çapa hazırlandığı iş yeri

Söz ehtiyatı

1 2-ci abzasda hansı söz həm də nitq hissəsinin adıdır?

2 “Hop-hop” Mirzə Ələkbər Sabirin

- A) ləqəbidir B) təxəllüsüdür C) əsl adıdır

CÜMLƏ

1 Doğru, yoxsa yanlış?

1. Məlumat almaq üçün söylənilən cümlə nəqli cümlədir.
2. Xahiş, istək bildirən cümlə əmr cümləsidir.
3. Xahiş bildirən cümlə sual cümləsidir.
4. Sual cümləsinin tərkibində sual bildirən söz olmaya bilər.
5. Cümlə üzvü söz birləşməsi ilə də ifadə oluna bilər.
6. Mübtəda yalnız isimlə ifadə oluna bilər.
7. Xəbər müxtəlif nitq hissələri ilə ifadə oluna bilər.
8. Cümlənin ikinci dərəcəli üzvləri *nə zaman?* *harada?* *necə?* və s. suallara cavab verir.
9. Xitab cümlənin baş üzvüdür.

2 Verilmiş sözləri düzgün birləşdirməklə cümlələr qur.

Ehtiyat	baldan	kəsməz
Bala	qarşılıqlı	yaraşıgidır
İgid	igidin	şirindir
Yaxşılıq	baslığını	olur

3 "Öxumaq" və "şagird" sözlərini cümlələrdə əvvəlcə mübtəda, sonra xəbər kimi işlət.

4 Verilmiş cümlələri ikinci dərəcəli üzvlər vasitəsilə genişləndir.

Təbiət canlanır. Qapı döyüldü. Tamaşaçılar alqışladılar. Şəhidlər unudulmur. Buludlar göründü. Qoca söykəndi. Xəstə zarındı. Cərrah geyindi. Müəllim daxil oldu.

5 Altından xətt çəkilmiş sözlərin hansı suala cavab verdiyini müəyyən et.

1. Vətənin keşiyində mərdliklə durmalıyıq. 2. Ağilli adam vaxtının qədrini bilər. 3. Yıxılana balta vurmazlar. 4. İlk himn qədim Yunanıstanda yaradılmışdır.

XALQIN MALINI XALQA SATMAZLAR

Xalq mahniları Azərbaycan xalqının mədəni irsinin ən dəyərli nümunələridir. Adından da göründüyü kimi, xalq mahnilarının ayrıca

yoxdur. Onlar əsrlər boyu yaranmış, dildən-dilə keçmiş və bu günədək gəlib çatmışdır. Xalq mahnilarının yaşamاسında və təkmilləşməsində ustad xanəndələrin böyük rolü olmuşdur.



Belə xanəndələrdən biri də Cabbar Qaryagdiogludur. Cabbar Qaryagdioglu Şuşada anadan olmuşdur. O, xalq mahnilarımızın və müğamlarımızın ən mahir bilicilərindən idi. 83 il özür sürmüş böyük sənətkar camaat arasında «Cabbar əmi» kimi **məşhur** idi. 500-dən çox mahnının toplanıb yazıya alınmasında Cabbar əminin misilsiz rolü olmuşdur.

Bir dəfə dahi bəstəkar Üzeyir Hacıbəyov Cabbar əmini özünün iş yerinə dəvət edir. Salam-kəlamdan sonra deyir:

– Cabbar əmi, sən bu qədər xalq mahnısını itib-batmağa qoymadın. Sənin köməyinlə biz onların həm musiqisini, həm sözlərini toplamışq. İndi **hökümət** sənin bu əməyini qiymətləndirmək istəyir.

– Nə qiymət? – deyə Cabbar Qaryagdioglu **təəccübə** soruşur.
– Böyük bir şey deyil, – deyə Üzeyir bəy cavab verir, – istəyirik sənə zəhmət haqqı verək.

Böyük bəstəkarımız sözünü bitirməmiş Cabbar əmi əsəbi şəkildə ayağa qalxır. Narazı halda deyir:



– Canım, eyib deyil? Bəs el-oba mənə nə deyər? 60 ildir mən bu mahniları xalqdan öyrənirəm. Onların sayəsində azdan-çoxdan şanşöhrətə çatmışam. İndi deyirsiniz, bu mahniları təzədən xalqa satıb? Belə iş olar? Üzeyir bəy, incimə, bu, xalqın malını oğurlamaqdır. Mən buna heç vaxt razi olmaram.

Üzeyir bəy çox deyir ki, Cabbar əmi, hökumətin verdiyi pul sənin halal haqqındır, amma Qaryağdioğlu heç cür razı olmur. Qapıya tərəf gedir, otaqdan çıxmamışdan əvvəl geri çevrilir, üzünü dahi bəstəkara tutub deyir:

– Nə vaxt istəsəniz, çağırın gəlim, hansı mahnının sözü, musiqisi lazımdır, mən oxuyum, siz yazın. Amma xahiş edirəm, bir də pul məsələsinə görə məni bura çağırmayın.

Şüurlu oxu

- 1 Mətnin 1-ci abzasında mavi boşluğun yerinə hansı söz uyğun gəlir?

A) ifaçısı B) bilicisi C) müəllifi
- 2 Mətndə Cabbar Qaryağdioğlu haqqında hansı məlumat yoxdur?

A) Anadan olduğu şəhər
B) Gənc müğənnilərin yetişməsində xidmətləri
C) Xalq mahnılarının qorunub saxlanmasında rolü
- 3 Mətnə əsasən Cabbar Qaryağdioğlu haqqında demək olar:

A) Öz sənəti ilə xalqa təmənnasız xidmət etmişdir.
B) Ü.Hacıbəyovun doğma əmisi olmuşdur.
C) Çox varlı olduğuna görə puldan imtina etmişdir.
- 4 Bu ifadələrdən hansını Ü.Hacıbəyov haqqında demək olar:

A) mahir ifaçı B) ustad xanəndə C) dahi bəstəkar

Dil qaydaları

- 5 Hansı söz birləşməsində sıfət quruluşuna görə fərqlidir?

A) misilsiz rol B) mədəni irs C) dəyərli nümunə
- 6 Qırmızı rəngdə verilmiş sözlərdən hansı səhv yazılmışdır?

*Rafiq İsmayılov
Gülşən Orucova
Dilruba Cəfərova
Zahid Xəlilov*

AZƏRBAYCAN DİLİ


Ümumtəhsil məktəblərinin
3-cü sinfi üçün dərslik
Bakı, "Altun Kitab", 2011

Nəşriyyatın ünvani:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi, 15A
Telefon: (+99412) 562 69 86; 562 69 88
www.altun-kitab.com

Çapa imzalanıb 15.07.2011. Kağız formatı 57x82 1/8.
Fiziki çap vərəqi 26,00. Tirajı 2000.

AZƏRBAYCAN DİLİ 3

DƏRSLİK



6.00 AZN